

1. Jus cogens nədir?

- ✓ Ümumi beynəlxalq hüququn imperativ normalar
- Regional normalar
- Hüququn ümumi prinsiplərindən biri
- Beynəlxalq hüququn mənbələrindən biri
- Xüsusi hüquq normaları

2. Centlmen sazişləri hansı sazişlərdir?

- ✓ Beynəlxalq praktikada az təsadüf edilən, şifahi formada bağlanan sazişlər
- Yazılı saziş
- Təşkilatlar arasında bağlanan saziş
- 3 dövlət arasında bağlanan saziş
- İqtisadi sazişlər

3. Qüvvədə olma müddətinə görə beynəlxalq hüquq normalarının neçə növünü fərqləndirmək olar?

- 4.0
- 6.0
- ✓ 2.0
- 5.0
- 3.0

4. Hüququn mənbəyi dedikdə nə başa düşülür?

- hüququn mənbəyi dedikdə hüquq normalarının yaradıcılarının çoxsahəli tətbiq dairələri başa düşülür
- hüququn mənbəyi dedikdə hüquq normalarını təkzib edən formalar başa düşülür
- ✓ hüququn mənbəyi dedikdə, hüquq normalarının ifadə forması başa düşülür
- hüququn mənbəyi dedikdə məhz konkret subyektlərin yaratdığı hüquq normaları başa düşülür
- hüququn mənbəyi dedikdə hüquq normalarını tətbiq edən formalar başa düşülür

5. Hansı normalarda nəzərdə tutulmuş yeganə davranış variantlarından dövlətlər heç cür kənara çıxma bilməzlər?

- beynəlxalq hüquq normalar
- ✓ imperativ normalar
- coğrafi regionda yerləşən dövlətlərin hüquq normaları
- dövlətlərarası hüquq normaları
- ikitərəfli hüquq normaları

6. Formasına görə beynəlxalq hüquq normalarının neçə növünü fərqləndirmək olar?

- ✓ 2.0
- 6.0
- 5.0
- 4.0
- 3.0

7. Dispozitiv normalar hansı normalardır?

- ✓ dispozitiv normalar elə normalardır ki, beynəlxalq hüququn subyektləri konkret hüquqi münasibətlər zamanı onların çərçivəsində özləri öz davranışlarını, öz hüquq və vəzifələrini vəziyyətdən asılı olaraq həll edə bilərlər
- onlarda nəzərdə tutulmuş davranış variantlarından xalqlar heç cür kənara çıxma bilməzlər
- dispozitiv normalar elə normalardır ki, xalqlar konkret hüquqi münasibətlər zamanı özləri öz davranışlarını vəziyyətdən asılı olaraq həll edə bilərlər
- dispozitiv normalar elə normalardır ki, beynəlxalq hüququn ancaq dövlət-subyekt qeyri-konkret hüquqi münasibətlər zamanı özləri öz davranışlarını vəziyyətdən asılı olaraq həll edə bilərlər
- dispozitiv normalar elə normalardır ki, onlar qeyri-alternativ davranış variantı nəzərdə tutur

8. Beynəlxalq hüququn subyektləri konkret hüquqi münasibətlər zamanı onların çərçivəsində özləri öz davranışlarını, öz hüquq və vəzifələrini vəziyyətdən asılı olaraq həll edə biləcəkləri normlardır necə adlanır?
- ✓ dispozitiv normalar normalar
 - coğrafi regionda yerləşən dövlətlərin hüquq normaları
 - dövlətlərarası hüquq normaları
 - ikitərəfli hüquq normaları
 - beynəlxalq hüquq normalar
9. Beynəlxalq hüququn mənbələri hansı beynəlxalq sənəddə göstərilmişdir?
- ✓ BMT Beynəlxalq Məhkəməsi Statusunda
 - heç bir beynəlxalq sənəddə
 - BMT-nin IX sessiyasında
 - BMT-nin Hüquq Komissiyasının qərarında
 - BMT Baş Assambleyasının qətnaməsində
10. Azərbaycan Respublikası hansı dövlət quruluşuna malikdir?
- kiçik dövlət
 - böyük dövlət
 - ✓ unitar
 - konfederasiya
 - federasiya
11. Regional normalar hansı normalardır?
- ✓ Müəyyən bir coğrafi regiondakı dövlətləri bağlayan normalardır
 - Yazılı təsbit olunmamış normalardır
 - Yeganə davranış variantı nəzərdə tutan normalardır
 - Müəyyən müddət üçün nəzərdə tutulmuş normalardır
 - Alternativ davranış variantı nəzərdə tutan normalardır
12. İkitərəfli normalar hansı normalardır?
- ✓ İki dövlət arasında bağlanmış müqavilədə əks olunmuş normalardır
 - Alternativ davranış variantı nəzərdə tutan normalardır
 - Yazılı təsbit olunmuş normalardır
 - Qüvvəsi müəyyən müddət üçün nəzərdə tutulan normalardır
 - Yeganə davranış variantı nəzərdə tutan normalardır
13. Qüvvədə olma müddətinə görə beynəlxalq hüquq normalalarının hansı növləri var?
- Regional və ikitərəfli normalar
 - Səlahiyyətverici və mücbureddici normalar
 - ✓ Müddətsiz və müddətli normalar
 - Maddi və prosessual normalar
 - İmperativ və dispozitiv normalar
14. Beynəlxalq ümumi hüququn nizama salma metodları hansılardır?
- ✓ Müstəqil dövlətlərin razılığa gəlməsi
 - Ayrı-ayrı dövlətlərin qanunvericiliyində kolliziyaların aradan qaldırılması
 - Təşkilatların razılığa gəlməsi
 - Məhkəmə qərarları
 - Beynəlxalq təşkilatların qətnaməsi
15. Beynəlxalq sistemdə qanunverici orqan kimi nə çıxış edir?

- ✓ Belə bir orqan yoxdur
- Ümumi hüquq
- Xüsusi hüquq
- Beynəlxalq hüquq
- Beynəlxalq təşkilatlar

16. İngilis-sakson hüquq sistemindən fərqli olaraq, beynəlxalq hüquqda ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- stare decisis prinsipinin əhəmiyyəti böyükdür
- stare decisis prinsipinin əhəmiyyəti artmaqdadır
- ✓ stare decisis prinsipi tanınmır
- stare decisis prinsipi tanınır
- stare decisis prinsipi tanınmalıdır

17. Beynəlxalq hüququn məcəllələşdirilməsi məqsədilə təsis edilmişdir

- Beynəlxalq Elmi-Tədqiqat İnstitutu
- BMT Baş Assambleyası
- ✓ Beynəlxalq Hüquq Komissiyası
- Beynəlxalq Hüquq İnstitutu
- Beynəlxalq Hüquq Assosiasiyası

18. Beynəlxalq hüququn məcəllələşdirilməsi və mütərəqqi inkişafı işinin təşkili ... daxildir. Nöqtələrin yerinə doğru olanı qeyd edin

- Ayır-ayrı dövlətlərin səlahiyyətinə
- BMT Təhlükəsizlik Şurasının səlahiyyətinə
- ✓ BMT Baş Assambleyasının səlahiyyətinə
- Beynəlxalq Hüquq Assosiasiyasının səlahiyyətinə
- Beynəlxalq Hüquq İnstitutunun səlahiyyətinə

19. Müasir dövrdə qüvvədə olan beynəlxalq hüquq klassik beynəlxalq hüquqdan ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- ✓ keyfiyyətə kəskin surətdə fərqlənir
- keyfiyyətə kəskin surətdə fərqlənmir
- çox cüzi fərqləri ola bilər
- asılıdır
- fərqlənmir

20. Beynəlxalq ümumi hüquqla beynəlxalq xüsusi hüquq arasındakı fərqləri aydın başa düşmək üçün ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- ✓ *ius publicum* və *jus privatum* bölgüsünə istinad edilməlidir
- BMT-nin Nizamnaməsinə diqqət yetirilməsi kifayətdir
- beynəlxalq adətlərə diqqət yetirilməlidir
- beynəlxalq müqavilələrə diqqət yetirilməlidir
- beynəlxalq hüququn prinsiplərinə diqqət yetirmək lazımdır

21. Beynəlxalq hüququn predmeti nədir?

- ✓ beynəlxalq hüququn tərəflərinin ayrı-ayrı məsələlərlə bağlı hüquqi münasibətlərə girmələri
- yerli özünüidarəetmə orqanlarının hüquqi münasibətləri
- istehsal müəssisələrinin hüquqi münasibətlər
- fiziki şəxslərin hüquqi münasibətləri
- hüquqi şəxslərin bağladığı müqavilələr

22. Beynəlxalq hüquqda məənəviyyat anlayışı necə başa düşülür?

- ✓ ideal sistem, norma və prinsiplərin sosial daşıyıcısı
- hökumət qərarlar
- Məhkəmə qərarları

- ənənələr
- adətlər

23. Beynəlxalq ümumi hüquqla beynəlxalq xüsusi hüquq arasında oxşarlıqlardan biri səhvdir:

- Mülki-hüquqi münasibətlərin nizama salan beynəlxalq sazişlər beynəlxalq hüququn əsas prinsiplərinə zidd ola bilməz
- Bu sazişlər çox hallarda dövlətlərarası razılaşmaların həyata keçirilməsi istiqamətində bağlanılır
- ✓ Hər ikisi dövlətlərarası münasibətləri nizama salır
- Hər ikisi beynəlxalq münasibətləri nizama salır
- Hər ikisi digər dövlətin hüquq subyektivliyini tanıyır

24. Beynəlxalq xüsusi hüququn mənbələri hansılardır?

- ✓ Milli qanunvericilik və ticarət adətləri
- Beynəlxalq adət və ticarət adətləri
- Beynəlxalq adət və milli qanunvericilik
- Beynəlxalq adət
- Yoxdur

25. Beynəlxalq ümumi hüququn mənbələri hansılardır?

- ✓ Beynəlxalq müqavilə və beynəlxalq adət
- Milli qanunvericilik
- Ticarət adətləri
- Beynəlxalq müqavilə və milli qanunvericilik
- Beynəlxalq adət və milli qanunvericilik

26. Beynəlxalq xüsusi hüququn subyektləri hansılardır?

- Hüquqi və mülki şəxslər
- Dövlətlər və fiziki şəxslər
- ✓ Fiziki və hüquqi şəxslər
- Dövlətlər
- Beynəlxalq təşkilatlar

27. Beynəlxalq hüquq kimlər yaxud nələr tərəfindən yaradılır?

- ✓ Dövlətlər tərəfindən
- Hüquqi şəxslər tərəfindən
- Fiziki şəxslər tərəfindən
- Öz-özünə yaranır
- Təşkilatlar tərəfindən

28. Beynəlxalq ümumi hüququn subyektləri hansılardır?

- ✓ Dövlətlər, beynəlxalq təşkilatlar
- Hüquqi və mülki şəxslər
- Dövlətlər və fiziki şəxslər
- Dövlətlər və mülki şəxslər
- Fiziki və hüquqi şəxslər

29. Beynəlxalq ümumi hüquqla beynəlxalq xüsusi hüquq arasında əlaqəni göstər

- ✓ hamsı
- hər ikisi digər dövlətin hüquq subyektivliyini tanıyır
- mülki-hüquqi münasibətləri nizama salan beynəlxalq sazişlər beynəlxalq hüququn əsas prinsiplərinə zidd ola bilməz
- bu sazişlər çox hallarda dövlətlərarası razılaşmaların həyata keçirilməsi istiqamətində bağlanılır
- onların hər ikisi beynəlxalq münasibətləri nizama salır

30. private international law tərcümə et

- ✓ xüsusi beynəlxalq hüquq
- sadə beynəlxalq hüquq
- xalqın hüququ
- heç bir
- ümumi beynəlxalq hüquq

31. public international law tercumə et

- heç biri
- xüsusi beynəlxalq hüquq
- sadə beynəlxalq hüquq
- xalqın hüququ
- ✓ ümumi beynəlxalq hüquq

32. Dövlətlər arasındakı münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi normalar sistemi nədir

- ✓ beynəlxalq hüquq
- xalqların hüququ
- Xalqların doktrinası
- hüquqi normaları
- hüquqi sistemidir

33. jus gentium mənasını göstər

- ✓ xalqların hüququ
- Xalqların doktrinası
- hüquqi normaları
- beynəlxalq hüquq
- hüquqi sistemidir

34. Beynəlxalq hüquq ayrı-ayrı dövlətlərin milli hüquq sistemlərindən fərqli olan və onlardan asılı olmayaraq mövcud olan.....tamamla

- ✓ hüquqi normalar sistemidir
- hüquq doktrinasıdır
- hüquqi normalarmarıdır
- ümumi beynəlxalq hüquqdur
- hüquqi mənbəyidir

35. Beynəlxalq hüquq beynəlxalq münasibətlərdə hansı funksiyaları icra edir?

- ✓ əlaqələndirmə, tənzimləyici, təminədicisi, qoruyucu
- əlaqələndirmə, tənzimləyici, məcburədicisi, qoruyucu
- təminədicisi, məcburədicisi, qoruyucu
- tənzimləyici, məcburədicisi, qoruyucu
- əlaqələndirmə, tənzimləyici, məcburədicisi, qoruyucu

36. Beynəlxalq hüququn anlayışı

- ✓ beynəlxalq hüquq dövlətlər arasındakı münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi normalar sistemidir
- beynəlxalq hüquq xalqlar və dövlətlər arasında hüquqi münasibətləri nizama salan məcburi xarakterli hüquqi sistemdir
- dövlətlər arasında hüquqi münasibətləri nizama salan məcburi xarakterli hüquqi sistemdir
- beynəlxalq hüquq “xalqlar arasındakı hüquq” mənasını anladır
- beynəlxalq hüquq xalqlar arasındakı münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi sistemdir

37. Beynəlxalq hüquqda norma nədir?

- ✓ beynəlxalq hüququn subyektlərinin qarşılıqlı razılığı əsasında hüquq və vəzifələrin fəaliyyəti üçün müəyyən etdikləri qaydalar
- hökumətlərin qəbul etdikləri normalar

- yerli özünüidarəetmə orqanlarının qəbul etdikləri qərarlar
- hüquqi şəxslərin qəbul etdikləri normalar
- dövlətlərin qəbul etdikləri normalar

38. Beynəlxalq hüququ obyektı nədir?

- ✓ beynəlxalq münasibətlər
- beynəlxalq təşkilatların qərarları
- bağlanmış kollektiv müqavilələr
- ikitərəfli bağlanmış müqavilələr
- regional təşkilatların qəbul etdikləri qərarlar

39. Beynəlxalq hüquq hansı ictimai quruluşda yaranıb?

- ✓ feodalizm quruluşunda
- ibtidai icma quruluşu
- kapitalizm quruluşunda
- sosializm quruluşunda
- quldarlıq quruluşunda və ya cəmiyyətdə siniflərin yaranmasında

40. Praktikada beynəlxalq hüquq əvəzinə hamı üçün anlaşılıqlı olan hansı termin işlədilir?

- ✓ Ümumi hüquq
- Siyasi hüquq
- Hüquq
- Mülki hüquq
- Xüsusi hüquq

41. Fiziki və hüquqi şəxslər və dövlət arasındakı münasibətləri nizama salan hüquq necə adlanır?

- ✓ Dövlətdaxili hüquq
- Hüquqi norma
- Ümumi hüquq
- Hüquq sistemi
- Beynəlxalq hüquq

42. Beynəlxalq hüququn üzvi surətdə bağlı olduğu sahələr hansılardır?

- ✓ Diplomatiya və xarici siyasət
- Təbiət elmlər
- Bütün siyasi elmlər
- Heç bir elmlə
- Daxili siyasət

43. Dövlətlər arasındakı münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi normalar sistemi necə adlanır?

- ✓ Beynəlxalq hüquq
- Hüquqi norma
- Xüsusi hüquq
- Hüquq sistemi
- Hüquq

44. Məhkəmə qərarları hansı səbəbdən beynəlxalq hüququn köməkçi mənbəyi kimi xarakterizə olunur?

- ✓ çünki, onlar bilavasitə hüquq yaratmır, artıq mövcud olan hüququ bəyan edir
- çünki, onlar bilavasitə mövcud hüquqların tamlığına xitam verir
- çünki, onlar bilavasitə beynəlxalq hüquq normalarını tətbiq edərək, onların konkret situasiya ilə bağlı uyğunsuzluğunu şərh edir
- onların konkret situasiya ilə bağlı uyğunsuzluğunu şərh edir
- çünki, onlar bilavasitə mövcud hüquqları təkmilləşdirir

45. Ümumi beynəlxalq konvensiyalar dedikdə nə başa düşülür?
- ancaq konvensiya üzvü dövlətlərin iştirak etdiyi müqavilələr başa düşülür
 - ümumi beynəlxalq konvensiyalar dedikdə, ancaq konvensiya üzvü dövlətlərin iştirak etdiyi (birgə imzaladığı müqavilələr) müqavilələr başa düşülür, onların qanunvericiliyində isə məhz müvafiq regional beynəlxalq birliklər üçün məcburi olan normalar əks edilir
 - ümumi beynəlxalq konvensiyalar dedikdə, konvensiya üzv-dövlətlərinin qəbul etdiyi dövlətlərin iştirak edə biləcəyi müqavilələr başa düşülür
 - ümumi beynəlxalq konvensiyalar dedikdə, iki və ya daha artıq dövlət arasında bağlanan, qarşılıqlı beynəlxalq razılaşmadır
 - ✓ ümumi beynəlxalq konvensiyalar dedikdə bütün dövlətlərin iştirak etdiyi və iştirak edə biləcəyi müqavilələr başa düşülür, onların qanunvericiliyində isə bütün beynəlxalq birliklər üçün məcburi olan normalar, yəni ümumi beynəlxalq hüququn normaları əks edilir
46. Müəyyən adət normasının təşəkkül tapması üçün dövlətlərin təcrübəsi hansı tələblərə cavab verməlidir?
- ✓ ardıcıl, eyni cür olmalıdır; ümumi olmalıdır, yəni dünyanın əksər dövlətlərinin bu təcrübədə “payı” olmalıdır; təcrübə uzunmüddətli olmalıdır
 - ardıcıl, lakin müxtəlif olmalıdır; xüsusi olmalıdır, yəni konkret dövlətin bu təcrübədə “payı” olmalıdır
 - ümumi olmalıdır, yəni dünyanın əksər dövlətlərinin bu təcrübədə “payı” olmalıdır; dövlətlərin təcrübəsi müvafiq dövrü əhatə etməlidir
 - dövlətlərin təcrübəsi müvafiq dövrü əhatə etməlidir
 - ardıcıl, lakin müxtəlif olmalıdır; ümumi olmalıdır; dövlətlərin təcrübəsi öz daxili məkanında mövcud olmalıdır
47. Xüsusi konvensiyaların məzmunu və hüquqi təbiəti
- ✓ xüsusi konvensiyalara məhdud sayda iştirakçıları olan müqavilələr aiddir və bu müqavilələrin müddəaları həmin iştirakçılar üçün məcburi xarakter daşıyır
 - xüsusi konvensiyalara müvafiq problem, predmet ilə bağlı müqavilələr aiddir və müqavilələrin müddəaları iştirakçılar üçün məcburi xarakter daşımır
 - xüsusi konvensiyalara ancaq BMT tərəfindən qəbul edilmiş konvensiyalar aiddir və orada qeyd edilən müddəalar iştirakçılar üçün əsas məcburi xarakter daşıyır
 - iki dövlət arasında bağlanan, qarşılıqlı beynəlxalq razılaşmadır
 - xüsusi konvensiyalara regional səviyyədə müvafiq iştirakçıları olan müqavilələr aiddir və bu müqavilələr iştirakçılar üçün deklarativ xarakter daşıyır
48. Beynəlxalq hüququn mənbələri?
- ✓ beynəlxalq konvensiya; sivil millətlərin tanıdıqları hüququn ümumi prinsipləri; məhkəmə qərarları; tanınmış alimlərin rəyləri
 - beynəlxalq müqavilə; beynəlxalq hüquqi adət; sivil millətlərin tanıdıqları hüququn ümumi prinsipləri
 - beynəlxalq konvensiyalar; beynəlxalq hüquqi adət; məhkəmə qərarları
 - beynəlxalq müqavilə; beynəlxalq hüquqi adət; məhkəmə qərarları; tanınmış alimlərin rəyləri
 - beynəlxalq hüquqi adət; məhkəmə qərarları
49. Beynəlxalq hüquqi adətin anlayışı?
- ✓ beynəlxalq hüquqi adət beynəlxalq praktikada təşəkkül tapmış və məcburi norma kimi tanınmış davranış qaydasıdır
 - beynəlxalq hüquqi adət dövlətlər tərəfindən yaradılan, lakin elə dövlətlər üçün məcburi xarakter daşımayan normalardır
 - beynəlxalq hüquqi adət məcburi norma kimi tanınmayan, lakin beynəlxalq praktikada təşəkkül tapmış davranış qaydasıdır
 - beynəlxalq praktikada təşəkkül tapmış davranış qaydasıdır
 - beynəlxalq hüquqi adət dövlətlərin və xalqların qəbul etdiyi hüquqi normadır
50. Hazırda dünyanın bütün dövlətlərinin iştirakçı olduğu müqavilə hansıdır?
- ✓ Elə bir müqavilə yoxdur
 - Genosid haqqında müqavilə
 - Narkotik haqqında müqavilə
 - İnsan hüquq və azadlıqları ilə bağlı müqavilə
 - Təcavüz haqqında müqavilə
51. Hansı fikir səhvdir?
- ✓ Beynəlxalq müqavilə beynəlxalq praktikada təşəkkül tapmış və məcburi norma kimi tanınmış davranış qaydasıdır
 - Dövlətlər arasında münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi normalar sistemi beynəlxalq hüquq adlanır

- Beynəlxalq hüquq normaları dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasındakı qarşılıqlı münasibətləri nizama salan ümumi məcburi qaydalara deyilir
- Hüquq normasının ifadə formasına hüququn mənbəyi deyilir
- Hüququn ümumi prinsipləri hüququn təbiətini əks etdirən və bütün mövcud hüquqi sistemlər üçün ümumi olan prinsip və normalar başa düşülür

52. Hansı fikir səhvdir?

- ✓ Beynəlxalq təşkilatların qətnamələri beynəlxalq hüququn əsas mənbələrindən hesab olunur
- Beynəlxalq müqavilə iki və daha artıq dövlət arasında münasibətləri nizama salır
- Beynəlxalq hüquq öz mənşəyini beynəlxalq adətlərdən götürmüşdür
- Hazırda elə bir beynəlxalq müqavilə yoxdur ki, dünyanın bütün dövlətləri onun iştirakçısı olsun
- Beynəlxalq hüquqi adətin əsas ünsürlərindən biri dövlətlərin praktikasısıdır

53. Hansı fikir səhvdir?

- ✓ Beynəlxalq müqavilə üçüncü tərəflər üçün hüquq və öhdəliklər yaradır
- Görkəmli alimlərin əsərləri hüququn köməkçi mənbəyidir
- Məhkəmə qərarları köməkçi mənbədir
- Hüquq normasının ifadə forması hüququn mənbəyi adlanır
- Dövlət yalnız öz razılığı ilə beynəlxalq müqavilənin iştirakçısı ola bilər

54. Hansı fikir düzgündür?

- ✓ Dəniz hüququ ilə bağlı normaların təşəkkül tapmasında dəniz- yanı dövlətlərin praktikasısı dənizə çıxışı olmayan Əfqanıstan və Avstriyanın praktikasından daha önəmlidir
- Dünyanın əksər ölkələrinin bu praktikada payı olması vacib deyil
- Dövlətlərin praktikanı məcburi norma kimi tanıması vacib deyil
- "Təkidlə etiraz edən dövlət "prinsipi mövcud deyil
- Dövlətlərin praktikasının uzunmüddətli olması vacib deyil

55. Bu və ya digər ölkədə hansı hüquq mənbələrinin mövcudluğunu necə müəyyən etmək olar?

- ✓ Ölkənin konstitusiyası və qanunvericilik aktlarından
- Ölkənin məhkəmə qərarlarından
- Görkəmli alimlərin əsərlərindən
- Hüququn ümumi prinsiplərinə əsasən
- BMT-nin nizamnaməsindən

56. Eyni hüquq pozuntusuna iki dəfə cəza ola bilməz . Yalan heç bir hüquqi nəticə doğurmur kimi fikirlər hüququn hansı mənbəyinə aiddir?

- ✓ Hüququn ümumi prinsipləri
- Hüquqi adət
- Məhkəmə qərarları
- Beynəlxalq təşkilatların qətnamələri
- Beynəlxalq müqavilə

57. Nizamasalma üsuluna görə beynəlxalq hüquq normalarının neçə növünü fərqləndirmək olar?

- ✓ 2.0
- 4.0
- 5.0
- 6.0
- 3.0

58. Müəyyən bir coğrafi regionda yerləşən dövlətləri bağlayan beynəlxalq hüquq normaları necə adlanır?

- ✓ regional beynəlxalq hüquq normaları
- ikitərəfli hüquq normaları
- dövlətlərarası hüquq normaları

- coğrafi regionda yerləşən dövlətlərin hüquq normaları
- beynəlxalq hüquq normaları

59. Beynəlxalq hüquqi adətin maddi əsasını nə təşkil edir?

- ✓ dövlətlərin praktikası
- xalqların yaddaş məcmusu
- xalqların qarşılıqlı əlaqələr
- tarixi qarşılıqlı əlaqələri
- dövlətlərin qarşılıqlı əlaqəsi

60. Dövlətlərin immuniteti əsasən hansı beynəlxalq normada öz əksini tapmışdır?

- ✓ BMT-nin direktiv sənədlərində
- NATO-nun sənədlərində
- Avropa Şurasının sənədlərində
- Avropa Birliyinin sənədlərində
- MDB-nin sənədlərində

61. Beynəlxalq hüquq normaları hansı hallarda əsas götürülüb dövlətlərin ərazisində icra olunması üçün ali qüvvəyə malikdir?

- ✓ milli qanunlarla ziddiyyət olduqda
- konstitusiya ilə ziddiyyət olduqda
- hökumət qərarları ilə ziddiyyət olduqda
- bağlanmış müqavilələrin məzmununda ziddiyyət olduqda
- məhkəmə qərarları ilə ziddiyyət olduqda

62. Səhv fikri göstərin

- ✓ Məcbureddici normalar hər hansı hərəkəti etmək hüququ verən normalardır
- Dispozitiv normalar alternativ davranış variantı nəzərdə tutan normalardır
- Müddətli normalar müəyyən müddət üçün nəzərdə tutulan normalardır
- Regional normalar müəyyən bir coğrafi regionda yerləşən dövlətləri bağlayan normalardır
- Qadağanedici normalar müəyyən hərəkətin edilməsini qadağan edən normalardır

63. Formasına görə beynəlxalq hüquq normaları necə təsnif olunur?

- ✓ Yazılı təsbit olunmuş və yazılı təsbit olunmamış normalar
- İmperativ və dispozitiv normalar
- İkitərəfli və regional normalar
- Maddi və prosessual normalar
- Müddətsiz və müddətli normalar

64. Qeyri-rəsmi məəllələşdirilmə necə aparılır?

- ✓ Alimlər, milli institutlar və QHT-lər tərəfindən
- Avropa Şurası tərəfindən
- BMT çərçivəsində
- Belə məəllələşdirilmə mövcud deyil
- Avropa parlamenti tərəfindən

65. Daxilən uzlaşdırılmış iri hüquqi aktların yaradılması məqsədilə beynəlxalq hüquq normalarının rəsmi sistemləşdirilməsi necə adlanır?

- ✓ Beynəlxalq hüququn məəllələşdirilməsi
- Beynəlxalq hüququn sistemləşdirilməsi
- İkitərəfli normalar
- Regional normalar
- Jus cogens normaları

66. İerarxiya nədir?

- ✓ Hüquqi qüvvəsinə görə hüquq normalarının biri-birindən asılı olmasıdır
- Yazılı təsbit olunmuş normadır
- Yazılı təsbit olunmamış normadır
- İkitərəfli normadır
- Normaların növlərindən biri

67. Prosessual normalar hansı normalardır?

- ✓ Maddi normaların həyata keçirilməsinin təşkilati-pro- sedur aspektlərini müəyyən edən normalardır
- Alternativ davranış variantı nəzərdə tutan normalardır
- Müəyyən bir regiondakı dövlətləri bağlayan normalardır
- İki dövlət arasında bağlanmış müqavilədə əks olunmuş normalardır
- Yazılı təsbit olunmuş normalardır

68. Maddi normalar hansı normalardır?

- ✓ Dövlətin və beynəlxalq hüququn digər subyektlərinin hüquq və öhdəliklərinin ehtiva olunduğu normalardır
- Müəyyən müddət üçün nəzərdə tutulmuş normalardır
- Yazılı təsbit olunmuş normalardır
- Alternativ davranış variantı nəzərdə tutan normalardır
- Müəyyən bir regiondakı dövlətləri bağlayan normalardır

69. posteriori derogat legi priori prinsipi ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- ✓ «əvvəlki norma sonrakı normanı ləğv edir» mənasını ifadə edir
- «dövlətlərin inamı» mənasını ifadə edir
- «müqavilə iştirakçısı olan dövlətin öhdəlikləri» mənasını ifadə edir
- heç bir məna ifadə etmir
- «təkidlə etiraz edən dövlət» mənasını ifadə edir

70. Hüququn ümumi prinsiplərinə beynəlxalq məhkəmə praktikasında ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- hər bir halda müraciət edilməlidir
- daim müraciət edilir
- müraciət edilmir
- ✓ nadir hallarda müraciət edilir
- tez-tez müraciət edilir

71. Beynəlxalq hüququn əsas prinsipləri beynəlxalq hüququn sisteminin ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- ✓ normativ-hüquqi əsasını təşkil edir
- köməkçi mənbəyi hesab edilir
- köməkçi mənbəyi hesab edilə bilər
- «yardımçı» mənbəyi hesab edilir
- normativ-hüquqi əsasını təşkil etmir

72. Beynəlxalq hüquqda prosessual normaların... fərqləndirilir. Nöqtələrin yerinə doğru olanı qeyd edin

- ✓ 3 növü (təşkilati, prosedur, protokol)
- 3 növü (təşkilati, prosedur, taktiki)
- 2 növü (imperativ və dispozitiv)
- 3 və daha artıq növü
- 2 növü (təşkilati və prosedur)

73. Beynəlxalq hüququn rəsmi məəllələşdirilməsi əsasən ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- ✓ BMT çərçivəsində aparılır
- beynəlxalq məhkəmə tərəfindən aparılır
- beynəlxalq hüququn subyektləri tərəfindən həyata keçirilir

- Beynəlxalq Hüquq Assosiasiyası və Beynəlxalq Hüquq İnstitutu tərəfindən həyata keçirilir
- bütün dövlətlər tərəfindən aparılır

74. Beynəlxalq hüququn ... məəllələşdirilməsi vardır. Nöqtələrin yerinə doğru olanı qeyd edin

- ✓ 2 (iki) cür (rəsmi və qeyri-rəsmi)
- 3 (üç) cür (rəsmi, qeyri-rəsmi və konkret)
- bir cür
- yalnız elmi
- 2 (iki) cür (ümumi və xüsusi)

75. hüquqda maddi normalar ... bölünür. Nöqtələrin yerinə doğru olanı qeyd edin

- ✓ 2 (iki) yerə (tənzimləyici və mühafizəedici normalara) bölünür
- 4 yerə (jus cogens, BMT Nizamnaməsinin normaları, beynəlxalq təşkilatların qətnamələri və məhkəmələrin qərarı)
- 2 (iki) yerə imperativ və dispoitiv normalara bölünür
- (üç) yerə (təşkilati, prosedur və protokol normalara) bölünür
- eç bir bölgüsü mövcud deyildir

76. Beynəlxalq hüquqda müddətli normalar dedikdə ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- ✓ qüvvəsi adətən bir ildən 20 ilə qədər olan normalar başa düşülür
- qüvvəsi olma müddəti beş il olan normalar başa düşülür
- qüvvəsi 3 (üç) ildən 20 ilə qədər olan normalar başa düşülür
- qüvvəsi 5 (beş) ildən 20 ilə qədər olan normalar başa düşülür
- qüvvəsi bir ildən 10 ilə qədər olan normalar başa düşülür

77. Hər hansı ümumi beynəlxalq hüquq normasının yaranması üçün ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- ✓ bütün dünya dövlətlərinin razılığı tələb olunmur
- heç bir qayda nəzərdə tutulmamışdır
- bütün dünya dövlətlərinin razılığa gəlməsi zəruridir
- həm BMT, həm də bütün dövlətlərin razılığı zəruridir
- bütün dünya dövlətlərinin razılığı tələb olunur

78. Partikulyar beynəlxalq hüquqa ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- ✓ müəyyən regionda və ya iki dövlət arasında mövcud olan normalar daxildir
- yalnız iki dövlət arasında mövcud olan normalar daxildir
- bütün beynəlxalq müqavilə və öhdəliklər daxildir
- dövlətlər arasında mövcud olan və beynəlxalq öhdəliklər yaradan bütün normalar daxildir
- müəyyən regionda və ya iki dövlət arasında mövcud olan normalar daxil deyil

79. Səhv cavabı seçin

- ✓ Genosid beynəlxalq cinayət deyil
- Hüquq normasının ifadə forması hüququn mənbəyidir
- Dispozitiv normalar alternativ davranış variantı nəzərdə tutur
- Hüququn mənbəyi və hüquq norması bir-biri əlaqəli anlayışlardır
- ikitərəfli normalar iki dövlət arasında bağlanmış müqavilədə əks olunmuş normalardır

80. Hüququn təbiətini əks etdirən və bütün mövcud hüquqi sistemlər üçün ümumi prinsip və normalar necə adlanır?

- ✓ Hüququn ümumi prinsiplər
- Hüquqi adət
- Beynəlxalq hüququn mənbəyi
- Məhkəmə qərarları
- Hüquqi norma

81. Hansı fikir düzgündür?

- ✓ Ümumi hüquq beynəlxalq hüquq deməkdir
- Beynəlxalq müqavilə üçüncü tərəflər üçün hüquq və öhdəliklər yaradır
- Beynəlxalq təşkilatların qətnamələrinin yerinə yetirilməsi dövlətlər üçün məcburidir
- Məhkəmə qərarları hüququn əsas mənbəyidir
- Beynəlxalq məhkəmə mübahisələri həll edərkən görkəmli alimlərin rəylərinə əsaslanma bilməz

82. Beynəlxalq praktikada təşəkkül tapmış və məcburi norma kimi tanınmış davranış qaydası necə adlanır?

- ✓ Beynəlxalq hüquqi adət
- Hüququn mənbəyi
- Hüquq norması
- Hüququn prinsipi
- Beynəlxalq müqavilə

83. Beynəlxalq hüququn mənbələri hansılardır?

- beynəlxalq doktrina
- fiziki şəxslərin bağladığı müqavilələr
- ✓ beynəlxalq müqavilələr, dövlətlərarası təşkilatın qərarları
- beynəlxalq present
- hüquqi şəxslərin bağladığı müqavilələr

84. Beynəlxalq hüquqi adətin hansı əsas ünsürləri var?

- ✓ Dövlətlərin praktikası və bu praktikanın məcburi norma kimi tanınması
- Hüquqi aktlar
- Təşkilatların nizamnaməsi
- Sərəncamlar
- Konstitusiya

85. Aşağıdakılardan hansı köməkçi mənbə deyil?

- ✓ Hüquqi adət
- Görkəmli alimlərin əsərləri
- Beynəlxalq təşkilatların qətnamələri
- Beynəlxalq hüququn əsas mənbəyi yoxdur
- Məhkəmə qərarları

86. Nizamasalma üsuluna görə beynəlxalq hüquq normalarının hansı iki növü var?

- ✓ imperativ və dispoitiv
- Ümumi və regional
- Maddi və prosesual
- Müddətsiz və müddətli
- Müddətsiz və müddətli

87. Subyekt ərazi dairəsinə görə beynəlxalq hüquq normalarının hansı 3 növü fərqləndirilir?

- ✓ Ümumi, regional və ikitərəfli
- Səlahiyyətverici və məcbureddici
- Müddətsiz və müddətli
- Maddi və prosesual
- imperativ və dispoitiv

88. Dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasında qarşılıqlı münasibətləri nizama salan ümumməcburi qaydalar necə adlanır?

- ✓ Hüquq normaları
- Xüsusi hüquq
- Ümumi hüquq

- Siyasi hüquq
- Beynəlxalq hüquq

89. Beynəlxalq hüququn təsir dairəsi nədir?

- ✓ beynəlxalq hüququn vasitəsilə tənzimlənən obyektiv normaların tətbiq olunmasına təsir göstərməsi
- qanunların təsir göstərməsi
- inzibati normaların təsir göstərməsi
- müqavilələrin təsir göstərməsi
- qərarların təsir göstərməsi

90. Beynəlxalq hüquqda normaların tətbiq olunması anlayışı necə başa düşülür?

- ✓ subyektlərin məqsədyönlü fəaliyyəti üçün beynəlxalq hüquq normalarının həyata keçirilməsinin təmin edilməsi
- hökumətlərin qərarlarının icra olunması
- icra orqanlarının qəbul olunmuş qərarlarının icra olunması
- məhkəmə orqanlarının qərarlarının icra olunması
- dövlətlərin qanunlarının icra olunması

91. Beynəlxalq nəzarət necə başa düşülür?

- ✓ proseslərdə məlumatlar əsasında beynəlxalq hüquq normalarına uyğun beynəlxalq subyektlərin davranışını müəyyən etmək
- çoxtərəfli müqavilələrin icrasına nəzarət etmək
- hüquqi şəxslərin bağladığı müqavilələrin icrasına nəzarət etmək
- transmilli korporasiyanın bağladığı müqavilələrin icrasına nəzarət etmək
- bağlanmış ikitərəfli müqavilələrin icrasına nəzarət etmək

92. Səhv fikri göstərin

- ✓ Beynəlxalq ümumi hüququn subyekti fiziki və hüquqi şəxslərdir
- Beynəlxalq ümumi hüquqda ortaya çıxan məsuliyyət beynəlxalq-hüquqi məsuliyyət adlanır
- Beynəlxalq xüsusi hüquqda ortaya çıxan məsuliyyət mülki hüquqi məsuliyyət adlanır
- Beynəlxalq ümumi hüquqla beynəlxalq hüquq eyni anlayışdır
- Müasir beynəlxalq hüquq təkcə sivil və xristian dövlətləri deyil, bütün dünya birliyini əhatə edir

93. Beynəlxalq xüsusi hüququn nizama salma metodları hansılardır?

- ✓ Ayrı-ayrı dövlətlərin qanunvericiliyində kolliziyaların aradan qaldırılması
- Beynəlxalq təşkilatların qətnaməsi
- Məhkəmə qərarları
- Təşkilatların razılığa gəlməsi
- Müstəqil dövlətlərin razılığa gəlməsi

94. Aşağıdakılardan hansı hüququn mənbəyi sırasına daxil deyil?

- ✓ BMT-nin nizamnaməsi
- Beynəlxalq təşkilatların qətnamələri
- Beynəlxalq müqavilə
- Məhkəmə qərarları
- Hüquqi adət

95. Ümumi beynəlxalq hüquq normalarının hüquqi məzmunu

- ✓ beynəlxalq hüququn bütün subyektlərinin münasibətlərini tənzimləyir və ümumi beynəlxalq hüququn əsasını təşkil edir
- beynəlxalq hüququn dövlətlərdən başqa digər subyektləri arasındakı münasibətləri tənzimləyir
- beynəlxalq hüquqda xalqlar arasındakı münasibətləri tənzimləyir
- beynəlxalq hüquqda sırf dövlətlər arasındakı münasibətləri tənzimləyir
- beynəlxalq hüququn subyekti olan dövlətlər tərəfindən yaradılır

96. Subyekt - ərazi dairəsinə görə beynəlxalq hüquq normalarının neçə növü fərqləndirilir?

- 5.0
- ✓ 3.0
- 2.0
- 4.0
- 6.0

97. Prosessual normalar öz növbəsində hansı normalara bölünür?

- ✓ təşkilatı; prosedur; protokol
- prosedur; təşkilat
- təşkilatı; prosedur
- protokol; prosessual; inzibati
- təşkilatı; prosessual inzibati

98. Normada nəzərdə tutulmuş göstərişin xarakterinə görə beynəlxalq hüquq normalarının neçə növünü fərqləndirmək olar?

- ✓ 3.0
- 2.0
- 5.0
- 6.0
- 4.0

99. Maddi normalar öz növbəsində hansı normalara bölünür?

- ✓ tənzimləyici, mühafizəedici
- tənzimedic, təminedic
- qoruyucu, təminedic
- mühafizəedici, tam olaraq qoruyucu
- təminedic, mühafizəedici

100. Beynəlxalq hüquqda siyasi normalar hansılar hesab olunur?

- ✓ BMT-nin qəbul etdiyi normalar
- ATƏT-in qəbul etdiyi normalar
- beynəlxalq məhkəmənin qəbul etdiyi normalar
- beynəlxalq arbitrajın qəbul etdiyi qərarlar
- dövlətin qəbul etdikləri qanunlar

101. Rəsmi məcəllələşdirilmə necə aparılır?

- ✓ BMT çərçivəsində
- QHT-lər tərəfindən
- Alimlər, milli institutlar tərəfindən
- Avropa Şurası tərəfindən
- Avropa parlamenti tərəfindən

102. Rəsmi məcəllələşdirmə, əsasən, hansı təşkilat tərəfindən aparılır?

- ✓ BMT
- NATO
- Avropa Birliyi
- Avropa parlamenti
- Avropa Şurası

103. Hansı təşkilatın nizamnaməsinin hüquqi qüvvəsi bütün digər beynəlxalq müqavilələrin hüquqi qüvvəsindən üstündür?

- ✓ BMT
- Avropa Şurası
- Avropa birliyi

- ATƏT
- NATO

104. Kodifikasiya nədir?

- ✓ Məcəllələşdirmə
- Normanın növlərindən biri
- İkitərəfli norma
- Hüquqi qüvvəsinə görə hüquq normalarının biri-birindən asılı olmasıdır
- Hüquqi sistem

105. Müqavilə normaları hansı normalara daxildir?

- ✓ Yazılı rəsmi təsbit olunmuş normalara
- İmperativ normalara
- Regional normalara
- İkitərəfli normalara
- Dispozitiv normalara

106. Normada nəzərdə tutulmuş göstərişin xarakterinə görə beynəlxalq hüquq normaları necə fərqləndirilir?

- ✓ Səlahiyyətverici, məcbureddici və qadağanedici normalar
- mperativ və dispozitiv normalar
- Müddətsiz və müddətli normalar
- Maddi və prosessul normalar
- Regional normalar

107. Dispozitiv normalar hansı normalardır?

- ✓ Alternativ davranış variantı nəzərdə tutan normalardır
- Müəyyən bir coğrafi regiondakı dövlətləri birləşdirən normalardır
- ki dövlət arasında bağlanmış müqavilədə əks olunmuş normalardır
- Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş normalardır
- Yeganə davranış variantı olan normalardır

108. Beyəlxalq hüququn məcəllələşdirilməsi və mütərəqqi inkişafı işinin təşkili BTM Baş Assambleyası neçənci ildə xüsusi komitə orqan Beyəlxalq hüquq komissiyası təsis edilmişdir

- ✓ 1947.0
- 1965.0
- 1977.0
- 195002.0
- 1948.0

109. Beynəlxalq hüququn məcəllələşdirilməsi və mütərəqqi inkişafı hansı vəzifələri yerinə yetirir:

- qüvvədə olan beyəlxalq hüququ beynəlxalq münasibətlərin həmin inkişaf dövrünün tələbatına uyğunlaşdırmaq
- ona tələb olunan yeni hüquq normaları əlavə etmək
- köhnəlmiş normaları kənar etmək və mövcud normalar arasındakı ziddiyyətləri aradan qaldırmaq
- beyəlxalq hüququn müvafiq sahəsini və ya institutunu bir normativ kompleks şəklinə salmaq
- ✓ hamısı

110. Beynəlxalq hüququn məcəllələşdirilməsi

- ✓ daxilən uzlaşdırılmış iri hüquqi aktların yaradılması məqsədilə beynəlxalq hüquq normalarının rəsmi sistemləşdirilməsinə deyilir
- iri hüquqi aktların ləğv edilməsi məqsədilə beynəlxalq hüquq normalarının rəsmi sistemləşdirilməsinə deyilir
- daxilən uzlaşdırılmış ayrı-ayrı kiçik hüquqi aktların birləşdirilməsi məqsədilə beynəlxalq hüquq normalarının rəsmi sistemləşdirilməsinə deyilir
- heç biri
- daxilən uzlaşdırılmamış adi hüquqi aktların yaradılması məqsədilə hüquq normalarının rəsmi sistemləşdirilməsinə deyilir

111. Normada nəzərdə tutulmuş göstərişin xarakterinə görə beynəlxalq hüquq normaları hansılardır

- ✓ səlahiyyətverici, məcbureddici, qadağanedici
- imperativ
- dispozitiv
- ümumi
- regional

112. Beynəlxalq hüquqda Dispozitiv normalar

- ✓ alternativ davranış variantı nəzərdə tutulan normalardır
- müqailə uzrə davranış normalarıdır
- beynəlxalq təşkilatlar üçün nəzərdə tutulan normalardır
- heç biri
- yeganə davranış variantı nəzərdə tutulan normalardır

113. beynəlxalq hüquqda Imperativ normaların anlayışını göstər

- ✓ imperativ normalar nəzərdə tutulmuş yeganə davranış variantından dövlətlər heç cür kənara çıxma bilməzlər
- imperativ normalar nəzərdə tutulmuş yeganə davranış variantından dövlətlər istədiklərini edirlər
- imperativ normalar nəzərdə tutulmuş yeganə olmayan davranış variantıdır
- hamısı
- imperativ normalar nəzərdə tutulmuş yeganə davranış variantından beynəlxalq təşkilatlar heç cür kənara çıxma bilməzlər

114. İkitərəfli normalar nəyi müəyyən edir

- ✓ iki dövlət arasında bağlanmış müqavilədə əks olunmuş normaları
- iki təşkilatın arasında bağlanmış müqavilədə əks olunmuş normalardır
- iki idarənin arasında bağlanmış müqavilədə əks olunmuş normalardır
- heç biri
- iki dövlətlərin dövlətdaxili normalarını

115. jus cogens nəyi göstərir ?

- ✓ hamısı
- bütövlükdə dövlətlərin beynəlxalq birliyi tərəfindən qəbul edilir və tanınır
- bu cür normadan geri çəkilmək yolverilməzdir
- bu norma yalnız ümumi beynəlxalq hüququn eynilə bu xarakterdə olan yeni bir norması ilə dəyişdirilə bilər.
- ümumi beynəlxalq hüququn normasıdır

116. jus cogens normasının anlayışı harada və nə vaxt verilib

- ✓ Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının 53-cü maddəsində
- Beynəlxalq müqavilələr hüququ haqqında 1953-cü il Vyana Konvensiyasının 69-cü maddəsində
- BMT-nin Nizamnamzsinin 7 maddəsində
- BMT-nin Nizamnamzsinin 2 maddəsinin 3 bəndində
- BMT-nin Nizamnamzsinin 2 maddəsində

117. Beynəlxalq hüquq normaları

- ✓ dövlətlər bə beynəlxalq hüququn digər subyektləri arasındakı qarşılıqlı münasibətləri nizama salan ümumi məcburi qaydalara deyilir.
- dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasındakı qarşılıqlı münasibətləri nizama salan töfisiyyə xarakterli qaydalara deyilir
- dövlətlər qarşılıqlı münasibətləri nizama salan ümumi qaydalara deyilir
- heç biri
- dövlətlərin qarşılıqlı münasibətləri nizama salan ümumi məcburi qaydalara deyilir

118. Hüququn mənbəyi nədir?

- ✓ Hüquq normasının ifadə forması

- Hüquq sistemidir
- Beynəlxalq praktikada təşəkkül tapmış məcburi normalardı
- Siyasi sistemdir
- Dövlətlər arasında qarşılıqlı münasibətləri nizama salan ümum məcburi qaydalaradır

119. Hansı fikir düzgündür?

- ✓ İki və daha artıq dövlət arasında bağlanan, qarşılıqlı beynəlxalq hüquq və vəzifələri müəyyən edən razılaşma beynəlxalq müqavilə adlanır
- Beynəlxalq müqavilə üçüncü tərəflər üçün öhdəlik yaradır
 - Məhkəmə qərarları beynəlxalq hüququn əsas mənbələrindəndir
 - Beynəlxalq praktikada təşəkkül tapmış məcburi davranış qaydası hüququn mənbəyi adlanır
 - Görkəmli alimlərin əsərləri beynəlxalq hüququn əsas mənbələ- rindəndir

120. Beynəlxalq hüququn mənbələri hansı təşkilatın nizamnaməsində öz əksini tapıb?

- ✓ BMT
- Avropa Birliyi
 - ATƏT
 - NATO
 - Avropa Şurası

121. Aşağıdakılardan hansı hüququn mənbələri sırasına daxil deyil?

- ✓ Hüquq normaları
- Hüquqi adət
 - Beynəlxalq müqavilə
 - Məhkəmə qərarlar
 - Görkəmli alimlərin əsərləri

122. Səhv fikri tapın

- ✓ Özünümüdafiə məqsədilə güc tətbiqi yol verilməzdir
- Öhdəlikləri vicdanla yerinə yetirmək müqavilələri yerinə yetirməkdir
 - Dövlətin razılığı olmadan onun sərhədləri dəyişdirilə bilməz
 - Silahlı təcavüz yolverilməzdir
 - Özünümüəyyənətmə demokratik idarəetmə hüququ deməkdir

123. Səhv fikri tapın

- Dövlətlərin sərbəst olaraq bir-biri ilə əməkdaşlıq hüququ var
- Xalqlar sərbəst şəkildə öz müqəddəratını həll edə bilər
- ✓ Humanitar müqavilə hüquqa ziddir
- Bütün dövlətlər əsas insan hüquq və azadlıqlarına hörmət etməlidir
- Beynəlxalq öhdəlikləri yerinə yetirmək müqavilələrə riayət etmək mənasında anlaşılır

124. Yeni yaranmış dövlətlər hansı hallarda tanınır?

- ✓ BMT tərəfindən üzlüyə qəbul olunduqdan sonra
- dövlətlər tərəfindən tanındıqdan sonra
 - digər beynəlxalq təşkilatlar tərəfindən tanındıqdan sonra
 - beynəlxalq məhkəmə tanındıqdan sonra
 - regional təşkilatlar tərəfindən tanındıqdan sonra[yeni cavab

125. Hərbi gücün tətbiq olunmaması prinsipi hansı hallarda pozula bilər?

- ✓ BMT-nin mandatı əsasında
- hökumətin qərarı əsasında
 - digər təşkilatların qərarı əsasında
 - dövlət rəhbərinin verdiyi fərman əsasında

- qanunverici orqanın qəbul etdiyi qanun əsasında

126. Sülh şəraitinin mövcudluğu prinsipi hansı beynəlxalq sənəddə öz əksini tapmışdır?

- ✓ BMT-nin nizamnaməsində
- Dehli deklarasiyasında
- Moskva deklarasiyasında
- İstanbul deklarasiyasında
- London deklarasiyasında

127. Beynəlxalq qanunçuluq anlayışı nədir?

- ✓ beynəlxalq sistemdə münasibətlərin əsas prinsipləri əsasında öhdəliklərin məsuliyyətlə beynəlxalq hüquq prinsipləri ilə yerinə yetirilməsinin təmin edilməsidir
- mədəni sahədə bağlanmış müqavilənin şərtlərinin yerinə yetirilməsidir
- hökumət qərarlarının yerinə yetirilməsidir
- hüquqi şəxslərin qəbul etdikləri qərarların yerinə yetirilməsidir
- iqtisadi sahədə bağlanmış müqavilə şərtlərinin yerinə yetirilməsidir

128. Dövlətlərin suverenliyi prinsipinin mahiyyəti nədir?

- ✓ Hər bir dövlət öz siyasi və iqtisadi sistemini sərbəst və maneəsiz olaraq özü müəyyən edir
- Heç bir dövlət digər dövlətin daxili yuridiksiyasında olan işə qarışmamalıdır
- Dövlətlərin sərhədi toxunulmazdır
- Beynəlxalq mübahisələr dinc yolla həll edilməlidir
- BMT-nin bütün üzvləri güc tətbiqindən çəkinməlidir

129. Dövlətlərin daxili işinə qarışılmaması prinsipi hansı beynəlxalq təşkilat tərəfindən pozula bilər?

- ✓ BMT tərəfindən
- regional təşkilatlar tərəfindən
- hərbi bloklar tərəfindən
- böyük dövlətlər tərəfindən
- digər beynəlxalq təşkilatlar tərəfindən

130. Mübahisələrin sülh yolu ilə həll olunması prinsipi hansı qaydada və kim tərəfindən həll oluna bilər?

- ✓ BMT tərəfindən
- regional təşkilatlar tərəfindən
- ölkələr tərəfindən
- hökumətlər tərəfindən
- digər beynəlxalq təşkilatlar tərəfindən

131. Beynəlxalq hüququn prinsipləri hansılardır?

- ✓ ali hüquqi qüvvəyə malik olan ümumiləşdirilmiş beynəlxalq hüquq normaları
- dövlət hakimiyyəti orqanlarının qəbul etdikləri normalar
- ictimai təşkilatların qəbul etdikləri normalar
- idarə, müəssisə və təşkilatların qəbul etdikləri qərarlar
- beynəlxalq təşkil etdiyi qərarlar

132. Beynəlxalq hüquqda hüquq noormalarının yaradıcılığı nədir?

- ✓ beynəlxalq təşkilatların hüquq normalalarının yaradıcılığı
- ictimai təşkilatların hüquq normalalarının yaradıcılığı
- istehsal birliklərinin hüquq normalalarının yaradıcılığı
- yerli özünüidarəetmə orqanlarının hüquq normalalarının yaradıcılığı
- dövlətlərin hüquq normalalarının yaradıcılığı

133. Beynəlxalq hüquqda suverenlik nədir?

- ✓ dövlətlərin suveren hüquqi hakimiyyəti
- beynəlxalq təşkilatların hüquqi müstəqilliyi
- xalqların hüquqi müstəqilliyi
- inzibati ərazilərin hüquqi müstəqilliyi
- muxtar və ərazi vahidlərinin hüquqi müstəqilliyi

134. Beynəlxalq hüququn əsas prinsipləri harda öz əksini tapıb?

- ✓ BMT nizamnaməsində
- ATƏT nizamnaməsində
- Avropa Şurasının nizamnaməsində
- Konstitusiyalarda
- Avropa Birliyinin nizamnaməsində

135. Hər bir xalqın xarici müdaxilə olmadan sərbəst olaraq öz situasiyasını təyin etməsi hansı prinsipin mahiyyətidir?

- ✓ Özünümüəyyənətmə
- Sərhədlərin toxunulmazlığı
- Əməkdaşlıq
- Öhdəlikləri vicdanla yerinə yetirmə
- Ərazi bütövlüyü

136. Güc tətbiq etməmək prinsipi hansı prinsiplə sıx bağlıdır?

- Özünümüəyyənətmə prinsipi
- ✓ Beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi
- Ərazi bütövlüyü prinsipi
- Əməkdaşlıq prinsipi
- Hər bir xalqın xarici müdaxilə olmadan sərbəst olaraq öz situasiyasını təyin etməsi hansı prinsipin mahiyyətidir?

137. Dövlətin suverenliyinə qarşı olmayan, bəraətverici məqsədlə birtərəfli güc tətbiqi necə adlanır?

- ✓ Humanitar müdaxilə
- Təcavüz
- Suverenliyə müdaxilə
- Silahlı təcavüz
- Silahlı müdaxilə

138. Beynəlxalq hüququn əsas prinsiplərinə aid fikirlərdən hansı səhvdir?

- ✓ Beynəlxalq hüququn əsas prinsipləri Avropa Birliyinin nizamnaməsində əks olunmuşdur
- Beynəlxalq hüquq normaları beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olmalıdır
- Beynəlxalq hüququn əsas prinsiplərindən kənarda və onlarsız beynəlxalq hüquq yoxdur
- Beynəlxalq hüququn əsas prinsipləri bir-biri üzvi surətdə bağlıdır
- Ən yüksək hüquqi qüvvəyə malik olan normalardır

139. Təcavüzün tərifı haqqında Qətnamə neçənci ildə verilib

- ✓ 1974-cü il
- 1959-cu il
- 1946-cı il
- 1955-ci il
- 1999-cu il

140. Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında Bəyannamə neçənci ilə aiddir

- ✓ 1960-cı il
- 1974-cü il
- 1975-ci il

- 1947-ci il
- 1948-cı il

141. Ümumdünya İnsan Hüquqları Bəyannaməsini neçənci ildə qəbul edilib

- ✓ 1948.0
- 1959.0
- 1946.0
- 1955.0
- 1999.0

142. Genosid cinayətinin alınması və cəzalandırılması haqqında Konvensiya neçənci ildə qəbul edilib?

- ✓ 1948-ci il
- 1950-ci il
- 1958-ci il
- 1947-ci il
- 1949-cu il

143. Beynəlxalq hüquqi adətin maddi əsasını təşkil edən dövlətlərin praktikasına nə daxil deyil

- ✓ tanınmış alimlərin rəyləri
- milli məhkəmələrin qərarları
- dövlətdaxili qanunvericilik
- konkret situasiya və ya mübahisələrlə bağlı onların verdikləri bəyanatlar
- dövlətlərin “faktik” fəaliyyəti (hərəkət və ya hərəkətsizlik)

144. Nikaraqua işi üzrə neçənci ildə qərar verilib?

- 1988-ci il
- 1989-cu il
- 1975-ci il
- ✓ 1986-cı il
- 1969 – cu il

145. Şimal dənizinin kontinental şelfi haqqında iş üzrə neçənci ildə baş tutmuşdur?

- 1989-cu il
- ✓ 1969-cu i
- 1986-cı il
- 1988-ci il
- 1975-ci il

146. Beynəlxalq Məhkəmə ona təqdim olunmuş mübahisələri həll edərkən hansı mənbələrə müraciət edir

- məhkəmə qərarlarına
- ✓ hamsı
- beynəlxalq müqaviləyə; beynəlxalq hüquqi adətə;
- hüququn ümumi prinsiplərinə; hüquq normalarını məzmununu müəyyən etmək üçün köməkçi vasitə kimi
- tanınmış alimlərin rəylərinə əsaslanma bilər

147. BTM Beynəlxalq Məhkəməsi Statunun neçənci maddəsində. beynəlxalq hüququn mənbələri göstərilmişdir

- ✓ 38-ci maddəsində
- 28-ci maddəsində
- 39-ci maddəsində
- 48-ci maddəsində
- 30-ci maddəsində

148. Sadalanan qadağalardan hansısı zor işlətməmək prinsipinin normativ məzmununa daxildir?

- terror aktlarının təşkili
 - ✓ başqa dövlətin ərazisində vətəndaş müharibəsinin və ya terror aktlarının təşkili, yaxud buna köməklik və ya bu aktlarda iştirak
 - münaqişə dövlətlərindən hər hansı birinin diplomatik nümayəndəliklərinin, digər dövlətlər tərəfindən geriye çağırılması
 - bir-birləri ilə silahlı münaqişə vəziyyətində olan dövlətlərin nümayəndələrinin eyni statuslu beynəlxalq təşkilatlarda iştirakı
 - dövlətlərin öz ərazisini ondan üçüncü dövlətə qarşı təcavüzkarlıq məqsədi ilə istifadə etmək istəyən dövlətin ixtiyarına verməməsi
- 149.** Dövlətlərin öz qarşılıqlı münasibətlərində rəhbər tutmalı olduqları prinsiplər haqqında Bəyannamə nə vaxtı və hansı beynəlxalq təşkilat tərəfindən qəbul edilmişdir?
- 01 avqust 1978-ci il, BMT tərəfindən
 - 01 avqust 1974-cü il, ATƏM tərəfindən
 - ✓ 01 avqust 1975-ci il, ATƏM tərəfindən
 - 01 avqust 1979-cu il, BMT tərəfindən
 - 01 avqust 1973-cü il, Beynəlxalq hüquq Cəmiyyəti tərəfindən
- 150.** Dövlət sərhədlərinin pozulmazlığı prinsipi hansı beynəlxalq təşkilatın sənədində və nə vaxt təsbit edilmişdir?
- 1978-ci il Vyana Konvensiyası
 - 1946-cı il BMT Nizamnaməsində
 - 1945-ci il BMT Nizamnaməsində
 - 1974-cü il BMT-nin Bəyannaməsində
 - ✓ 1975-ci il ATƏM üzrə Müşavirənin Yekun aktında
- 151.** Sərhədlərin toxunulmazlığı prinsipi hansı beynəlxalq hüquqi sənəddə öz əksini tapmışdır?
- Avropa Şurasının nizamnaməsində
 - Avropa Birliyinin nizamnaməsində
 - ✓ BMT-nin nizamnaməsində
 - NATO-nun nizamnaməsində
 - ATƏT-in nizamnaməsində
- 152.** Dövlətlərin ərazi bütövlüyü prinsipi pozulduqda hansı beynəlxalq təşkilat ilk tədbiri görməlidir?
- ATƏT
 - Avropa Şurası
 - ✓ BMT-nin Təhlükəsizlik Şurası
 - BMT-nin Baş Assambleyası
 - digər beynəlxalq təşkilatlar
- 153.** Beynəlxalq hüququn əsas prinsipləri hansı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərdə öz əksini tapmışdır?
- Avropa Birliyi tərəfindən
 - YUNESKO tərəfindən
 - ✓ BMT tərəfindən
 - ATƏT tərəfindən
 - Avropa Şurası tərəfindən
- 154.** Beynəlxalq hüquq sisteminə nələr daxildir?
- ✓ beynəlxalq hüquq normaları
 - sərəncamlar
 - müqavilələr
 - ictimai təşkilatların qəbul etdikləri qərarlar
 - milli normalar
- 155.** Azərbaycan Konstitusiyasına əsasən sərhədlərin dəyişdirilməsi ilə bağlı razılıq hansı halda əldə oluna bilər?
- ✓ Referendumla
 - Heç bir halda

- Prezidentin qərarı ilə
- Milli Məclisin qərarı ilə
- Açıq səsvermə ilə

156. İki şəxs arasında hər hansı hüquq normasına və fakta görə fikir ayrılığı nə adlanır?

- Norma
- Prinsipiallıq
- ✓ Mübahisə
- erarxiya
- Suverenlik

157. BMT nizamnaməsində beynəlxalq hüquqa uyğun olaraq güc hansı mənada başa düşülür?

- İqtisadi güc
- Siyasi güc
- Humanitar güc
- Mədəni güc
- ✓ Hərbi, silahlı güc

158. Hansı halda güc tətbiqi yolveriləndir?

- Vətəndaş müharibəsi zamanı
- Silahlı müdaxilə
- ✓ Özünümüdafiə
- Silahlı təcavüz
- Əvəzçixma

159. Güc tətbiq etməmək və güclə hədələməmək prinsipinin ən ağır pozuntusu nə hesab olunur?

- ✓ Silahlı təcavüz
- Sərhədləri pozmaq
- Vətəndaş müharibəsinə yardım
- Lobbicilik
- Humanitar müdaxilə

160. Hansı hərəkət hüquqazidd deyil?

- ✓ Humanitar müdaxilə
- Vətəndaş müharibəsinin təşkili
- Silahla əvəzçixma
- Sərhədləri pozmaq məqsədilə müdaxilə
- Silahlı bəndlərin təşkili

161. Beynəlxalq hüququn əsas prinsiplərinə aid fikirlərdən hansı səhvdir?

- Dünyanın bütün dövlətləri üçün hüquqi cəhətdən məcburi xarakter daşıyan ümumtəmin edilmiş normalardır
- Ən yüksək hüquqi qüvvəyə malik olan imperativ jus cogens normalarıdır
- Beynəlxalq hüququn ən mühüm normalarıdır
- ✓ Beynəlxalq hüquq normalarının hüququn əsas prinsiplərinə uyğun olması vacib deyil
- Öz mahiyyətinə görə beynəlxalq hüququn ən ümumi normalarıdır

162. Dövlətin hüquqi varisliyi anlayışı nədir?

- ✓ beynəlxalq hüquqda bir dövlətin hüquq və vəzifələrinin digər dövlətə keçirilməsi
- ölkədə siyasi rejimin dəyişməsi
- ölkədə hökumətin dəyişməsi
- ölkədə yeni parlamentin seçilməsi
- ölkədə hakimiyyətin dəyişməsi

- 163.** Vatikan hansı təşkilatın üzvüdür? 1.MAQATE 2.BMT 3.YUNESKO 4.Ümumdünya poçt ittifaqı 5.Beynəlxalq elektron rabitəsi ittifaqı
- ✓ 1,4,5
- 2,3,5
 - 2,4,5
 - heç biri
 - 1,2,3
- 164.** Vatikanın Beynəlxalq hüquqi statusunu müəyyən edən Lateran müqaviləsi bağlanıb?
- ✓ 1929.0
- 1969.0
 - 1951.0
 - 1975.0
 - 1933.0
- 165.** İnvestisiya mübahisələrinin həll edilməsi haqqında Konvensiya neçənci ildə bağlanıb?
- ✓ 1964.0
- 1969.0
 - 1951.0
 - 1975.0
 - 1933.0
- 166.** Dövlətlərin hüququ və vəzifələri haqqında Montevideo Konvensiyası neçənci ildə bağlanıb?
- ✓ 1933.0
- 1951.0
 - 1975.0
 - 1957.0
 - 1969.0
- 167.** Beynəlxalq hüquqi subyektiyin əsas ünsürləri bütövlükdə məxsusdur 1.dövlətə 2.bəzi beynəlxalq təşkilatlara 3.fərdlərə 4.bütün beynəlxalq təşkilatlara
- ✓ 1.2
- 3.4
 - 1.4
 - 1.3
 - 2.3
- 168.** tərsinə moniz nəzəriyyəsinin banisi kimdir
- H. Kelzendir
 - V.İ. Lenin
- ✓ Hegel
- Kant
 - Sokrat
- 169.** Məhdud beynəlxalq hüquqi subyekliyin xüsusiyyətlərinə aid deyil
- ✓ onlar beynəlxalq-hüquqi subyektiyi törəmə xarakteri daşıyır
- fərdin beynəlxalq-hüquqi subyektiyi bütünlüklə dövlətlərin razılığından asılıdır
 - birbaşa beynəlxalq hüquqdan irəli gələn müəyyən vəzifələr daşıyır
 - əsas etibarilə, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müəyyən beynəlxalq sazişlərdə nəzərdə tutulmuş qaydada və həcmdə beynəlxalq instansiyalar qarşısında bu pozuntunu törətmiş dövlətə qarşı iddia qaldıra bilər
 - fərd beynəlxalq hüquq normalarının yaradılmasında iştirak etmir
- 170.** Vatikanın beynəlxalq – hüquqi statusu nə vaxt müəyyən edilmişdir

	✓ 1929-cu ildə papa nümayəndəsi ilə İtaliya hökuməti arasında bağlanmış və 1984-cü ildə yenidən baxılmış Lateran müqaviləsi ilə müəyyən olunmuşdur • 1984-cü ildə Lateran müqaviləsi ilə müəyyən olunmuşdur • 1929-cü ildə yenidən baxılmış Lateran müqaviləsi ilə müəyyən olunmuşdur • heç biri • 1929-cu ildə papa nümayəndəsi ilə İtaliya hökuməti arasında müəyyən edilmişdir
171.	Vatikan beynəlxalq hüquq subyektiyinin hansı növünə aiddir ✓ dövlətəbənzər qurum • transmilli korporasiya • təşkilat • heç biri • dövlət
172.	Dövlət əldə edilmisinə görə hansı növ beynəlxalq hüquq subyektiyinə aiddir ✓ ilkin • birinci • sonuncu • heç biri • törəmə
173.	1933-cü ildə bağlanmış Dövlətlərin hüquq və vəzifələri haqqında Montevideo Konvensiyasına görə Beynəlxalq-hüquqi şəxs kimi dövlət aşağıdakı meyarlara malik olmalıdır: ✓ hamsı • müəyyən ərazi • hökumət • başqa dövlətlərlə əlaqələrə girmək qabiliyyəti • daimi əhali
174.	Beynəlxalq-hüquqi subyektiyin əldə olunma qaydasını göstərin ✓ ilkin və törəmə • hüquqi • dövlətdaxili • heç biri • birinci dərəcəli
175.	Beynəlxalq-hüquqi subyektiyin əsas ünsürləri hansılardır ✓ hamsı • məhkəmə qarşısında iddia qaldırmaq hüququ • beynəlxalq-hüquqi normalar yaratmaq səlahiyyəti • digər dövlətlərin məhkəmələrinin yurisdiksiyasından tam və ya qismən imunitetə malik olmaq • beynəlxalq hüquqdan irəli gələn bütün və ya bəzi vəzifələri daşımaq
176.	Beynəlxalq hüquqi subyektiyin əsas ünsürləri bütövlükdə məxsusdur ✓ dövlətə • qurumlara • Dövlətəbənzər qurumlara • bütün beynəlxalq təşkilatlara • fərdlərə
177.	Beynəlxalq hüquq subyektiyin əsas ünsürü deyir ✓ dövlət tərəfindən yaradılması • digər dövlətlərin məhkəmələrinin yuridiksiyasından tam və ya qismən imunitetə malik olmaq

- beynəlxalq hüquqdan irəli gələn bütün və ya bəzi vəzifələri daşımaq
- hüquqların bərpası məqsədilə beynəlxalq məhkəmə qarşısında iddia qaldırmaq
- beynəlxalq hüquqi normalar yaratmaq səlahiyyəti

178. 1933-cü ildə bağlanmış Montevideo Konvensiyası adlanır

- ✓ Dövlətlərin hüququ və vəzifələri haqqında
- Beynəlxalq toqquşmaların dinc yolla həlli haqqında
 - İnvestisiya mübahisələrinin həll edilməsi haqqında
 - Müqavilələrlə bağlı dövlətlərin varisliyi haqqında
 - Beynəlxalq müqavilələr hüququ haqqında

179. Hansı təşkilatlar yanında Vatikanın daimi müşahidəçisi vardır? 1.MAQATE 2.BMT 3.YUNESKO 4.Ümumdünya poçt ittifaqı 5.Beynəlxalq elektron rabitəsi ittifaqı

- ✓ 2,3
- 1,4,5
 - 4,5
 - heç biri
 - 1,2,3

180. Vatikanın hüquqi statusu neçənci ildə müəyyən olunub?

- ✓ 1929.0
- 1957.0
 - 1969.0
 - 1986.0
 - 1945.0

181. Biri məhdud beynəlxalq hüquqi subyektliyin xüsusiyyəti sayılmır

- birbaşa beynəlxalq hüquqdan irəli gələn müəyyən vəzifələr daşıyır
- ✓ dövlət tərəfindən yaradılır
- fərd beynəlxalq hüququ normalarının yaradılmasında iştirak etmir
 - fərdin beynəlxalq hüquqi subyektliyi bütünlükdə dövlətlərin razılığından asılıdır
 - insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müəyyən beynəlxalq sazişlərdə nəzərdə tutulmuş qaydada pozuntunu törətmiş dövlətə qarşı iddia qaldıra bilər

182. Vatikan hansı beynəlxalq təşkilatın üzvüdür?

- ✓ MAQATE
- YUNESKO
 - FAO
 - NATO
 - BMT

183. XIX–XX əsrlərdə hansı azad şəhərlər olmuşdur? 1.Krakov 2.Vatikan 3.Dansiq 4.Triyest 5.Strasburq

- ✓ 3,4,5
- 2,3,4
 - 1,3,4
 - 2,3,5
 - 1,2,3

184. Beynəlxalq təşkilatların beynəlxalq hüquq subyektliyi hansı xarakter daşıyır? 1.törəmə 2.universal 3.ilkin 4. funksional

- ✓ 1.4
- 1.2
 - 2.4

- 3.4
- 2.3

185. Dövlət hansı xarakterli beynəlxalq hüquq subyektiyinə malikdir?
4.funksional

1.törəmə 2.universal 3.ilkin

- ✓ 2.3
- 1.3
 - 2.4
 - 3.4
 - 1.2

186. Beynəlxalq mübahisənin əlamətlərini göstər

- ✓ hamsı
- mübahisənin dövlətin daxili səlahiyyət dairəsində olmaması
 - mübahisə edən tərəfin qarşılıqlı iddialarının olması
 - tərəflərin öz aralarında mübahisənin yaranması faktını etiraf etməsi
 - iki və ya daha artıq tərəfin – beynəlxalq hüquq subyektlərinin olması

187. Beynəlxalq toqquşmaların dinc həlli haqqında Haqa Konvensiyası neçənci ildə baş tutub

- ✓ 1907-ci il
- 1978-ci il
 - 1945-ci il
 - 1976-cı il
 - 1974-cü il

188. Beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi harada və nə vaxt təsbit edilib

- ✓ BMT Nizamnaməsinin 2-ci maddəsinin 3-cü bəndi
- BMT Nizamnaməsinin 2-ci maddəsinin 2-ci bəndi
 - BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi
 - BMT Nizamnaməsinin 2-ci maddəsinin 7-ci bəndi
 - BMT Nizamnaməsinin 2-ci maddəsinin 1-ci bəndi

189. Təcavüzün tərifı nə vaxt və harada verilib

- ✓ BMT Baş Assambleyasının XXIX sessiyasında 14 dekabr 1974-cü il də
- BMT Baş Assambleyasının XX sessiyasında 30 dekabr 1974-cü il də
 - BMT Baş Assambleyasının XXIX sessiyasında 14 dekabr 1975-cü il də
 - BMT Beynəlxalq məhkəməsində 14 dekabr 1974-cü il də
 - BMT Baş Assambleyasının X sessiyasında 14 dekabr 1974-cü il də

190. BMT Baş assambleyasının XXIX sessiyasında (14 dekabr 1974-cü il) qəbul olunmuş 3314 sayılı qətnamə nəyə tərif verib

- ✓ təcavüzün tərifı verilib
- sülhün tərifı verilib
 - mənbələrin tərifı verilib
 - heç biri
 - gücün tərifı verilib

191. Təcavüzün tərifı nə aşağıda göstərilən aktlardan hansı aiddir?

- ✓ hamsı
- bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin quru, dəniz və ya hava qüvvələrinə, yaxud dəniz və hava donanmasına basqın etməsi
 - bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin liman və ya sahillərini blokadaya alması
 - bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin ərazisini bombardıman etməsi və ya onun ərazisinə qarşı hər hansı silahın tətbiq edilməsi
 - bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin ərazisinə soxulması və ya basqın etməsi, yaxud hər hansı işğal

192. dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi harada təsbit olunub

- ✓ BMT Nizamnaməsinin 2-ci maddəsinin 7-ci bəndi
- BMT Nizamnaməsinin 2-ci maddəsinin 2-ci bəndi
- BMT Nizamnaməsinin 2-ci maddəsinin 3-cü bəndi
- BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi
- BMT Nizamnaməsinin 2-ci maddəsinin 1-ci bəndi

193. dövlətlərin suveren bərabərliyi prinsipi harada təsbit olunub

- ✓ BMT Nizamnaməsinin 2-ci maddəsinin 1-ci bəndi
- BMT Nizamnaməsinin 2-ci maddəsinin 3-cü bəndi
- BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi
- BMT Nizamnaməsinin 2-ci maddəsinin 7-ci bəndi
- BMT Nizamnaməsinin 2-ci maddəsinin 2-ci bəndi

194. beynəlxalq hüququn əsas prinsipləri hansı deyil

- dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq öz üzərlərinə gətirdükləri
- sərhədlərin toxunulmamazlığı prinsipi
- dövlətlərin ərazi bütövlüyü prinsipi
- əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipi
- ✓ təqsirsizlik prezumsiyası

195. beynəlxalq hüququn əsas prinsipləri hansılardır

- ✓ hamsı
- dövlətlərin suveren bərabərliyi prinsipi
- dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq öz üzərlərinə gətirdükləri
- sərhədlərin toxunulmamazlığı prinsipi
- xalqların hüquq bərabərliyi və özünümüəyyənətmə prinsipi

196. beynəlxalq hüququn əsas prinsipləri hansılardır

- ✓ hamsı
- beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi
- dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi
- dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq bir-biri ilə əməkdaşlıq etmək prinsipi
- güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi

197. Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə Helsinki Müşavirəsi neçənci ildə keçirilib

- ✓ 1 avqust 1975-ci il
- 1 avqust 1945-ci il
- 1 mart 1975-ci il
- 8 avqust 1976-ci il
- 5 avqust 1970-ci il

198. Tanımanın ad hoc formasının məzmunu

- ✓ iki bir-birini tanımayan dövlət konkret məsələlərin həlli üçün rəsmi əlaqəyə girməyə məcbur olurlar. Bu faktik, qeyri-rəsmi tanımadır. Yəni mövcud şəraitdə, konkret iş üçün
- bu faktik, rəsmi tanımadır
- bu formal, qeyri-rəsmi tanımadır
- qeyri-rəsmi tanımadır
- iki bir-birini tanımayan dövlət konkret məsələlərin həlli üçün bir-birlərini həmişəlik tanımaya məcbur olur

199. İlkin subyektliyin hüquqi məzmunu?

- ✓ bu yalnız dövlətlərə məxsusdur, çünki dövlət ipso fakto beynəlxalq hüququn subyektidir
- bu yalnız xalqlar və millətlərə məxsusdur
- bu yalnız fərdlərin beynəlxalq hüquq subyektivliyinə aiddir
- bu yalnız xalqdır
- bu yalnız dövlətə bənzər qurumlara məxsusdur, onların meydana gəlməsi subyektiv gerçəkliyin nəticəsidir

200. Beynəlxalq-hüquqi subyektlərin əldə olunma qaydasına görə hansı növləri vardır?

- ✓ ilkin subyektivlik; törəmə subyektivlik
- xüsusi subyektivlik; törəmə subyektivlik
- tam subyektivlik; ilkin subyektivlik; törəmə subyektivlik
- törəmə subyektivlik; xüsusi subyektivlik
- sabit subyektivlik; ilkin subyektivlik

201. Beynəlxalq hüququn subyektini hansılardır?

- ✓ dövlətlər və dövlətlərarası təşkilatlar
- inzibati ərazi vahidlər
- xalqlar, millətlər
- muxtar ərazi vahidləri
- millətlər

202. Beynəlxalq təşkilatların və onlarınvəzifəli şəxslərinin imtiyaz və immunitetləri hansı xarakter daşıyır?

- ✓ funksional
- ilkin
- məhdud
- törəmə
- diplomatik

203. Hansı məhdud beynəlxalq hüquq subyektivliyinə malikdir?

- ✓ fərdlər
- təşkilatlara
- qurumlara
- korporasiyalara
- dövlətlərə

204. Hansı dövlətbənzər qurumdur?

- ✓ Vatikan
- Strasburq
- Lixtenşteyn
- Berlin
- London

205. Bunlardan hansı Montevideo Konvensiyasına görə Beynəlxalq hüquqi şəxs kimi dövlətin meyarı hesab olunmur?

- ✓ partiyalar
- hökumət
- müəyyən ərazi
- başqa dövlətlərlə əlaqəyə girmək qabiliyyəti
- daimi əhali

206. İlkin subyektivlik kimə aiddir?

- ✓ dövlətlərə
- təşkilatlara
- qurumlara
- korporasiyalara

- vətəndaşlara

207. Aşağıdakılardan hansı doğru müddəə hesab edilməlidir

- ✓ beynəlxalq hüquq dövlətlər arasındakı münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi normalar sistemidir
- beynəlxalq hüquq beynəlxalq öhdəliklərin ən geniş və ən zəruri sistemini müəyyən edən normalar sistemidir
- beynəlxalq hüquq dövlətlərlə beynəlxalq hüququn digər subyektləri arasında ən ümumi münasibətləri tənzim edən normalar sistemidir
- beynəlxalq hüquq beynəlxalq müqavilələr sistemidir
- beynəlxalq dövlətlər və beynəlxalq təşkilatların qarşılıqlı razılığı əsasında yaradılan, beynəlxalq hüququn əsas prinsiplərinin özündə əks etdirən normalar sistemidir

208. Beynəlxalq hüquq ayrı-ayrı dövlətlərin milli hüquq sistemlərindən ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- ✓ fərqli olan və onlardan asılı olmayaraq mövcud olan hüquqi normalar sistemidir fərqli olmayan hüquqi normalar sistemidir
- az fərqli olan və onlardan asılı olmaqla tətbiq edilən hüquqi normalar sistemidir
- fərqli olmayan və BMT Nizamnaməsinə uyğunluğu gözlənilməklə tətbiq edilə bilən hüquqi normalar sistemidir
- fərqli olmayan hüquqi normalar sistemidir
- fərqli olmayan və beynəlxalq hüquq subyektlərinin müəyyən etdikləri və qarşılıqlı razılıqla tətbiq etdikləri hüquqi normalar sistemidir

209. Beynəlxalq hüquqda dövlətlərin suveren bərabərliyi prinsipinin məzmunu ... ibarətdir. Nöqtələrin yerinə doğru olanı qeyd edin

- vahid bir ünsürdən
- xüsusi öhdəliklərdən
- konkret və ümumi öhdəliklərdən
- 2 və daha artıq ünsürdən
- ✓ 2 (iki) ünsürdən

210. Azad şəhərlərin sakinləri üçün xüsusi vətəndaşlıq ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- ✓ tətbiq olunurdu
- tətbiq olunmurdu
- qəbul edilən hesab edilmirdi
- müstəsna hallarda tətbiq olunurdu
- xüsusi qaydada tətbiq olunurdu

211. Doğru müddəanı göstərin

- Dövlətlər yalnız qarşılıqlı razılıq əsasında jus cogens normasının ziddinə hərəkət edə bilirlər
- Dövlətlər yalnız BMT-nin və digər beynəlxalq hüquq subyektlərinin qarşılıqlı razılığı əsasında jus cogens normasının ziddinə hərəkət edə bilirlər
- Dövlətlər yalnız beynəlxalq müqaviləyə əsasın jus cogens normasının ziddinə hərəkət edə bilirlər
- Dövlətlər yalnız zəruri olduqda jus cogens normasının ziddinə hərəkət edə bilirlər
- ✓ Dövlətlər hətta qarşılıqlı razılıq əsasında jus cogens normasının ziddinə hərəkət edə bilməzlər

212. Beynəlxalq hüquqda dövlətlərin öhdəliklərinin yerinə yetirilməsi prinsipi hansı sənəd əsasında meydana gəlir?

- məhkəmə orqanlarının qəbul etdikləri qərarlar əsasında
- dövlətlərin qəbul etdikləri qanunlar əsasında
- bağlanmış ikitərəfli müqavilələr əsasında
- ✓ BMT-nin üzvü olduqdan sonra BMT-nin nizamnaməsinin tələbləri əsasında
- hökumətlərin qəbul etdikləri qərarlar əsasında

213. Aşağıdakılardan hansı səhvdir?

- Beynəlxalq təşkilatlar orqanları və vəzifəli şəxslərinin əməllərinə görə məsuliyyət daşıyır
- ✓ Dövlətin məsuliyyətini istisna edən hallar mövcud deyil
- Əks tədbirlər 2 cür olur- fərdi və kollektiv
- Beynəlxalq cinayət beynəlxalq-hüquq pozuntusunun xüsusi kateqoriyasıdır
- Kompensasiya beynəlxalq-hüquqi məsuliyyətin formalarına aiddir

214. Aşağıdakı misallardan hansı restitusiyaya aid edilə bilməz?

- Qeyri-qanuni həbs edilmiş şəxsin azad dilməsi
- Qeyri-qanuni ələ keçirilmiş ərazinin azad edilməsi
- Zəbt edilmiş ərazinin azad edilməsi
- ✓ Əks tədbirlərin həyata keçirilməsi
- Hüquq pozuntusu törədilməmişdən əvvəlki vəziyyətin bərpası

215. Hansı əməllər beynəlxalq-hüquq ilə qadağan olunmadığı halda dövlətlərin məsuliyyətinə səbəb olur?

- ✓ Yüksək təhlükə mənbəyi olan fəaliyyət növləri ilə əlaqədar həyata keçirilən əməllər
- Özünümüdafiə ilə bağlı həyata keçirilən əməllər
- Son zərurət halında tətbiq olunmuş əməllər
- Razılıq alındıqdan sonra həyata keçirilən əməllər
- Qabaqcadan planlaşdırılmamış əməllər

216. Əks tədbirlərin tətbiqi zamanı müəyyən olunmuş qadağalara aid deyil

- ✓ Dövlətin ərazi bütövlüyünü təhlükə altına almamaq
- Güclə hədələməyə və güc tətbiqinə əsaslanmamaq
- Beynəlxalq-hüququn ümumi imperativ normalarından irəli gələn hüquqları pozmamaq
- Dövlətin iqtisadi müstəqilliyinin təhlükə altına almamaq
- Əsas insan hüquqlarına, diplomatik və konsul agentlərinin toxunulmazlığına xələl gətirməmək

217. Əks tədbirlər haqqında göstərilənlərdən hansı səhvdir?

- Əks tədbirlərin konkret məqsədi vardır
- Əks tədbirlər məsuliyyəti aradan qaldıran hallardandır
- Əks tədbirlər zərər çəkmiş dövlətin hərəkətidir
- ✓ Əks tədbirlər istənilən vaxt tətbiq oluna bilər
- Əks tədbirlər zərərçəkmiş dövlətin hüququdur

218. Təkrar etməmə təminatı nəyə deyilir?

- Dövlətə və beynəlxalq-hüququn digər subyektinə vurulmuş maddi zərərin ödənilməsi
- Beynəlxalq-hüquq pozuntusu törətmiş dövlətin qeyri-maddi məsuliyyətinin əsas forması
- ✓ Delikvent dövlətin hüquq pozuntularına gələcəkdə bir daha yol verməyəcəyi barədə üzərinə götürdüyü öhdəlik
- Hər hansı dövlətin beynəlxalq-hüquqqa zidd əməli müqabilində zərərçəkmiş dövlətin tətbiq etdiyi cavab tədbiri
- Hüquq pozuntusu törədilməmişdən qabaq mövcud olmuş vəziyyətin bərpa edilməsi

219. Satisfaksiya nədir?

- Hüquq pozuntusu törədilməmişdən qabaq mövcud olmuş vəziyyətin bərpa edilməsi
- Hər hansı dövlətin beynəlxalq-hüquqqa zidd əməli müqabilində zərərçəkmiş dövlətin tətbiq etdiyi cavab tədbiri
- Delikvent dövlətin hüquq pozuntularına gələcəkdə bir daha yol verməyəcəyi barədə üzərinə götürdüyü öhdəlik
- ✓ Beynəlxalq-hüquq pozuntusu törətmiş dövlətin qeyri-maddi məsuliyyətinin əsas forması
- Dövlətə və beynəlxalq-hüququn digər subyektinə vurulmuş maddi zərərin ödənilməsi

220. Restitusiya nədir?

- ✓ Hüquq pozuntusu törədilməmişdən qabaq mövcud olmuş vəziyyətin bərpa edilməsi
- Hər hansı dövlətin beynəlxalq-hüquqqa zidd əməli müqabilində zərərçəkmiş dövlətin tətbiq etdiyi cavab tədbiri
- Delikvent dövlətin hüquq pozuntularına gələcəkdə bir daha yol verməyəcəyi barədə üzərinə götürdüyü öhdəlik
- Beynəlxalq-hüquq pozuntusu törətmiş dövlətin qeyri-maddi məsuliyyətinin əsas forması
- Dövlətə və beynəlxalq-hüququn digər subyektinə vurulmuş maddi zərərin ödənilməsi

221. Aşağıdakılardan hansı səhvdir?

- ✓ Son zərurət halında törədilmiş əməl başqa dövlətlərə ciddi zərər yetirə bilər

- Dövlətin razılığı hüquqi cəhətdən etibarlı olmalıdır
- Dövlət özünümüdafiə məqsədilə hərbi gücə əl ata bilər
- Silahlı basqına məruz qalan dövlətin kollektiv özünümüdafiə hüququ vardır
- Fəlakət halında beynəlxalq hüquq norması şüurlu surətdə pozulur

222. Dövlətlərin Beynəlxalq əməkdaşlıq prinsipi hansı əsaslar üzərində qurulmalıdır?

- ✓ siyasi sistemlərin uyğunluğuna görə
- qarşılıqlı maraqların uyğunluğuna görə
- beynəlxalq təşkilatların tapşırığı əsasında
- güclü dövlətlərin təsiri ilə
- iqtisadi sistemlərin uyğunluğuna görə

223. Beynəlxalq-hüquqi məsuliyyətin ifadə formalarına aiddir

- ✓ Kompensasiya ödəmək
- Beynəlxalq səviyyədə təzyiqlərə məruz qalmaq
- Beynəlxalq təşkilatların üzvlüyündən təcrid edilmək
- Restorsiya
- Suvernliyin itirilməsi

224. Aşağıdakılardan hansı səhvdir?

- ✓ Beynəlxalq təşkilatlar yalnız qeyri-maddi məsuliyyət daşıya bilər
- Əks tədbirlər cəza deyildir
- Fors-majordan fərqli olaraq fəlakət halında beynəlxalq-hüquq norması şüurlu surətdə pozulur
- Beynəlxalq cinayət törədən dövlət üçün xüsusi məsuliyyət rejimi yaranır
- Məsuliyyət delikvent dövlətin üzərinə qoyulan vəzifədir

225. Beynəlxalq-hüquqda kompensasiya nəyə deyilir?

- ✓ Dövlətə və beynəlxalq-hüququn digər subyektinə vurulmuş maddi zərərin ödənilməsi
- Beynəlxalq-hüquq pozuntusu törətmiş dövlətin qeyri-maddi məsuliyyətinin əsas forması
- Delikvent dövlətin hüquq pozuntularına gələcəkdə bir daha yol verməyəcəyi barədə üzərinə götürdüyü öhdəlik
- Hər hansı dövlətin beynəlxalq-hüquqqa zidd əməli müqabilində zərərçəkmiş dövlətin tətbiq etdiyi cavab tədbiri
- Hüquq pozuntusu törədilməmişdən qabaq mövcud olmuş vəziyyətin bərpa edilməsi

226. Əks tədbirlər nəyə deyilir?

- Hüquq pozuntusu törədilməmişdən qabaq mövcud olmuş vəziyyətin bərpa edilməsi
- Delikvent dövlətin hüquq pozuntularına gələcəkdə bir daha yol verməyəcəyi barədə üzərinə götürdüyü öhdəlik
- Beynəlxalq-hüquq pozuntusu törətmiş dövlətin qeyri-maddi məsuliyyətinin əsas forması
- Dövlətə və beynəlxalq-hüququn digər subyektinə vurulmuş maddi zərərin ödənilməsi
- ✓ Hər hansı dövlətin beynəlxalq-hüquqqa zidd əməli müqabilində zərərçəkmiş dövlətin tətbiq etdiyi cavab tədbiri

227. Beynəlxalq cinayəti beynəlxalq hüquq pozuntularından fərqləndirən xüsusiyyətlər hansılardır? 1. Pozulmuş öhdəliklərin xarakteri 2. Pozulmuş öhdəliklərin subyektləri 3. Göstərilən öhdəliklərin ciddiliyi 4. Əməlin beynəlxalq birlik tərəfindən cinayət sayılması 5. Pozulmuş öhdəliklərin obyektləri

- ✓ 1,3,4
- 1,2,4
- 1,4,5
- 1,2,5
- 1,3,5

228. Aşağıdakı fikirlərdən hansı səhvdir?

- ✓ Dövlətin beynəlxalq hüquqa zidd əməli hərəkətsizlikdə ifadə oluna bilməz
- Beynəlxalq təşkilat həm maddi, həm də qeyri-maddi məsuliyyət daşıya bilər
- Razılıq dövlətin məsuliyyətini istisna edən haldır

- Beynəlxalq cinayət törətmiş dövlət üçün xüsusi məsuliyyət rejimi ortaya çıxır
- Dövlət yalnız öz orqanlarının əməllərinə görə məsuliyyət daşıyır

229. Hansı şərtlər ödəndikdə əməli dövlətin beynəlxalq hüquq pozuntusu saymaq olar? 1) Əməl dövlətin özünə aid olduqda 2) Əməli dövlətin fiziki və hüquqi şəxsləri törətdikdə 3) Əməl daxili qanunverciliyə zidd olduqda 4) Əməl dövlətin beynəlxalq öhdəliklərinə zidd olduqda

- ✓ 1, 4
- 3, 4
 - 2, 4
 - 1.3
 - 1, 2

230. Hansı dövlətlərə delikvent dövlət deyilir?

- ✓ Beynəlxalq hüquq pozuntusu törətmiş dövlətə
- Məsuliyyətə cəlb olunan dövlətə
 - Beynəlxalq öhdəliklərini yerinə yetirən dövlətə
 - Beynəlxalq cinayət törətmiş dövlətə
 - Zərərçəkmiş dövlətə

231. Hansı beynəlxalq-hüquqi məsuliyyətin ifadə formalarına aid deyil?

- ✓ Restorsiya
- Satisfaksiya
 - Kompensasiya
 - Təkrar etməmə təminatları
 - Restitusiya

232. Beynəlxalq hüquqi məsuliyyətin hansı növləri vardır?

- ✓ Qeyri-maddi və maddi
- Siyasi və iqtisadi
 - Məcburi və könüllü
 - Sadə və mürəkkəb
 - Fərdi və kollektiv

233. Fors-mojor hadisələrə aiddir

- ✓ Qarşısı alınmaz qüvvələr
- Səhv nəticəsində razılaşdırmaq
 - Güc tətbiqi nəticəsində razılıq vermək
 - Əks tədbirlər nəticəsində yaranan hadisələr
 - Qarşısı alınmış hadisələr

234. Dövlətin məsuliyyətini istisna edən hallara aiddir

- ✓ Əks tədbirlər
- Soyqırımı
 - Məlumatsızlıq
 - Şantaj
 - Müharibə

235. Dövlətin məsuliyyətini istisna edən hallara aid deyil

- ✓ Məlumatsızlıq
- Fəlakət
 - Son zərurət Fəlakət Fəlakət
 - Özünü müdafiə
 - Razılıq

236. Beynəlxalq hüquq pozuntusu törətmiş dövlətin beynəlxalq məsuliyyətinə aiddir?
- ✓ Sadəcə dəymiş ziyan ödənilir
 - Dövlətin beynəlxalq hüquq subyektliliyi məhdudlaşdırılır
 - Dövlətlə yanaşı təqsirli fərdlərin də cinayət məsuliyyəti yaranır
 - Hamısı
 - Dövlətin suverenliyi məhdudlaşdırılı
237. Hansı əməllər dövlətin əməlləri sayılır?
- ✓ Dövlətin daxili qanunvericiliyinin müəyyən etdiyi orqanların əməlləri
 - Ölkənin hüquqi şəxslərinin əməlləri
 - Beynəlxalq təşkilatların əməlləri
 - Beynəlxalq təşkilatların əməlləri
 - Ölkənin fiziki şəxslərinin əməlləri
238. Beynəlxalq-hüquqi məsuliyyət nəyə əsaslanır? 1) Adət normalarına 2) Ölkə daxili qanunvericiliyə 3) Presedentlərə 4) İkitərəfli müqavilələrə
- ✓ 1, 3
 - 2, 3
 - 2, 4
 - 1, 4
 - 1, 2
239. Hansı ixtisaslaşmış təsisatlar Beynəlxalq Məhkəmədən məsləhət xarakterli rəy xahiş edə bilər?
- BMT-nin Baş Assambleyası
 - Təhlükəsizlik Şurası
 - Ümumdünya Poçt İttifaqı
 - MAQATE
 - ✓ Qeyd edilənlərdən başqa bütün
240. Barışdırma ilə bağlı fikirlərdən hansı düzdü?
- Danışqlar və araşdırma arasında orta mövqe tutur
 - Barışdırma komissiyalarının məruzələri tərəflər üçün məcburidir
 - ✓ Bu zaman mübahisə 3-cü tərəfə verilir
 - Vasitəçilik və arbitraj arasında orta mövqe tutur
 - Məhkəmə vasitələrinə aiddir
241. Aşağıdakılardan hansı ATƏT-in dinc nizamlama mexanizminin təkmil sisteminin ünsürlərinə aid deyil?
- Barışdırma üzrə Komissiya
 - ✓ Vasitəçilik üzrə Komissiya
 - Mübahisələrin nizamlanması üzrə ATƏM Mexanizmi
 - ATƏM çərçivəsində barışdırma və arbitraja dair Konvensiya
 - Direktiv barışdırma haqqında Müddəalar
242. Barışdırma komissiyaları araşdırma komissiyalarından nə ilə fərqlənir?
- Köklü fərqi yoxdur
 - ✓ 1-ci 2-cidən fərqli olaraq konkret təkliflər vermək vəzifəsi daşıyır
 - 1-cinin məruzələri 2-cidən fərqli olaraq tərəflər üçün məcburidir
 - 2-ci 1-cidən fərqli olaraq konkret təkliflər vermək vəzifəsi daşıyır
 - 2-cinin məruzələri 1-cidən fərqli olaraq tərəflər üçün məcburidir
243. Ratione temporis qeyd-şərtlərinin mənası nədir?

- Heç biri deyil
- ✓ Bəyanətə əsasən Məhkəmə yurisdiksiyası müəyyən müddət ərzində qüvvədə olur
- Subyektlərlə bağlı məhdudiyyətdir
- Dövlətin daxili məsələləri ilə bağlı məhdudiyyətdir
- Bəyanətə əsasən Məhkəmə yurisdiksiyası yalnız müəyyən ərazidə qüvvədə olur

244. Beynəlxalq Məhkəmənin yurisdiksiyasını qəbul etmə haqqında dövlətin verdiyi bəyanətlərlə bağlı hansı fikir səhvdir?

- “Avtomatik” və “dövlətin öz mühakiməsinə əsaslanan” qeyd-şərtlər ola bilər
- Bu bəyanətlə onlar Məhkəmənin məcburi yurisdiksiyasını tanımış sayılırlar
- Şərtsiz və qeyd-şərtlə verilə bilər
- ✓ Bəyanətlərdəki şərtlər Məhkəmə tərəfindən etibarsız sayıla bilməz
- Vaxt məhdudiyyəti qoyula bilər

245. Aşağıdakılardan hansı dövlətin məhkəmə yurisdiksiyasına razılıq verməsi forması sayılmır?

- Ante hoc razılıq- xüsusi bəyanət vasitəsilə
- Post hoc razılıq
- ✓ Erga omnes razılıq
- Ad hoc razılıq
- Ante hoc razılıq– müqavilələr vasitəsilə

246. Aşağıdakılardan hansı Beynəlxalq məhkəmə ilə bağlı səhv fikirdir?

- ✓ Dövlətlərlə yanaşı TMK da Məhkəmə qarşısındakı işin tərəfləri ola bilər
- Məhkəmə öz yurisdiksiyasının həddlərini özü müəyyən edir
- Onun mübahisə ilə bağlı işlərdə yurisdiksiyası dövlətlərin razılığından asılıdır
- Məhkəmə işi öz icraatına götürmək üçün mübahisənin hüquqi mübahisə olmasını müəyyən etməlidir
- Məhkəmə müvəqqəti müdafiə tədbirləri göstərə bilər

247. Daimi Beynəlxalq Ədalət Məhkəməsi 1930-cu ildə qeyd etmişdi ki, «dövlətin daxili səlahiyyət dairəsində olan məsələlərin» həcmi ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- sabitdir və beynəlxalq hüququn inkişafı üçün hüququ baza rolunu oynayır
- qeyd edilən məsələ yalnız BMT Nizamnaməsində nəzərdə tutulmuşdur
- bu barədə beynəlxalq Ədalət Məhkəməsinin heç bir qeydi yoxdur
- sabitdir və beynəlxalq hüququn inkişafından asılı deyildir
- ✓ sabit deyildir və beynəlxalq hüququn inkişafı ilə dəyişə bilər

248. Hər hansı bir dövlətin beynəlxalq hüququ pozması dedikdə ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- həmin dövlətin yalnız BMT Nizamnaməsində göstərilən öhdəliyi pozması başa düşülür
- həmin dövlətin beynəlxalq cinayətlərə görə cəza müəyyən etməməsi başa düşülür
- həmin dövlətin yalnız insan hüquqlarına zidd fəaliyyəti və davranışı başa düşülməlidir
- ✓ həmin dövlətin bu və ya digər səviyyədə öz üzərinə götürdüyü beynəlxalq öhdəliyi pozması başa düşülür
- həmin dövlətin yalnız beynəlxalq hüququn prinsiplərinə zidd fəaliyyəti başa düşülür

249. Doğru olanı seçin

- ✓ ən ağır beynəlxalq hüquq pozuntusu törətmiş dövləti onun razılığı olmadan beynəlxalq məhkəməyə vermək olmaz
- dövləti yalnız bütün dövlətlərin yekdil razılığına əsasən beynəlxalq məhkəməyə vermək olar
- dövləti heç bir halda beynəlxalq məhkəməyə vermək olmaz
- ən ağır beynəlxalq hüquq pozuntusu törətmiş dövləti yalnız BMT-nin xüsusi razılığı ilə beynəlxalq məhkəməyə vermək
- ən ağır beynəlxalq hüquq pozuntusu törətmiş dövləti hər bir halda beynəlxalq məhkəməyə vermək olar

250. ATƏM-in adı nə vaxt dəyişdirilərək ATƏT olmuşdur?

- ✓ 1994.0
- 1992.0
- 1993.0

- 1995.0
- 1991.0

251. Aşağıdakılardan hansı səhv fikirdir?

- ✓ Beynəlxalq Məhkəmə Arbitraj qərarından verilmiş apellyasiyaya baxır
- Beynəlxalq Məhkəmə müvəqqəti müdafiə tədbirləri göstərə bilər
- Beynəlxalq Məhkəmədə yalnız dövlətlər işlərin tərəfləri ola bilər
- Beynəlxalq Məhkəmə BMT-nin orqanıdır
- Beynəlxalq Məhkəmə 15 hakimdən ibarətdir

252. Beynəlxalq Məhkəmənin tərkibi ilə bağlı fikirlərdən hansı səhvdir?

- ✓ Onlar beynəlxalq hüquq sahəsində nüfuzlu hüquqşünas olmalıdır
- Hakimliyə namizədlər Daimi Arbitraj məhkəməsinin milli qrupları tərəfindən irəli sürülür
- Məhkəmə işlərə yalnız tam tərkibdə baxır
- Hakimlər müxtəlif dövlətlərin vətəndaşı olur
- 15 hakimdən ibarətdir

253. Müayinə termininin əvəzinə indi hansı termin istifadə edilir?

- ✓ Araşdırma (təhqiqat)
- Nəzarət altında saxlama
- Vasitəçilik
- Barışdırma
- Yoxlama

254. Aşağıdakılardan hansı beynəlxalq arbitrajın xüsusiyyətlərinə aid deyil?

- Tərəflər həm məhkəmə heyətinin tərkibi, həm də prosesin özü ilə bağlı birbaşa nəzarət imkanına malikdirlər
- Hüquqi mübahisənin həlli üçün mexanizmdir
- Bir qayda olaraq arbitraj məhkəməsinin qərarları tərəflət üçün hüquqi cəhətdən məcburidir
- Arbitraj mühakiməsi icraatında tərəflər arbitrları özləri seçə bilər
- ✓ Arbitraj məhkəməsinin çıxardığı qərara Beynəlxalq Məhkəmə yenidən baxa bilməz

255. Aşağıdakılardan hansı beynəlxalq arbitraja aid xüsusiyyətlərə aid deyil?

- ✓ Mübahisənin diplomatik həllidir
- Könüllüdür
- Kəkcə dövlətlər arasındakı mübahisələrin həlləri ilə məhdudlaşmır
- Mübahisənin tərəfləri qabaqcadan mübahisənin həllinə razılıq verməlidirlər
- Mübahisəninməhkəmə həllidir

256. Aşağıdakılardan hansı ATƏT-in dinc nizamlaşdırma mexanizminin təkmil sisteminin unsurlarına aid deyil?

- ✓ Araşdırma üzrə Komissiya
- ATƏM çərçivəsində barışdırma və arbitraja dair Konvensiya
- Barışdırma üzrə Komissiya
- Direktiv barışdırma haqqında Müddəalar
- Mübahisələrin nizamlaşdırması üzrə ATƏM Mexanizmi

257. Barışdırma ilə bağlı fikirlərdən hansı düzdür?

- ✓ Konkret təkliflər verilir
- Barışdırma komissiyalarının məruzələri tərəflər üçün məcburidir
- Məhkəmə vasitələrinə aiddir
- Danışqlar və araşdırma arasında orta mövqe tutur
- Mübahisə həllində 3-cü tərəf olmur

258. Diplomantik vasitələrə hansı aid deyil?

- ✓ Beynəlxalq Məhkəmə
- Danışqlar
- Müayinə
- Regional orqan və ya sazişlərə müraciət
- Vasitəçilik

259. Aşağıdakılardan hansı Beynəlxalq məhkəmə ilə bağlı səhv fikirdir?

- ✓ O, dövlətlər arasındakı mübahisələri həll etmək üçün əsas vasitədir
- Onun tərkibi dünyanın əsas hüquqi sistemlərini təmsil etməlidir
- BMT-nin əsas orqanlarından
- Yalnız dövlətlər Beynəlxalq Məhkəmə qarşısındakı işlərin tərəfləri ola bilər
- 15 hakimdən ibarətdir

260. Aşağıdakılardan hansı BMT-nin Təhlükəsizlik Şurasına aid deyil?

- ✓ Yalnız BMT-nin üzvləri mübahisə tərəflərinin razılığı olmadan mübahisəni TŞ-a verə bilər
- Əsas vəzifəsi sülhü qorumaqdır
- BMT-nin əsas qurumlarından
- Əsasən siyasi mübahisələrlə məşğul olur
- TŞ siyasi orqandır

261. Aşağıdakılardan hansı BMT-nin Baş Assambleyasına aid deyil?

- ✓ Onun tövsiyələri hüquqi cəhətdən məcburidir
- Mənşəyindən asılı olmayaraq əmin-amanlığı poza bilər hər hansı situasiyanın dinc yolla nizamlanması üçün tədbirlər tövsiyə edə bilər
- Təklif etdiyi tədbirlərdə hüquq əsas rol oynamır
- BMT-nin əsas qurumlarından
- O, siyasi orqandır

262. Araşdırma (təhqiqat) komissiyalarının vəzifəsi nədən ibarətdir?

- ✓ Zəruri faktların obyektiv müəyyən edilməsindən
- Tərəflərə konkret təkliflər verməkdən
- Hər 2 tərəfi qane edən qərar çıxarmaqdan
- Tərəflərin etibarını qazanmaqdan
- Dünyada sülhü qorumaqdan

263. Aşağıdakılardan hansı xeyirxah xidmətlərə və vasitəçiliyə xas xüsusiyyətlərə aid deyil?

- ✓ Bu zaman mübahisə tərəflərinin siyasi, iqtisadi, sosial mülahizələri ön plana çəkilir
- Birbaşa danışqları təmin eləyir
- Vasitəçiyə mütləq hər 2 tərəfin etibarı olmalıdır
- Mübahisənin nizama salınmasının şərtlərini tərəflərə təklif edir
- Çox vaxt danışqlarla bir vaxtda təbiiq olunur

264. Danışqlara aid olmayan xüsusiyyət hansıdır?

- ✓ Dövlətlər arasındakı mübahisənin faktik əsasını müəyyən etmək üçün istifadə olunur
- Burada tərəflərin siyasi, iqtisadi, sosial mülahizələri ön plana çəkilir
- Danışqlara başlamış dövlət onu vicdanla aparmağa borcludur
- Nəticə vermədikdə tərəflərdən biri məsələni Beynəlxalq Məhkəməyə və ya arbitraj məhkəməsinə verə bilər
- Beynəlxalq mübahisələrin həll olmasının ən geniş yayılmış vasitəsidir

265. Aşağıdakılardan hansı diplomatik vasitələrə aid deyil?

- ✓ Beynəlxalq arbitraj
- Regional orqan və ya sazişlərə müraciət
- Vasitəçilik

- Barışdırma mənbəyi
- Araşdırma (təhqiqat)

266. Aşağıdakılardan hansı beynəlxalq mübahisələrin nizama salınmasının dinc vasitələrinə aid deyil?

- ✓ Əlaqələndirmə
- Müayinə
- Barışdırma
- Vasitəçilik
- Danışqlar

267. Müqavilə hansı hallarda 1 tərəfli qaydada ləğv olunmur. 1.müqavilənin digər iştirakçı dövlət tərəfindən əsaslı pozulması 2.denonsasiya 3.müqavilənin bağlandığı vaxt mövcud olmuş halların əsaslı sürətdə dəyişməsi 4.müqavilənin yerinə yetirilməsinin qeyri-mümkünlüyü

- ✓ 2.0
- 3.0
- 4.0
- heç biri
- 1.0

268. Hansı müqavilənin təfsirinin növü deyil 1.müqavilənin ayrı-ayrı iştirakçıları tərəfindən edilən təfsir 2.açıq təfsir 3.autentik təfsir 4.beynəlxalq təfsir 5.qapalı təfsir

- 1.2
- 4.5
- 2.4
- ✓ 2.5
- 3.4

269. Müqavilənin əslini və onunla bağlı bütün sənədləri saxlamaq üçün tərəflərin razılığı ilə müəyyən olunan dövlət, beynəlxalq təşkilatın baş vəzifəli şəxsi adlanır

- ✓ depozitari
- preambula
- konsensus
- autentifikasiya
- paraflama

270. Ratifikasiya sənədində göstərilir 1.müqaviləni ratifikasiya etmiş dövlət orqanının adı 2.müqavilənin məqsədi 3.müqaviləni vicdanla yerinə yetirəcəyinə haqqında dövlətin bəyanatı 4.müqavilənin bütöv mətni 5.tərəflərin hüquq və vəzifələri

- ✓ 1,3,4
- 2,3,4
- 1,2,4
- 3,4,5
- 1,2,3

271. Hansı müqaviləyə razılığın üsulu deyil

- ✓ paraflama
- qəbul etmə
- müqaviləyə qoşulma
- təsdiq etmə
- ratifikasiya

272. Hansı söz yunancadan tərcümədə "həqiqilik, əslinə uyğun mənasını verir?"

- ✓ autentifikasiya
- konsensus
- paraflama
- preambula

- referendum

273. 1969 Vyana konvensiyasına görə müqavilənin bağlanması üçün vəkalətin alınması lazımdır

- ✓ dövlətin nümayəndələrinə
- xarici işlər nazirlərinə
 - diplomatik nümayəndəliklərin başçılarına
 - dövlətlərin başçılarına
 - Hökumətlərin başçılarına

274. Beynəlxalq yük daşınması müqaviləsi haqqında 1956-cı il Cenevrə Konvensiyasının II-ci fəslə beynəlxalq daşımalarının hansı məsələsini tənzimləyir?

- ✓ Barəsində daşıyıcının məsuliyyət daşdığı şəxslərin hüquq və vəzifələrinin müəyyən edilməsi məsələsini
- Bir neçə daşıyıcı tərəfindən ardıcıl olaraq həyata keçirilən daşıma qaydalarını
 - Pretenziya və iddiaların verilməsi qaydalarını
 - Konvensiyanın tətbiq olunmasına dair məsələni
 - Daşıyıcının məsuliyyəti halları barədə məsələsini

275. Əmtəələrin beynəlxalq alqı-satqısında iddia müddəti hansı çoxtərəfli beynəlxalq müqavilə ilə tənzimlənir?

- ✓ 1974-cü il Nyu York Konvensiyası ilə
- 1967-ci il Stokholm Konvensiyası ilə
 - 1993-cü il MDB Konvensiyası ilə
 - 1989-cu il Haaqa Protokolu ilə
 - 1980-ci il BMT Konvensiyası ilə

276. Beynəlxalq maliyyə lizinq barədə Ottava Konvensiyası nə vaxt qəbul edilib?

- ✓ 1988-ci ildə
- 1990-cı ildə
 - 1991-ci ildə
 - 1989-cu ildə
 - 1987-ci ildə

277. Birbaşa beynəlxalq qarışıq dəmiryol-su yükdaşımaları haqqında 14.12.1959-cu il tarixli Saziş nəyi müəyyən etmişdir?

- ✓ Yüklərin Dunay çayı ilə daşınma qaydalarını
- Daşıyıcının məsuliyyəti halları barədə məsələni
 - Vurulmuş zərərə görə iddia müddətini
 - Su nəqliyyatı ilə yükdaşıma müqaviləsinin şərtlərini
 - Daşıyıcıya pretenziyaların verilməsinə dair qaydalar

278. Yüklərin beynəlxalq yol daşımaları müqaviləsi haqqında Cenevrə Konvensiyası nə vaxt qəbul edilmişdir?

- ✓ 1956-cı ildə
- 1958-ci ildə
 - 1960-cı ildə
 - 1962-cı ildə
 - 1954-cü ildə

279. Hansı növ müqavilənin bağlanmasından əvvəl tendirlərin keçirilməsi nəzərdə tutulur?

- ✓ Podrat müqavilənin
- lizinq müqaviləsinin
 - alqı-satqı müqaviləsinin
 - konsessiya müqaviləsinin
 - kooperasiya müqaviləsinin

280. Beynəlxalq maliyyə lizinqi barəsində UNİPRUA Konvensiyası nə vaxt və hansı şəhərdə keçirilmişdir?

- ✓ 1998-ci ildə Ottavada
- 1999-cu ildə Brüsseldə
- 2000-ci ildə Moskvada
- 2001-ci ildə Hamburqda
- 1996-cı ildə Varşavada

281. Hansı beynəlxalq aktlar birbaşa qüvvədə ola bilər?

- Beynəlxalq müqavilələr
- Beynəlxalq təşkilatların sənədləri
- ✓ Dövlətin ratifikasiya etdiyi beynəlxalq aktlar
- BMT-nin Nizamnaməsi
- İkitərəfli beynəlxalq müqavilələr

282. Əmtələrin beynəlxalq alqı-satqısında iddia müddəti hansı çoxtərəfli beynəlxalq müqavilə ilə tənzimlənir?

- ✓ 1974-cü il Nyu York Konvensiyası ilə
- 1967-ci il Stokholm Konvensiyası ilə
- 1993-cü il MDB Konvensiyası ilə
- 1989-cü il Haaqa Protokolu ilə
- 1980-ci il BMT Konvensiyası ilə

283. Bu beynəlxalq müqavilələrdən hansı biri məzmununa görə fərqləndirilən müqavilələrə aiddir?

- ✓ İqtisadi beynəlxalq müqavilə
- İkitərəfli beynəlxalq müqavilə
- Universal beynəlxalq müqavilə
- Regional beynəlxalq müqavilə
- İdarələrarası beynəlxalq müqavilə

284. Bu beynəlxalq çoxtərəfli müqavilələrdən hansı biri beynəlxalq ticarətə aid olmayan müqavilədir?

- ✓ Beynəlxalq daşımalar haqqında 1980-ci il BMT Konvensiyası
- Beynəlxalq ticarətdə mallara mülkiyyət hüququnun keçməsinə tətbiq edilən hüquq barədə 1958-ci il Haaqa Konvensiyası
- Beynəlxalq alqı-satqı müqavilələri barədə 1980-ci il Vyana Konvensiyası
- Beynəlxalq mal alqı-satqısına tətbiq olunan hüquq barədə 1986-cı il Konvensiyası
- Daşınar maddi əşyaların beynəlxalq alqı-satqısına tətbiq olunan hüquq barədə 1955-ci il Haaqa Konvensiyası

285. Beynəlxalq yük daşınması müqaviləsi haqqında 1956-cı il Cenevrə Konvensiyasının III-cü fəslə hansı məsələləri tənzimləyir?

- ✓ Daşıma müqaviləsinin bağlanması və icra edilməsi məsələləri
- Konvensiyanın tətbiq olunma məsələsini
- Daşıyıcının məsuliyyəti hallarını
- Pretenziya və iddiaların verilməsi qaydalarını
- Konvensiyaya zidd olan müqavilə şərtlərinin etibarsızlığı məsələsini

286. Bu çoxtərəfli beynəlxalq müqavilələrdən hansı biri dəmir yolu ilə həyata keçirilən beynəlxalq daşımaları nizama salır?

- ✓ Beynəlxalq dəmir yolu daşınmaları haqqında 1980-ci il tarixli saziş
- Yüklərin beynəlxalq qarışıq daşınmaları haqqında 1980-ci il BMT Konvensiyası
- Təhlükəsiz konteynerlər üzrə 1972-ci il Beynəlxalq Konvensiyası
- Dəmir yolu ilə daşınma barədə 1890-cı il Bern Konvensiyası
- Beynəlxalq yük daşınması haqqında 1956-cı il Cenevrə Konvensiyası

287. Beynəlxalq müqavilələr şifahi formada bağlana bilərmi?

- ✓ bağlana bilər
- beynəlxalq hüququn bütün subyektlərinin razılığı ilə bağlana bilər
- heç bir halda bağlana bilməz

- milli qanunlara zidd olduğuna görə şifahi müqavilələrin bağlanması mümkün deyil
- BMT Nizamnaməsində tutulan konkret hallarda bağlana bilər

288. Dövlət ... hər hansı beynəlxalq müqavilənin iştirakçısı ola bilər. Nöqtələrin yerinə doğru olanı qeyd edin

- ✓ yalnız öz razılığı ilə
- BMT və digər beynəlxalq təşkilatların razılığı ilə
- heç bir razılıq olmadan
- müstəsna hallarda BMT-nin razılığı ilə
- digər dövlətlərin razılığı ilə

289. erga omnes öhdəliyi dedikdə ... başa düşülür. Nöqtələrin yerinə doğru olanı qeyd edin

- ✓ bütün beynəlxalq birliyə qarşı olan öhdəliklər
- beynəlxalq hüquqla müəyyən edilən xüsusi öhdəliklər başa düşülür
- beynəlxalq adət hüququ ilə müəyyən edilən öhdəliklər başa düşülür
- belə bir öhdəlik mövcud deyil
- regional müqavilə və öhdəliklər başa düşülür

290. Dövlətlərin öz qarşılıqlı münasibətlərində rəhbər tutmalı olduqları prinsiplər haqqında Bəyannamə nə vaxtı və hansı beynəlxalq təşkilat tərəfindən qəbul edilmişdir?

- ✓ 01 avqust 1975-ci il, ATƏM tərəfindən
- 01 avqust 1979-cu il, BMT tərəfindən
- 01 avqust 1973-cü il, Beynəlxalq hüquq Cəmiyyəti tərəfindən
- 01 avqust 1978-ci il, BMT tərəfindən
- 01 avqust 1974-cü il, ATƏM tərəfindən

291. Dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa dair beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamə nə vaxtı və hansı beynəlxalq təşkilat tərəfindən qəbul edilmişdir?

- ✓ 24 oktyabr 1970-ci il, BMT Baş Məclisi
- 24 oktyabr 1970-ci il, ATƏT
- 24 oktyabr 1972-ci il, ATƏT
- 24 oktyabr 1971-ci il, ATƏT
- 24 oktyabr 1969-cu il, BMT Baş Məclisi

292. Beynəlxalq hüququn funksiyası nədir?

- ✓ ictimai təyinatlı, sosial mühitə təsir etmək beynəlxalq hüququn sistemli fəaliyyətini təmin etmək
- istehsal sahələrinin fəaliyyətinin təşkil etmək
- hökumətlərin fəaliyyətini təşkil etmək
- məhkəmə hakimiyyətinin fəaliyyətini təşkil etmək
- təşkilatların fəaliyyətini təmin etmək

293. Dövlətlər ilə beynəlxalq təşkilatlar arasında və beynəlxalq təşkilatlar arasında müqavilələr hüququ haqqında Vyana konvensiyası neçənci ildə qəbul olunub?

- ✓ 1986.0
- 1951.0
- 1975.0
- 1957.0
- 1969.0

294. Müqavilənin xitam olunması üçün əsas hesab olunmur

- denonsasiya
- ✓ müqavilənin icra olunmaması
- müqavilənin bağlandığı müddətin başa çatması
- müqavilə öhdəliklərinin icra olunması

- eyni məsələ üzrə və eyni dövlətlər arasında yeni müqavilənin bağlanması

295. Dövlətin,müqavilədə göstərilən şərtlərlə,digər iştirakçı dövlətləri qabaqcadan xəbərdar etməklə,müqavilədən imtina etməsi nə adlanır?

- ✓ denonsasiya
- preambula
- konsensus
- autentifikasiya
- depozitari

296. Bunlardan hansı nisbi etibarsızlığın əsası deyil

- ✓ müqavilənin jus cogens normasına zidd olması
- müqavilənin bağlanması zamanı mövcud olmuş və müqavilənin məcburiliyinə razılıq verilməsinin əsasını təşkil etmiş fakt və ya situasiya ilə bağlı səhvin olması
- dövlət nümayəndəsinin qeyri-qanuni yolla ələ alınması
- dövlətin danışıqlarda iştirak edən digər dövlət tərəfindən aldadılması
- dövlətdaxili qanunvericiliyin,beynəlxalq müqavilə bağlamaq səlahiyyətini müəyyən edən xüsusi əhəmiyyətli normasının açıq şəkildə pozulması

297. Beynəlxalq müqavilənin etibarsızlığı neçə cür olur

- ✓ 2.0
- 3.0
- 4.0
- 5.0
- 1.0

298. Beynəlxalq müqavilənin mətninin tərtib olunmasında neçə formadan istifadə olunur

- ✓ 3.0
- 2.0
- 4.0
- 5.0
- 1.0

299. Müqavilənin bağlanma mərhələlərini ardıcıl yazıldığı variant hansıdır? 1.müqavilə mətninin autentikliyi müəyyən olunması 2.müqavilənin məcburiliyinə razılığın ifadə olunması 3.müqavilənin mətninin tərtib olunması və qəbulu

- ✓ 3,1,2
- 3,2,1
- 2,1,3
- 2,3,2,1
- 1,2,3

300. Beynəlxalq müqavilənin mətninin quruluşunu ardıcıl olaraq hansı variantda yazılıb? 1.əsas hissə 2.müqavilənin adı 3.yekun hissə 4.preambula 5.səlahiyyətli şəxslərin imzaları

- ✓ 2,4,1,3,5
- 2,1,4,5,3
- 2,1,5,4,3
- 4,5,1,3,2
- 1,2,3,4,5

301. Müqavilələr dövlətlərin həmin beynəlxalq müqavilədə iştirak etmə imkanına görə bölünür 1.açıq 2.siyasi 3.çoxtərəfli 4.iqtisadi 5.qapalı 6.ikitərəfli

- ✓ 1.5
- 4.6
- 3.4
- 5.6

- 1.3

302. Bu hansı müqavilə növüdür-bu müqavilələr vasitəsilə iştirakçı dövlətlər öz üzərlərinə öhdəlik götürürlər ki,hər hansı əməliyyatlarda iştirak etməsinlər və müəyyən əraziləri hərbi bazaya çevirməsinlər.

- ✓ neytrallıq haqqında müqavilələri
- beynəlxalq hesablaşmalar haqqında müqavilələri
- müttəfiqlik haqqında müqavilələri
- qarşılıqlı yardım haqqında müqavilələr
- sülh müqavilələri

303. siyasi müqavilələr aiddir

- ✓ hamsı
- qarşılıqlı yardım haqqında müqavilələr
- neytirallıq haqqında müqavilələr
- sülh müqavilələri
- müttəfiqlik haqqında müqavilələr

304. iqtisadi müqaviləyə aiddir

- ✓ gömrük məsələləri və s. üzrə sazişlər
- rabitə sahəsində
- kənd təsərrufatı sahəsində
- elmi əməkdaşlıq məsələləri üzrə
- nəqliyyat sahəsində

305. iqtisadi müqavilələr daxildir

- ✓ hamsı
- əmtəə göndərilməsi və əmtəə dövriyyəsi haqqında sazişlər
- texniki yardım haqqında və ya elmi-texniki əməkdaşlıq haqqında sazişlər
- beynəlxalq hesablaşmalar haqqında sazişlər
- ticarət müqavilələri

306. xüsusi məsələlər üzrə sazişlərə aiddir

- ✓ hüquqi məsələlər üzrə; ətraf mühitin mühafizəsi sahəsində
- texniki yardım haqqında və ya elmi-texniki əməkdaşlıq haqqında sazişlər
- beynəlxalq hesablaşmalar haqqında sazişlər
- gömrük məsələləri və s. üzrə sazişlər
- əmtəə göndərilməsi və əmtəə dövriyyəsi haqqında sazişlər

307. xüsusi məsələlər üzrə sazişlərə aiddir

- elmi əməkdaşlıq məsələləri üzrə
- nəqliyyat sahəsində
- rabitə sahəsində
- kənd təsərrufatı sahəsində
- ✓ hamsı

308. məzmununa görə beynəlxalq müqavilələrin növlərini göstərin:

- ✓ siyasi, iqtisadi, xüsusi məsələlər üzrə
- əmtəə göndərilməsi və əmtəə dövriyyəsi haqqında sazişlər
- texniki yardım haqqında və ya elmi-texniki əməkdaşlıq haqqında sazişlər
- heç biri
- ticarət müqavilələri

309.	beynəlxalq təşkilatların müqavilələr bağlamaq hüquq qabiliyyəti bu təşkilatın qaydaları ilə tənzimlənir sitati hansı konvensiyada göstərilib ✓ yalnız 1986-cı il Vyana Konvensiyası • 1983-cü il Vyana Konvensiyası • 1957-ci il konvensiyası • 1958-ci il konvensiyası • 1975-cü il HaaqlaKonvensiyası
310.	Avropa İqtisadi Birliyinin yaradılması haqqında Roma müqaviləsi neçənci ildə bağlanıb ✓ 1957-ci ildə • 1969-cu ildə • 2005-ci ildə • heç biri • 1987-ci ildə
311.	Beynəlxalq müqavilənin strukturuna aid olmayan variant hansıdır? ✓ xüsusi hissə • əsas hissə • yekun hissə • müqavilənin adı • preambula
312.	Təfsirin neçə üsulu var ✓ 2.0 • 3.0 • 6.0 • 5.0 • 1.0
313.	Preambula müqavilənin hansı hissəsidir? ✓ müqavilənin giriş hissəsidir • müqavilənin bu hissəsində tərəflərin müqavilənin obyektı ilə bağlı vəzifələri ifadə olunur • bu hissədə müqavilənin qüvvəyə minməsi və xitamı olunması şərtlər • protokollar, texniki şərtlər, standartlar olan hissəsidir • müqavilənin bu hissəsində tərəflərin müqavilənin obyektı ilə bağlı hüquqları ifadə olunur
314.	Müqavilələr məzmununa görə bölünür 1.açıq 2.siyasi 3.çoxtərəfli 4.iqtisadi 5.qapalı 6.ikitərəfli ✓ 2.4 • 4.6 • 1.6 • 4.5 • 1.3
315.	Siyasi müqavilələrə aid deyil ✓ ticarət haqqında müqavilələr • müttəfiqlik haqqında müqavilələr • qarşılıqlı yardım haqqında müqavilələr • neytrallıq haqqında müqavilələr • sülh haqqında müqavilələr
316.	Vyana konvensiyasına görə-Müqavilənin məcburiliyinə öz razılığını vermiş və müqavilənin onun üçün qüvvəyə mindiyi dövlət-adlanır ✓ iştirakçı dövlət

- razılaşan dövlət
- əsas dövlət
- danışıqlarda iştirak edən dövlət
- üçüncü dövlət

317. Vyana konvensiyasına görə ``müqavilənin tərəfləri`` anlayışına hansı aid deyil?

- ✓ əsas dövlət
- razılaşan dövlətlər
 - iştirakçı dövlətlər
 - üçüncü dövlət
 - danışıqlarda iştirak edən dövlət

318. Müqavilənin məqsədi göstərilir

- ✓ Preambulada
- Yekun hissədə
 - Əlavələrdə
 - müqavilənin adında
 - Əsas hissədə

319. Beynəlxalq müqavilələr hüququ sahəsində hazırda aşağıdakılardan hansı başlıca aktlar hesab olunur? 1.1969-Vyana konvensiyası 2.1982-BMT konvensiyası 3.1986- Vyana konvensiyası 4.1907-Haqa konvensiyası

- ✓ 1.3
- 3.4
 - 2.3
 - 2.4
 - 1.2

320. Regional səviyyədə terrorçuluqla mübarizə hansı çərçivələrdə həll edilir?

- ✓ ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Amerika Dövlətlər Təşkilatı, Cənubi Asiyanın Regional əməkdaşlıq Assosiasiyası
- Avropa Şurası, Avropa İttifaqı, Amerika Dövlətlər Təşkilatı, Cənubi Asiyanın Regional Əməkdaşlıq Assosiasiyası
 - ATƏT, Avropa Şurası, Amerika Dövlətlər Təşkilatı, Afrika Dövlətlər Assosiasiyası, BMT
 - BMT, Avropa Şurası, Avropa İttifaqı
 - ATƏT, Avropa Şurası, Amerika Dövlətlər Təşkilatı, Afrika Dövlətlər Assosiasiyası

321. Aşağıdakılardan hansı Təhlükəsizlik Şurasının qərar qəbul ola bilər 1.silahlı qüvvələrin istifadəsi ilə bağlı olmayan tədbirlər barəsində 2.iqtisadi və sosial məsələlər barəsində 3.inzibati məsələlər barəsində 4.silahlı tədbirlər barəsində 5.humanitar məsələlər barəsində

- ✓ 1.4
- 3.4
 - 1.2
 - 2.5
 - 2.3

322. İKT-nin neçə üzvü var?

- ✓ 55.0
- 13.0
 - 9.0
 - 37.0
 - 50.0

323. Bu orqan Avropa şurasında yoxdu

- ✓ Vasitəçilik,barışdırma və arbitraj üzrə komissiyası
- katiblik
 - Parlament Assambleyası

- Nazirlər Komitəsi

324. İKT-nin ali orqanı hansıdır

- ✓ dövlət və hökumət başçılarının Konfransı
- Nazirlər Komitəsi
- Vasitəçilik və barışdırma üzrə komissiya
- arbitraj komissiyası
- Vasitəçilik və barışdırma üzrə komissiya

325. Bunlardan hansı Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi qətnamə deyil

- 853.0
- 884.0
- ✓ 850.0
- 822.0
- 874.0

326. Biri təşkilatın inzibati orqanının funksiyası deyil

- ✓ təşkilatın fəaliyyəti barədə hesabatların dinlənilməsi
- təşkilatın fəaliyyəti barədə hesabatların tərtib edilməsi
- təşkilatın fəaliyyətinə aid olan bütün məsələlər üzrə məlumat toplanması
- büdcənin layihəsinin hazırlanması
- təşkilatın orqanları tərəfindən qəbul edilmiş sənədlərin dərc edilməsi

327. Beynəlxalq təşkilatın icra orqanının funksiyasıdır

- ✓ təşkilatın səmərəli fəaliyyətinin təmin edilməsi
- təşkilatın baş vəzifəli şəxsinin seçilməsi
- büdcənin müəyyən edilməsi
- təşkilatın fəaliyyəti barədə hesabatların dinlənilməsi
- təşkilata yeni üzvlərin qəbulu

328. Aşağıdakılardan hansı prosessual normaların pozulmasına görə beynəlxalq təşkilatlarda üzv dövlətlərə qarşı tətbiq olunan sanksiya deyil

- ✓ təşkilat üzvlükdən irəli gələn hüquq və imtiyazların dayandırılması
- təşkilatın orqanının işində iştirak etməkdən kənar etmə
- səsvermənin nəticələrinin etibarsız hesab olunması
- dövlətin nümayəndəsinin çıxış müddətinin məhdudlaşdırılması
- səsvermə hüququndan vəsəssiya və ya iclasın yekun aktını imzalamaqdan hüququndan məhrum etmə

329. Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə Helsinki Müşavirəsinin ... tarixli Yekun aktında ... göstərilmişdir. Nöqtələrin yerinə doğru olanı qeyd edin

- ✓ 1975-ci il 1 avqust tarixli, on prinsip
- 1975-ci il 1 avqust tarixli, 3 (üç) prinsip
- 1975-ci il tarixli, 17 prinsip
- 1975-ci il 1 avqust tarixli, 13 prinsip
- 1975-ci il tarixli, yeddi prinsip

330. Dövlətlərin hüquq və vəzifələri haqqında Montevideo Konvensiyası ... Nöqtələrin yerinə doğru olanı qeyd edin

- ✓ 1933-cü ildə bağlanmışdır
- 1937-ci ildə bağlanmışdır
- 1973-cü ildə bağlanmışdır
- 1969-cu ildə bağlanmışdır
- 1947-ci ildə bağlanmışdır

331. İslam konfransı təşkilatı (İKT) neçənci ildə yaradılmışdır?

- ✓ 1969-cu il
- 1949-cü il
- 1973-cü il
- 1948-ci il
- 1979-cu il

332. Beynəlxalq Valyuta Fondu (BVF) neçənci ildə yaradılmışdır?

- ✓ 1945-ci il
- 1954-ci il
- 1965-ci il
- 1949-ci il
- 1984-cü il

333. Beynəlxalq təşkilatlar hansı məsələləri müzakirə edə bilərlər?

- ✓ Təşkilatın nizamnaməsində nəzərdə tutulmuş beynəlxalq əhəmiyyətli məsələlər
- hökumətin səlahiyyətinə aid olan məsələlər
- qanunverici orqanlarının səlahiyyətinə aid olan məsələlər
- yerli icra orqanlarının səlahiyyətinə aid olan məsələlər
- ölkə daxilindəki məsələlər

334. Beynəlxalq Məhkəməyə neçə hakim daxildir?

- ✓ 15.0
- 10.0
- 20.0
- 25.0
- 5.0

335. Avropa Şurası neçə Avropa dövləti tərəfindən yaradılmışdır?

- ✓ 10.0
- 23.0
- 21.0
- 19.0
- 8.0

336. Amerika Dövlətləri Təşkilatının (ADT) üzvləri Baş Assambleya tərəfindən neçə il müddətinə seçilir?

- ✓ 4.0
- 9.0
- 5.0
- 6.0
- 8.0

337. Ticarət və inkişaf üzrə BMT Konfransı (YUNİKTAD) neçənci ildə təsis olunmuşdur?

- ✓ 1964-cü il
- 1984-cü il
- 1974-cü il
- 1944-cü il
- 1954-cü il

338. MDB hansı məqsəddən ötəri yaranmışdır?

- yalnız təhlükəsizlik məsələlərlə bağlı
- ✓ MDB birliyinin üzvü olanlar arasında bütün sahələrdə əlaqənin yaranması üçün
- yalnız iqtisadi məsələlərlə bağlı

- yalnız mədəni məsələlərlə bağlı
- yalnız hərbi məsələlərlə bağlı yalnız mədəni məsələlərlə bağlı

339. İqtisadi və Sosial Şuraya (EKOCOK) üzv dövlətlər Baş assambleya tərəfindən neçə il müddətinə seçilir?

- ✓ 3.0
- 4.0
- 6.0
- 7.0
- 5.0

340. İqtisadi və Sosial Şuranın neçə regional komissiyası vardır?

- ✓ 5.0
- 6.0
- 7.0
- 8.0
- 3.0

341. İqtisadi və Sosial Şuranın Baş Assambleya tərəfindən hər il seçilən üçdə biri neçə üzv dövlətdir?

- ✓ 18.0
- 17.0
- 16.0
- 15.0
- 19.0

342. İqtisadi əməkdaşlıq və inkişaf Təşkilatı neçənci ildən fəaliyyət göstərir?

- ✓ 1948-ci il
- 1954-ci il
- 1965-ci il
- 1949-cı il
- 1984-cü il

343. ATƏT-in əsas funksiyası hansı istiqaməyə yönəldilib?

- ✓ Avropada sülh və təhlükəsizlik əməkdaşlığının təşkil olunmasına
- gömrük əlaqələrinin yaranmasına
- mədəni əlaqələrin yaranmasına
- ticarət əlaqələrinin yaranmasına
- iqtisadi əlaqələrin yaranmasına

344. İKT-nin ali orqanı olan dövlət və hökumət başçılarının Konfransı neçə ildən bir çağırılır

- ✓ 3.0
- 1.0
- 6 ay
- daimidir
- 2.0

345. Təhlükəsizlik şurasının daimi üzvü deyil

- ✓ Almaniya
- Fransa
- Çin
- ABŞ
- Rusiya

346. Təhlükəsizlik şurasının qeyri daimi üzvləri neçə ilə seçilir

- ✓ 2.0
- 1.0
- 5.0
- 7.0
- 3.0

347. Baş Assambleyanın neçə əsas komitəsi var

- ✓ 7.0
- 2.0
- 4.0
- 3.0
- 5.0

348. Hansı beynəlxalq təşkilatın orqanı deyil

- ✓ əsas orqan
- ali orqan
- icra orqanı
- inzibati orqan
- xüsusi komitə və komissiya

349. Beynəlxalq təşkilatlar hansı əlamətlərə görə 1.universal və 2.regional təşkilatlara bölünür

- ✓ üzv dövlətlərin əhatə dairəsinə görə
- malik olduqları səlahiyyətlərin həcminə və xarakterinə görə
- təşkilata daxil olma qaydasına görə
- idarəetmə formasına görə
- məzmununa görə

350. BMT-nin ixtisaslaşdırılmış təsisatlarının düzgün anlayışını göstərin

- ✓ beynəlxalq əməkdaşlığın bu və ya digər konkret sahəsində fəaliyyət həyata keçirən, Birləmiş Millətlər Təşkilatı ilə əlaqəsi olan universal xarakterli beynəlxalq hökumətlərarası təşkilatlardır
- beynəlxalq əməkdaşlığın bu və ya digər konkret sahəsində fəaliyyət həyata keçirən, Birləmiş Təşkilatı ilə əlaqəsi olan xüsusi xarakterli beynəlxalq hökumətlərarası təşkilatlardır
- ikitərəfli əməkdaşlığın bu və ya digər konkret sahəsində fəaliyyət həyata keçirən, Birləmiş Millətlər Təşkilatı ilə əlaqəsi olan universal xarakterli beynəlxalq təşkilatlararasıtəşkilatlardır
- beynəlxalq əməkdaşlığın bu və ya digər ümumi sahəsində fəaliyyət həyata keçirən, Birləmiş Millətlər Təşkilatı ilə əlaqəsi olan universal xarakterli beynəlxalq hökumətlərarası təşkilatlardır
- beynəlxalq əməkdaşlığın bu və ya digər konkret sahəsində fəaliyyət həyata keçirən, dünya birlikləri ilə əlaqəsi olan universal xarakterli beynəlxalq hökumətlərarası təşkilatlardır

351. Ali orqan aşağıdakı hansı səlahiyyətləri həyata keçirir:

- Təşkilatın fəaliyyəti barədə hesabatların dinlənilməsi,Təşkilatın fəaliyyəti ilə bağlı bütün məsələlərin müzakirəsi
- Təşkilata yeni üzvlərin qəbul edilməsi
- Təşkilatın baş vəzifəli şəxsinin seçilməsi
- icra orqanı üzvlərinin seçilməsi; büdcənin müəyyən edilməsi
- ✓ hamsı

352. beynəlxalq təşkilat aşağıdakı hansı orqanlardan ibarət olur:

- ✓ Hamsı
- icra orqanı
- inzibati orqan
- xüsusi komitə və komissiyalar
- ali orqan

353. Beynəlxalq hüquq hansı funksiyaları həyata keçirir

- ✓ hamsı
- məcəllələşdirmə funksiyası
- informasiya funksiyası
- nəzarət funksiyası: operativ funksiyaları
- normayaratma funksiyası

354. Beynəlxalq təklilatların əlamətlərini göstərin:

- ✓ hamsı
- müvafiq təşkilati struktura malikdir
- müəyyən məqsəd və vəzifələri vardır
- beynəlxalq hüquq və öhdəliklərə malikdir
- müqavilə əsasında yaradılır

355. beynəlxalq təşkilatlar nə vaxt meydana gəlməyə başlamışdır

- ✓ XIX əsrin ikinci yarısında
- X əsrin ikinci yarısında
- XIX əsrin birinci yarısında
- XX əsrin birinci yarısında
- XX əsrin ikinci yarısında

356. Birləşmiş Millətlər Təşkilatı?

- ✓ Beynəlxalq Təşkilatdır
- ABŞ təşkilatıdır
- ictimai təşkilatdır
- XİN - nəzdində təşkilatdır
- Regional təşkilatdır

357. Müsəlman ölkələrini birləşdirən təşkilat hansıdır?

- ✓ İKT
- NATO
- YUNESKO
- MDB
- ATƏT

358. Keçmiş Varşava müqaviləsinə qarşı yaradılmış hərbi birlik hansıdır?

- ✓ NATO
- Avropa Şurası
- MDB
- YUNESKO
- BMT

359. Keçmiş Sovetlər İttifaqı dağılandan sonra onu əvəz edən hansı qurum yaradılmışdır?

- ✓ MDB
- NATO
- ATƏT
- GUAM
- SSRİ

360. Aşağıdakılardan hansı beynəlxalq dövlətlərarası təşkilatı təmsil edir?

- ✓ BMT nümayəndəliyi
- Arxitektərlər İttifaqı
- Əmək birjası

- Təhsil və maarif işçiləri ittifaqı
- Muzeylər idarəsi

361. Bunlardan hansı beynəlxalq dövlətlərarası təşkilatdır?

- ✓ Ümumdünya Sərhədsiz Həkimlər İttifaqı
- Dünya Gənclər İttifaqı
- Ümumdünya Tələblər Cəmiyyəti
- Birləşmiş Millətlər Təşkilatı
- Ümumdünya Həmkarlar Təşkilatı

362. Azərbaycan Respublikası nə vaxt BMT-yə tam hüquqlu üzv olub?

- ✓ 1991-ci ilin noyabr ayında
- 1992-ci ilin mart ayında
- 1993-cü ilin avqust ayında
- 1992-ci ilin aprel ayında
- 1990-cı ilin may ayında

363. Azərbaycan Respublikası İslam Konfransı Təşkilatına (İKT) necənci ildə üzv qəbul edilmişdir?

- ✓ 1994-cü ildə
- 1993-cü ildə
- 1995-ci ildə
- 1996-cı ildə
- 1992-ci ildə

364. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı hansı ölkələrə aiddir?

- ✓ Avropa ölkələri
- NATO ölkələri
- Amerika ölkələri
- Asiya ölkələri
- Afrika ölkələr

365. Aşağıdakılardan hansı təşkilat Avropa təşkilatıdır?

- UKT
- ✓ ATƏT
- EKO
- YUNESKO
- NATO

366. Beynəlxalq Ticarət Palatası neçənci ildə təsis olunmuşdur?

- 1976-cı il
- 1950-ci il
- 1940-cı il
- ✓ 1920-ci i
- 1948-ci i

367. Beynəlxalq ticarət hüququ üzrə BMT Komissiyası (YUNSIİTRAL) neçənci ildə təsis olunmuşdur?

- ✓ 1966-cı il
- 1976-cı il
- 1946-cı il
- 1956-cı il
- 1986-cı il

368. Beynəlxalq iqtisadi hüquq sahəsini hansı beynəlxalq təşkilat tənzimləyir?

- ✓ BMT-nin sosial-iqtisadi şurası
- Avropa Birliyi
- Avropa Şurası
- Beynəlxalq Ticarət Təşkilatı
- Müstəqil Dövlətlər Birliyi

369. Avropa İttifaqının əsası neçənci ildə qoyulmuşdur?

- 1949-cu il
- 1974-cü il
- 1944-cü il
- ✓ 1951-ci il
- 1963-cü il

370. Avropa bərpa və inkişaf Bankı neçənci ildə təşkil olunmuşdur?

- 1940-cı il
- 2000-ci il
- ✓ 1990-cı il
- 1980-cı il
- 1970-ci il

371. Amerika Dövlətləri Təşkilatının (ADT) neçə üzvdən ibarətdir?

- 14.0
- 8.0
- 9.0
- ✓ 7.0
- 12.0

372. Afrika dövlətləri təşkilatı (ADT) neçənci ildə yaradılmışdır?

- ✓ 1948-ci il
- 1988-ci il
- 1989-cu il
- 1958-ci il
- 1978-ci il

373. Afrika birliyi təşkilatı (ABT) neçənci ildə yaradılmışdır?

- 1983-cü il
- 1943-cü il
- 1953-cü il
- ✓ 1963-cü il
- 1973-cü il

374. Ərəb dövlətləri liqasının (ƏDL) hal-hazırda neçə üzvü var?

- 61.0
- ✓ 21.0
- 31.0
- 51.0
- 41.0

375. Ərəb dövlətləri liqası (ƏDL) neçənci ildə yaradılmışdır?

- 1985-ci il
- ✓ 1945-ci il
- 1975-ci il

- 1955-ci il
- 1965-ci il

376. Beynəlxalq iqtisadi hüquq sahəsini hansı beynəlxalq təşkilat tənzimləyir?

- ✓ BMT-nin sosial-iqtisadi Şurası
- Müstəqil Dövlətlər Birliyi
- Avropa Birliyi
- Beynəlxalq Ticarət Təşkilatı
- Avropa Şurası

377. MDB hansı məqsədlə yaradılmışdır?

- yalnız hərbi məsələlərlə bağlı
- ✓ MDB birliyinin üzvü olan dövlətlər arasında bütün sahələrdə əlaqələrin yaranması üçün
- yalnız təhlükəsizlik məsələləri ilə bağlı
- yalnız iqtisadi məsələlərlə bağlı
- yalnız mədəni məsələlərlə bağlı

378. Avropa Şurası Avropa ölkələrinin hansı təşkilatlarını özündə birləşdirir?

- hökumətləri özündə birləşdirən təşkilatdır
- iqtisadi qurumları özündə birləşdirən təşkilatdır
- ictimai təşkilatları özündə birləşdirən təşkilatdır
- ✓ Avropa ölkələrinin parlamentlərini özündə birləşdirən təşkilatdır
- Avropa ölkələrinin dövlətlərini özündə birləşdirən təşkilatdır

379. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi bütün qərarlar hüquqi məcburi qüvvəyə malikdirmi?

- bir təşkilatın fəaliyyəti ilə qəbul olunmuş qərarlar
- təşkilatın fəaliyyəti ilə bağlı qəbul olunmuş qərarlar
- ✓ bütün qərarlar hüquqi məcburi qüvvəyə malikdir
- daxili intizamla qəbul olunmuş qərarlar
- müəyyən məsələlərlə bağlı qəbul olunmuş qərarlar

380. BMT-nin 6 əsas orqanı hansı təşkilat qarşısında hesabat verir?

- Beynəlxalq Məhkəmə qarşısında
- Avropa Şurası qarşısında
- ✓ BMT-nin Baş Assambleyası qarşısında
- Avropa Birliyi qarşısında
- ATƏT qarşısında

381. Beynəlxalq təşkilatlar hansı məsələləri müzakirə edə bilərlər?

- ✓ təşkilatın nizamnaməsində nəzərdə tutulan beynəlxalq əhəmiyyətli məsələlər
- yerli icra hakimiyyəti orqanlarının səlahiyyətinə aid olan məsələlər
- qanunverici orqanların səlahiyyətinə aid olan məsələlər
- ölkə daxilindəki məsələlər
- hökumətin səlahiyyətinə dair məsələlər

382. Avropa Şurası neçənci ildə yaradılıb

- ✓ 1949.0
- 1950.0
- 1975.0
- 1940.0
- 1945.0

383. Beynəlxalq Məhkəmə hansı şəhərdə yerləşir

- ✓ Haaqa
- Vaşinqton
- Paris
- London
- Strasburq

384. BMT-nin neçə əsas orqanı var

- ✓ 6.0
- 5.0
- 3.0
- 4.0
- 2.0

385. Beynəlxalq təşkilatın üzvləri neçə cür olur?

- 3.0
- 1.0
- 5.0
- 4.0
- ✓ 2.0

386. Beynəlxalqtəşkilatların funksiyası hesab olunmur

- məcəllələşdirmə
- informasiya
- ✓ tənzimləmə
- nəzarət
- norma yaratma

387. Beynəlxalq təşkilatlar hansı əlamətlərə görə 1.açıq və 2.qapalı təşkilatlara bölünür

- ✓ təşkilata daxil olma qaydasına görə
- idarəetmə formasına görə
- üzv dövlətlərin əhatə dairəsinə görə
- malik olduqları səlahiyyətlərin həcminə və xarakterinə görə
- məzmununa görə

388. Beynəlxalq təşkilatın əlaməti deyil

- ✓ ərazisi olmalıdır
- müqavilə əsasında yaradılır
- beynəlxalq hüququ və öhdəliklərə malikdir
- müəyyən məqsəd və vəzifələri vardır
- müqavilənin təşkilati struktura malikdir

389. Hansı ilk beynəlxalq təşkilat deyil?

- ✓ Birləşmiş Millətlər Təşkilatı
- Gömrük tariflərinin nəşri üzrə Beynəlxalq ittifaq
- Beynəlxalq ölçü və çəki komitəsi
- Beynəlxalq teleqraf ittifaqı
- Torpağın ölçülməsi üzrə Beynəlxalq ittifaq

390. Hansı ilk beynəlxalq təşkilatdır?

- Birləşmiş Millətlər Təşkilatı
- Avropa birliyi
- NATO

- ATƏT
- ✓ Torpağın ölçülməsi üzrə Beynəlxalq ittifaq

391. Konsulun missiyası hansı hallarda sona yetir:

- ✓ Həmsi
- təmsil olunan dövlət ilə qəbul edən dövlət arasında müharibə başlaması
- konsulluq münasibətlərinin xitam olunması
- konsulluq idarəsinin bağlanması
- konsulluq dairəsinin yerləşdiyi ərazinin qəbul edən dövlətin suverenliyindən çıxması

392. Beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərin funksiyaları hansılardır:

- ✓ həmsi
- öz dövlətinə təşkilatın fəaliyyəti haqqında məlumat verilməsi və s
- təşkilatla əlaqədar saxlanması
- təşkilatda həmin dövlətin mənafeələrinin qorunması
- nümayəndəliyi göndərən dövlətin təmsil olunması

393. nümayəndəliyin binalarının toxunulmazlığı

- ✓ gömrük rüsumundan azad olma
- nümayəndəliyin binalarının toxunulmazlığı
- yurisdiksiya immuniteti
- arxiv və sənədlərin toxunulmazlığı
- fiskal immuniteti

394. Nümayəndəliyin binaları bütün dövlət və bələdiyyə vergi və rüsumlarından (konkret xidmətlərə görə ödəniş haqqından başqa) azad olması hansı diplomatik imtiyazlara aiddir

- ✓ fiskal immuniteti
- yurisdiksiya immuniteti
- gömrük rüsumundan azad olma
- arxiv və sənədlərin toxunulmazlığı
- nümayəndəliyin binalarının toxunulmazlığı

395. Şəxsi imtiyaz və immunitetlərə hansılar aid deyir

- yurisdiksiya immuniteti
- fiskal immuniteti
- ✓ bayraq və emlemdən istifadə hüququ
- şəxsiyyət toxunulmazlığı
- mənzil toxunulmazlığı

396. Konsul missiyasına nə vaxtdan başlamış sayılır?

- ✓ ekzekvatura verilən andan
- konsulluğun açılması haqqında qərar qəbul ediləndən
- xarici işlər idarəsi tərəfindən təyin olunandan
- konsul patentini aldıqdan sonra
- etimadnamə təqdim ediləndən

397. Ekzekvatura nədir?

- ✓ qəbul edən dövlət (xarici işlər idarəsi) əgər təyin olunmuş şəxsə konsula etirazı yoxdursa, onun öz vəzifələrinin icrasına başlamasına icazədir
- konsul təyin olunmuş şəxsə onun səlahiyyətlərini təsdiq edən xüsusi sənəd
- əsasnamə
- etimadnamə
- konsulluq nizamnaməsi

398. Fəxri konsullar:

- konsulluğun yerləşdiyi dövlətin başçısı tərəfindən təyin olunan yerli vətəndaş
- konsul tərəfindən təyin olunaraq məvacib alan şəxs
- ✓ konsulluğun yerləşdiyi dövlətdə daimi yaşayan şəxslərin sırasından təyin olunur
- konsulluğun yerləşdiyi dövlətdə konsulluğun aid edildiyi dövlətin vətəndaşı olan şəxs
- konsulluğun aid edildiyi dövlətin başçısı tərəfindən təyin olunan yerli vətəndaş

399. Konsulluq idarələrinin növləri və buna uyğun olaraq konsul dərəcələri (dolğun cavabı göstərin):

- vitse konsulluq- vitse konsul; konsul agentlikləri- konsul agent
- baş konsulluq- baş konsul; konsulluq- konsul; vitse konsulluq- vitse konsul
- ✓ baş konsulluq- baş konsul; konsulluq- konsul
- baş konsulluq- baş konsul; konsulluq- konsul; vitse konsulluq- vitse konsul; konsul agentlikləri- konsul agent
- konsulluq- konsul; vitse konsulluq- vitse konsul

400. Duayen-

- təşkilat rəhbəri
- səfirlər
- xüsusi missiya rəhbəri
- nuntsilə
- ✓ diplomatik korpusa rəhbərlik edir

401. Dövlətin hüquqi tanınma forması hansıdır?

- de-fakto
- sazişlə
- müqavilə ilə
- ✓ de-yure
- bəyanatla

402. dövlətin faktiki tanıma forması hansıdır?

- bəyanatla
- de-yure
- sazişlə
- müqavilə ilə
- ✓ de-fakto

403. Diplomatiyada əhəmiyyətlidir?

- ✓ şəxsi əlaqələri genişləndirmək
- qəbullara getməmək
- şəxsi əlaqələri yaratmamaq
- diplomatik mühitdən təcrid olunmaq
- heç kəslə görüşməmək

404. Diplomatin əsas məlumat mənbəyinə aşağıdakılardan hansı aiddir?

- ✓ kütləvi informasiya vasitələri
- dedektiv romanlar
- rəsm qalereyasına baxmaq
- qiraət zallarında çox oxumaq
- təzə kinofilmlər

405. Diplomatin əsas hərəkət və fəaliyyət normaları nə ilə tənzim olunur?

- ✓ diplomatik protokol normaları ilə

- yaddaş məktubu ilə diplomatik pasportla
- aqremanla
- patentle
- təlimatla

406. Diplomatik korpusun adından kim danışa bilər?

- ✓ səfirlər
- birinci dərəcəli müşavir
- hərbi attaşə
- baş konsul
- duayen

407. Bir ölkədə diplomatik nümayəndəlik hansı tanınma formasından sonra açılır?

- ✓ de-yure
- de-fakto
- de-fakto və de-yure
- hərbi müqavilədən sonra
- dövlətlərarası müqavilədən sonra

408. Başqa ölkəyə təzə təyin olunmuş səfir öz ölkə başçısından getdiyi ölkənin başçısına təqdim etmək üçün hansı sənədi almalıdır?

- ✓ patent
- etimadnamə
- ekzekvatura
- yaddaş məktubu
- aqreman

409. Başqa ölkəyə göndərilən konsul işə başlaması üçün öz ölkəsindən nə alır?

- ✓ patent
- ikitərəfli müqavilə
- ekzekvatura
- aqreman
- protokol

410. Ştatdan kənar konsulların vəzifələri dövlətin hansı orqanları tərəfindən müəyyənləşdirilir?

- ✓ Xarici İşlər nazirliyi tərəfindən
- Prezident Administrasiyası tərəfindən
- Ölkədəki səfirlik tərəfindən
- Təhlükəsizlik Nazirliyi tərəfindən
- nazirlər Kabineti tərəfindən

411. Diplomatik fəaliyyətə dair əsas beynəlxalq sənəd hansıdır?

- ✓ Vyana Konvensiyası
- BMT-nin nizamnaməsi
- Helsinki İnsan Hüquqları Konvensiyası
- NATO ilə “Sülh naminə tərəfdaşlıq” çərçivəsi
- NATO-nun bəyanatı

412. Ştatdankənar konsulları kim təyin edir?

- ✓ XİN
- Baş konsul
- Konsul agentı
- Fəxri konsul
- Prezident

- 413.** Konsul təyin olunmuş şəxsə onun səlahiyyətlərini təsdiq edən xüsusi sənəd verilir. Bu sənəd necə adlanır?
- ✓ konsul patentı
- etibarnamə
 - ekzekvatura
 - protokol
 - etimadnamə
- 414.** Missiyalara kim başçılıq edir?
- ✓ fəvqəladə və səlahiyyətli elçi və müvəqqəti işlər müvəkkili
- attaşə
 - katiblər
 - konsul
 - fəvqəladə və səlahiyyətli səfir
- 415.** Müəyyən məsələlər üzrə danışıqlar aparmaq və ya hər hansı konkret vəzifəni yerinə yetirmək məqsədi ilə (yubiley və ya dəfn mərasimləri) başqa bir dövlətə onun razılığı ilə göndərilən rəsmi nümayəndə heyəti necə adlanır?
- ✓ xüsusi missiya
- konsulluq
 - attaşə
 - hökumət
 - səfirlik
- 416.** Diplomatik nümayəndəliklərin başçılarından dərəcələri: (dolğun cavabı göstər)
- ✓ dövlət başçıları yanında akkreditə olunan səfir və nuntisilər; dövlət başçıları yanında akkreditə olunan elçi və internuntsiər; XİN yanında akkreditə olunan işlər müvəkkillər
- səfir və konsullar
 - nuntisilər
 - işlər müvəkkilləri
 - dövlət başçıları yanında akkreditə olunan səfir və nuntisilər; dövlət başçıları yanında akkreditə olunan elçi və internuntsiər
- 417.** Dövlət başçısı, hökumət, XİN (Xarici İşlər Nazirliyi) dövlətin digər dövlətlərlə və beynəlxalq təşkilatlarla xarici əlaqələrini həyata keçirən orqanlar hansı növ orqanlara aid edilir:
- ✓ dövləti bütün məsələlər üzrə təmsil edən orqanlar
- daimi orqan
 - müvəqqəti orqan
 - xarici orqan
 - dövləti hər hansı bir məsələ üzrə təmsil edən orqanlar
- 418.** Konsulluğun təsdiq etdiyi sənəd necə adlandırılır?
- ✓ konsulluq dairəsi
- konsulluq ləqəzasiyası
 - konsulluq patentı
 - konsulluq markası
 - konsulluq vəsiqəsi
- 419.** Konsul işə başlamaq üçün gəldiyi ölkədən nə alır?
- ✓ ekzekvatura
- patent
 - ikitərəfli müqavilə
 - aqreman
 - protokol

420. Konsul xidmətinin əsas funksiyalarına daxildir?
- ✓ öz ölkəsinin vətəndaşlarının hüquqlarını müdafiə etmək
- təşkilatı müqavilələr bağlamaq
 - öz hökuməti adından danışmaq
 - getdiyi ölkədə siyasi bəyənət vermək
 - hərbi münaqişələri dayandırmaq
421. Konsul dərəcəsinə aid olmayan variant hansıdır?
- ✓ konsul brokeri
- vitse konsul
 - konsul agent
 - konsul
 - baş konsul
422. Diplomatin diplomat olduğunu təsdiq edən sənəd hansıdır?
- ✓ vəsiqə
- arayış
 - döş nişanı
 - pasport
 - diplomatik dərəcə
423. Diplomatik yazışmanın dili necə olmalıdır?
- ✓ lokonik və aydın
- atalar sözlərindən və məsələlərdən çox istifadə olunmalıdır
 - xalq deyimləri ilə başlamalı və qurtarmalıdır
 - ətraflı izahatla
 - müxtəlif cür izah olunan sözlər işlənməlidir
424. Diplomatik nümayəndəliyin yeni təyin olunmuş başçısına onu qəbul edən ölkə hansı razılıq sənədi?
- ✓ göndəriş
- patent
 - nota
 - aqreman
 - arayış
425. Bəzi ölkələrdə gömrükdə diplomatı gömrük yoxlamasından azad edən sənəd nədir?
- ✓ diplomatik nota
- diplomatik yarışma
 - diplomatik kart
 - diplomatik nəzakət
 - diplomatik dərəcə
426. Aşağıdakılardan hansılar diplomatik sənəd sayılır?
- çıxışların mətni
 - məruzə
 - konfransların tezisləri
 - elmi konfransın bülleteni
- ✓ verbal nota, memrandum
427. Aşağıdakılardan hansı diplomatik rəqəmdir?
- ✓ ikinci dərəcəli müşavir
- birinci katib

- ikinci katib
- üçüncü katib
- Fövqəladə və Səlahiyyətli Nümayəndə

428. Konsulluğun fəaliyyət göstərdiyi ərazi necə adlandırılır?

- ✓ konsulluq dairəsi
- konsulluq mərkəzi
- səfirlik dairəsi
- konsulluğuq qapalı zonası
- konsulluq rayonu

429. Diplomatik hüquq hansı beynəlxalq münasibətdə istifadə olunur?

- ✓ diplomatik münasibətlərin yaradılmasında və fəaliyyətinin təşkil olunmasında
- iqtisadi münasibətlərin yaradılmasında
- ticarət münasibətlərinin yaradılmasında
- hərbi əməkdaşlıqda
- mədəni münasibətlərin yaradılmasında

430. Azərbaycan Respublikası Konsul Nizamnaməsi nə zaman qəbul edilib?

- ✓ 1994-02-08
- 1994-03-04
- 2004-01-29
- 2001-06-28
- 2001-06-08

431. Diplomatik xidmət haqqında AR Qanunu nə vaxt qəbul edilib?

- ✓ 2001-06-08
- 2004-01-29
- 1994-02-08
- 2001-06-28
- 1994-03-04

432. Konsullar kim tərəfindən təyin olunur?

- ✓ xarici işlər idarəsi
- səfir
- elçi
- attaşə
- Prezident

433. Diplomatik heyətə daxildir:

- ✓ səfirlər, elçilər, müşavirlər, xüsusi attaşələr
- yerli vətəndaşlar
- kargüzarlar, səfirlər
- dəftərxana müdirləri, hesabdarlar, tərüməçilər
- sürücülər, tərcüməçilər

434. Diplomatik nümayəndəliyin heyəti:

- ✓ Diplomatik heyət, inzibati- texniki heyət, xidmətçi heyət
- xidmətçi heyət
- attaşələr
- elçilər
- Diplomatik heyət, texniki heyət

435. Diplomatiya nümayəndəliklərinin növləri
- ✓ səfirlik, missiya
 - təşkilatlar, nümayəndəliklər
 - konsulluqlar, səfirlik
 - missiya, təşkilatlar
 - konsulluqlar, təşkilatlar
436. Dövlətin başqa bir dövlətin ərazisində yerləşən, həmin dövlətlə diplomatik münasibəti həyata keçirən orqan:
- ✓ diplomatik nümayəndəliklər
 - XİN
 - Beynəlxalq təşkilatlar
 - Nazirliklər
 - nazirliklər
437. Daimi xarici orqanlar
- ✓ diplomatik nümayəndəliklər, konsulluqlar
 - prezident
 - XİN
 - Beynəlxalq təşkilatlar
 - konfranslarda iştirak edən nümayəndə heyəti
438. Dövləti beynəlxalq ünsiyyətdə təmsil edən dövlət orqanlarının statusunu və funksiyalarını tənzimləyən beynəlxalq hüquq normalarının məcmusu:
- ✓ Diplomatiya və konsulluq hüququ
 - İnsan hüququ
 - Beynəlxalq hüquq
 - Təşkilatlar hüququ
 - Humanitar hüquq
439. İnsan hüquqları üzrə BMT-nin Ali Komissarı institutu neçənci ildə təsis edilmişdir.
- ✓ 1993-cü ildə BMT Baş Assambleyasının 20 dekabr 1993-cü il tarixli 48/141 sayılı qətnaməsi ilə
 - 1981-ci il insan haqlarının pozulması əsasında yaradılmışdır.
 - 1973-cü ildə BMT 20 dekabr 1993-cü il tarixli 48/14 sayılı qətnaməsi ilə
 - heç biri
 - 1971-ci il Afrika Xartiyasının əsasında yaradılmışdır
440. İnsan və xalqların hüquqları üzrə Afrika komissiyası neçənci ildə və nəyin əsasında yaradılmışdır
- ✓ 1981-ci il Afrika Xartiyasının əsasında yaradılmışdır.
 - 1981-ci il insan haqlarının pozulması əsasında yaradılmışdır
 - 1881-ci il Avropa Xartiyasının əsasında yaradılmışdır
 - 1981-ci il Avropa Xartiyasının əsasında yaradılmışdır
 - 1971-ci il Afrika Xartiyasının əsasında yaradılmışdır
441. Amerika İnsan Hüquqları Konvensiyasının hansı funksiyası vardır:
- ✓ Şikayətlərə baxmaq və Konvensiyasının müddəalarının təfsiri və tətbiqi ilə bağlı məsləhət xarakterli rəylər vermək
 - yerlərdə ümumi situasiyanın öyrənilməsi və ya konkret problemin həlli ilə bağlı təhqiqatların aparılması
 - insan hüquqlarının pozulması iddia edən fərdi, dövlətlərarası şikayətlərə baxılması
 - Heç biri
 - dövlətlərin müvafiq müzafiq müqavilələrdən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi haqqında məruzələrinin dinlənilməsi
442. Dövlət təmin etməlidir ki, türmə gözətçiləri, polis, hərbi və tibbi heyət müvafiq beynəlxalq normalarla, o cümlədən Məhbuslarla təftar haqqında BMT-nin minimal standart qaydaları ilə tanış edilsinlər bu hal hansı öhdəliyi yaradır

- ✓ pozitiv öhdəlik
- davranış öhdəliyi
- neqativ öhdəlik
- umumi öhdəlik
- nəticə öhdəliyi

443. Beynəlxalq hüquqda insan hüququ sisteminə nələr daxildir?

- təşkilatların qərarları
- bağlanmış ikitərəfli iqtisadi müqavilələr
- ✓ bu sahədə qəbul olunmuş bütün beynəlxalq normalar
- məhkəmə qərarları
- müəssisələrin qərarları

444. İnsan hüquqlarına hörmət prinsipi hansı tarixi hadisədən sonra beynəlxalq aləmin diqqətini cəlb edir və normaya çevrilmişdir?

- ✓ birinci dünya müharibəsindən sonra
- ikinci dünya müharibəsindən sonra
- Macarıstanda baş vermiş tarixi hadisədən sonra
- Kubada inqilab qələbə çaldıqdan sonra
- çində inqilab qələbə çaldıqdan sonra

445. Beynəlxalq hüquqda insan hüququ hansı beynəlxalq hüquqi sənəddə əsas norma kimi öz əksini tapmışdır?

- ✓ BMT-nin nizamnaməsində
- digər beynəlxalq təşkilatların sənədlərində
- ATƏT-in sənədlərində
- Avropa Birliyinin sənədlərində
- Avropa Şurasının sənədlərində

446. İnsan hüquqları sahəsində tövsiyyə xarakterli sənədlər:

- ✓ 1992-ci ildə qəbul edilmiş “ Milli, etnik, dil və dini azadlıqlara mənsub olan şəxslərin hüquqları haqqında ” Bəyannamə
- “ İqtisadi, sosial və mədəni hüquqlar haqqında “ Beynəlxalq Pakt
- Afrika Xartiyası
- Avropa Sosial Xartiyası
- “ Vətəndaş və siyasi hüquqlar haqqında “ Beynəlxalq Pakt

447. 1503 proseduru öz adını hansı sənəddən götürüb:

- ✓ EKOSOK-un 1970-ci il 27 may tarixli 1503 sayılı qətnaməsindən
- 1966-cı ildə qəbul edilmiş “ Vətəndaş və siyasi hüquqlar haqqında “ Beynəlxalq Pakt
- 1959-u il ADT orqanlarından birinin- XİN Məsləhət görüşünün qətnaməsindən
- 1981-ci il Afrika Xartiyasından
- 1973-cü ildə qəbul edilmiş “ Aparteid cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında “ Beynəlxalq Konvensiyadan

448. 1984-cü il Konvensiyası əsasında yaradılan İşgəncə ələhinə komitədə ekspertlərin seçilmə müddəti və sayı nə qədər olmalıdır?

- ✓ 2 il müddətinə 10 ekspert
- 2 il müddətinə 5 ekspert
- 3 il müddətinə 10 ekspert
- 5 il müddətinə 5 ekspert
- 5 il müddətinə 10 ekspert

449. Universal səviyyədə mövcud olan müqavilə mexanizmlərini seçin

- ✓ İnsan hüquqları komitəsi, İrqi ayrı-seçkiliyin ləğvi üzrə komitə, İşgəncə ələhinə komitə
- BMT sistemində köməkçi təsisatlar, İnsan hüquqları üzrə BMT Ali Komissarı
- Üçlər qrupu, “ 1503 proseduru “, Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə komitə
- Uşaq hüquqları komitəsi, İnsan hüquqları üzrə BMT Ali Komissarı, “ 1503 proseduru"

- Uşaq hüquqları komitəsi, “ 1503 proseduru ”, tematik mexanizmlər

450. K. Vasakın konsepsiyasına əsasən insan hüquqlarının inkişaf tarixində III nəslə aiddir:

- ✓ kollektiv hüquqlar və həmrəylik hüququ
- iqtisadi, sosial, mədəni hüquqlar
- təhsil hüququ
- vicdan azadlığı
- vətəndaş və siyasi hüquqlar

451. K. Vasakın konsepsiyasına əsasən insan hüquqlarının inkişaf tarixində II nəslə aiddir:

- ✓ iqtisadi, sosial, mədəni hüquqlar
- sülh hüququ
- sağlamlıq hüququ
- inkişaf hüququ
- vətəndaş və siyasi hüquqlar

452. K. Vasakın konsepsiyasına əsasən insan hüquqları öz inkişaf tarixində neçə mərhələdən keçib?

- ✓ 3.0
- 4.0
- 5.0
- 6.0
- 2.0

453. Universal müqavilələrə aiddir:

- ✓ 1966-cı il- İqtisadi, sosial, mədəni hüquqlar haqqında Beynəlxalq Paktı
- İcbari əməyin ləğvi haqqında 1957-ci il BƏT konvensiyası
- Uşaq hüquqları haqqında 1989-cu il Konvensiyası
- Təhsil sahəsində ayrı-seçkilik ələhinə 1960-cı il YUNESKO konvensiyası
- Avropa Sosial Xartiyası

454. Apatrid vətəndaş kimə deyilir?

- ✓ vətəndaşlığı olmayan şəxsə
- dövlətlə hüquqi əlaqəsi olmayan şəxsə
- əcnəbi və mühacir olan şəxsə
- ikili vətəndaşlığı olan şəxsə
- dövlətlə siyasi əlaqəsi olmayan şəxsə

455. İnsan hüquqları haqqında nəzəriyyələr hansılardır?

- ✓ təbii insan hüquqları nəzəriyyəsi, pozitiv nəzəriyyə,rasional nəzəriyyə
- siyasi nəzəriyyə, sosial xidmət nəzəriyyəsi
- sosial xidmət nəzəriyyəsi
- bərabərlik nəzəriyyəsi
- azad icma nəzəriyyəsi, dövlət nəzəriyyəsi

456. Vətəndaşlığın əldə edilməsinin iki əsas üsulu hansıdır?

- anadangəlmə və sonradan
- ✓ anadangəlmə və naturalizasiya
- anadangəlmə və qazanılma
- naturalizasiya və qazanılma
- naturalizasiya və kvota

457. Avropa İttifaqının vətəndaşlığı neçənci ildən mövcuddur?

- ✓ 1992.0
- 1976.0
- 1948.0
- 1966-cı ildə
- 1955.0

458. Hansı demokratik dövlətin konstitusiyasında əsas sosial-iqtisadi hüquqlar, ümumiyyətlə, xatırlanmır?

- ✓ ABŞ
- Fransa
- Böyük Britaniya
- Yaponiya
- Almaniya

459. İnsan və vətəndaşın hüquqi statusunun təsbit edildiyi ilk rəsmi sənəd hansıdır

- ✓ 1789-cu il Fransa insan və vətəndaş hüquqları bəyannaməsi
- Manu qanunları
- ABŞ-ın "İstiqlaliyyət bəyannaməsi"
- Hüquqlar haqqında Bill"
- Hammurapi qanunlar toplusu

460. insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası nə vaxt qəbul edilmişdir?

- ✓ 1950-ci ildə
- 1948-ci ildə
- 1966-cı ildə
- 1945-ci ildə
- 1776-cı ildə

461. Uşaq hüquqları haqqında Konvensiya nə vaxt qəbul edilmişdir?

- ✓ 1989- cu ildə
- 1776-cı ildə
- 1948-ci ildə
- 1950-ci ildə
- 1966-cı ildə

462. Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya nə vaxt qəbul edilmişdir?

- ✓ 1979-cu ildə
- 1776-cı ildə
- 1948-ci ildə
- 1966-cı ildə
- 1950-ci ildə

463. Qadınların siyasi hüquqları haqqında Konvensiya nə vaxt qəbul edilmişdir?

- ✓ 1953-cü ildə
- 1948-ci ildə
- 1776-cı ildə
- 1966-cı ildə
- 1950-ci ildə

464. İslam hüququnun insan haqlarını təsbit edən əsas mənbəyi hansıdır?

- ✓ Qurani-Kərim
- Qiyas
- İcma
- Fətva

- Sünnələr

465. İslam hüququnda insan haqlarını təsbit edən ilk normativ akt?

- ✓ Mədinə Konstitusiyası
- Vida Xütbəsi
- Qiyas və fətva
- cma və fətva
- Sünnə və qiyas

466. Böyük Azadlıqlar Xartiyası nə vaxt qəbul edilmişdir?

- ✓ 1215-cı ildə
- 1948-ci ildə
- 1945-ci ildə
- 1950-ci ildə
- 1776-cı ildə

467. Fransada İnsan və vətəndaş hüquqları Bəyannaməsi nə vaxt qəbul edilmişdir?

- ✓ 1789-cu ildə
- 1945-ci ildə
- 1950-ci ildə
- 1966-cı ildə
- 1776-cı ildə

468. Virciniya insan haqları Bəyannaməsi nə vaxt qəbul edilmişdir?

- ✓ 1776-cı ildə
- 1950-ci ildə
- 1948-ci ildə
- 1945-ci ildə
- 1789-cu ildə

469. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt nə vaxt qəbul edilmişdir?

- 1948-ci ildə
- 1950-ci ildə
- 1789-cu ildə
- 1945-ci ildə
- ✓ 1966-cı ildə

470. İnsanın təbii hüquqları hansılardır?

- ✓ bərabərlik hüququ, azadlıq hüququ, təhlükəsiz yaşamaq hüququ
- dövlətin idarə olunmasında iştirak etmək hüququ, vətəndaşlıq hüququnun təminatı
- yaşamaq hüququ, bərabərlik hüququ, seçki hüququ, birləşmək hüququ
- azad sahibkarlıq hüququ, hüquqi yardım almaq hüququ, birləşmək hüququ
- yaşamaq hüququ, sərbəst toplaşmaq azadlığı, məlumat azadlığı, yaradıcılıq azadlığı

471. İnsan və vətəndaş hüquq və azadlıqlarının əsas prinsipinin mahiyyəti nədən ibarətdir?

- ✓ hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malik olması
- dövlət öz fəaliyyətində hüquq rəhbər tutaraq, insan hüquqlarını və azadlıqlarını təmin edir
- hər bir vəzifəli şəxsin qanunla yol verilən hər şeyi etmək imkanı
- cəmiyyət üzvlərinin müxtəlif maraqlarını əlaqələndirən vahid hakimiyyət altında insanların birləşməsi
- insan və vətəndaş hüquq və azadlıqlarının beynəlxalq qurumlar tərəfindən təmin edilməsi

472. Əgər fərdin hüququnun təmin olunması üçün dövlətdən yalnız müəyyən hərəkətləri etməkdən (şəxsi özbaşına öldürməkdən, işgəncə tətbiq etməkdən, şəxsi həyata müdaxilə etməkdən və i.a.) çəkinmək tələb olunursa bu hal hansı öhdəliyi yaradır

- ✓ neqativ öhdəlik
- davranış öhdəliyi
 - ümumi öhdəlik
 - pozitiv öhdəlik
 - nəticə öhdəliyi
473. Avropa Sosial Xartiyasının 7-ci maddəsinin 2-ci bəndində dövlətlərin üzərinə belə bir vəzifə qoyulur ki, qanunvericilik qaydasında uşaqların təhlükəli və zərərli işlərə buraxılmasının minimal yaş həddini müəyən etsinlər bu hal hansı öhdəliyi yaradır
- ✓ davranış öhdəliyi
- konkret öhdəlik
 - ümumi öhdəlik
 - xüsusi öhdəlik
 - nəticə öhdəliyi
474. Əgər polis hər hansı şəxsi özünə yaşayış yeri seçmək azadlığından qanunsuz olaraq məhrum edirsə, yuxarı inzibati orqan və ya məhkəmə vasitəsilə dövlət hələ bu vəziyyəti düzəldə bilər və həmin qadağanı ləğv edə bilər bu hal hansı öhdəliyi yaradır.
- ✓ nəticə öhdəliyi
- davranış öhdəliyi
 - konkret öhdəlik
 - ümumi öhdəlik
475. Müstəqil ölkələrdə köklü və tayfa xalqlarına dair 1989-cu il 169 sayılı BƏT Konvensiyası
- ✓ Ayrı-ayrı qrupların müdafiəsinə yönəlmiş müqavilələr
- ümumi, universal
 - ümumi
 - Ayrı-seçkilik məsələlərinə aid olan müqavilələr
 - xüsusi, regional
476. Vətəndaşların siyasi hüquqları necə başa düşülməlidir?
- ✓ ölkənin siyasi həyatında iştirak etmələri
- ölkənin iqtisadi həyatında iştirak etmələr
 - ölkənin mədəni həyatında iştirak etmələr
 - yaşadığı ərazidə fəaliyyəti
 - işlədiyi kollektivdə fəaliyyəti
477. İnsan hüquqları dedikdə nə başa düşülür?
- ✓ cəmiyyətin üzvü olan fərdin, şəxsiyyətin hüquqları
- dövlət tərəfindən məhdudlaşdırılan qeyri-azadlıqlar
 - beynəlxalq çərçivədə sazişlərdə müəyyənləşdirilən azadlıqlar
 - cəmiyyətin hüquq qabiliyyətli fərdinin azadlıqları
 - cəmiyyət üzvünün ona təqdim edilmiş azadlığı
478. Vətəndaşların siyasi hüquqları necə başa düşülməlidir?
- ✓ ölkənin siyasi həyatında iştirak etmələri
- ölkənin mədəni həyatında iştirak etmələri
 - işlədiyi kollektivdə fəaliyyəti
 - yaşadığı ərazidə fəaliyyəti
 - ölkənin iqtisadi həyatında iştirak etmələri
479. Üçlər qrupu hansı işlərin həyata keçirilməsinə nəzarət edir?
- ✓ qadınlara qarşı ayrı-seçkiliyin ləğvinə
- uşaqların hüquqlarının müdafiəsinə

	1973-cü ildə qəbul edilmiş “ Aparteid cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında “ Beynəlxalq Konvensiyanın maddələrinin icrasına 1966-cı ildə qəbul edilmiş “ Vətəndaş və siyasi hüquqlar haqqında “ Paktın maddələrinin icrasına - irqi ayrı-seçkiliyin ləğvinə
480.	Dövlətdən aktiv müdaxilə , yəni müəyyən qanunvericilik, inzibati, təşkilati və digər tədbirlərin görülməsini tələb edən öhdəlik növü: ✓ pozitiv - davranış - nəticə - ümumi - neqativ
481.	Fərdin hüququnun təmin olunması üçün dövlətdən yalnız müəyyən hərəkətləri etməkdən (şəxsi özbaşına öldürməkdən, işgəncə tətbiq etməkdən və s.), yəni şəxsi azadlıqlar sferasına müdaxilə etməkdən çəkinmək tələb olunarsa, bu, hansı növ öhdəlikdir? ✓ neqativ - konkret - nəticə - davranış - ümumi
482.	insan hüquqlarına hörmət etmək, insan hüquqlarını həyata keçirərkən ayrı- seçkiliyə yol verməmək, qanunvericilik və digər tədbirləri həyata keçirmək və s. hansı növ öhdəliklərə aiddir: - nəticə - konkret - neqativ - pozitiv ✓ ümumi
483.	İnsan hüquqları sahəsindəki mövcud beynəlxalq müqavilələrin kateqoriyaları: ✓ ümumi və xüsusi, ayrı-ayrı qrupların müdafiəsinə yönəlmiş, ayrı-seçkilik məsələsinə aid olan müqavilələr - fakultativ, ilkin müqavilələr - universal, regional müqavilələr - əsas və törəmə - ümumi və xüsusi
484.	Soyqırım cinayətinin qarşısının alınması və cəzalanması haqqında 1948-ci il Konvensiyası beynəlxalq müqavilənin hansı kateqoriyasına aiddir? ✓ xüsusi müqavilələr - regional müqavilələr - ayrı-ayrı qrupların müdafiəsinə aid olan müqavilələr - ayrı-seçkilik məsələsinə aid olan müqavilələr - universal müqavilələr
485.	Genosid termini ilk dəfə olaraq kim tərəfindən işlədilib? - alman Bekya Keyn - rus Saşa Vinqradov - rus Bordinov Aleq - ingilis Rozenberq Q ✓ polyak Rafael Lemkin
486.	İnsan hüquq və azadlıqları sahəsində beynəlxalq əməkdaşlıqdan məqsəd nədən ibarətdir? ✓ dövlətin öz milli qanunvericiliyini qurması üçün özünəməxsus çıxış nöqtəsi olan standartları (modelləri) işləyib hazırlamaq - bu sahədə müvafiq nöqsanlar mövcud olan dövlətlərə normativ xarakterli yardım göstərmək - beynəlxalq normativ aktların, paktların və model qanunların işləyib hazırlanması

- beynəlxalq normativ aktların işləyib hazırlanması
- milli qanunvericiliyin unifikasiyasıdır

487. Hansı hallarda vətəndaşa məcburi qaçqın statusu verilir?

- ✓ dövlətdə dini, irqi, sosial və siyasi ayrışdırıcıya məruz qaldığı üçün ölkəsini tərk edən şəxsə
- adi vətəndaşa
- iş adamlarına
- vətəndaşlığı olmayan şəxslərə
- siyasi məhbuslara

488. Beynəlxalq hüquqda insan hüququ sisteminə nələr daxildir?

- ✓ bu sahədə qəbul olunmuş bütün beynəlxalq və milli hüquqi normalar
- təşkilatın qərarları
- müəssisələrin qərarları
- bağlanmış ikitərəfli iqtisadi müqavilələr
- məhkəmə qərarları

489. BMT Ali Komissarı institutu nə zaman təsis edilib:

- ✓ 20 dekabr 1993-cü ildə
- 15 mart 2006-cı ildə
- 9 iyun 1998-ci ildə
- 6 oktyabr 1999-cu ildə
- 27 may 1970-ci ildə

490. Konkret öhdəliyin növləri:

- ✓ əsas və törəmə öhdəliklər
- pozitiv və neqativ öhdəliklər
- nəticə və davranış öhdəliyi
- dərhal və tədricən yerinə yetirilməli olan öhdəliklər
- maddi, implementasiya öhdəlikləri

491. K. Vasakın konsepsiyasına əsasən insan hüquqlarının inkişaf tarixində I nəslə aiddir

- ✓ vətəndaş və siyasi hüquqlar
- iqtisadi, sosial, mədəni hüquqlar
- sağlamlıq hüququ
- sülh hüququ
- iqtisadi, siyasi hüquqlar

492. Vətəndaş siyasi hüquqlar haqqında Beynəlxalq Pakt nə zaman qüvvəyə minib?

- ✓ 1966.0
- 1969.0
- 1976.0
- 1980.0
- 1960.0

493. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt nə vaxt imzalanmışdı?

- ✓ 1966.0
- 1973.0
- 1976.0
- 1980.0
- 1962.0

494. BMT Baş Məclisinin qətnaməsi ilə Ümumdünya İnsan hüquqlarının Bəyannaməsi nə vaxt qəbul olunmuşdu?

- ✓ 10 dekabr 1948-ci il
- 27 noyabr 1947-ci il
- 10 dekabr 1949-cu il
- 20 dekabr 1948-ci il
- 10 dekabr 1945-ci il

495. Müharibə aparılmasının qadağan edilmiş üsulu?

- ✓ xəyanət
- qorxaqlıq
- vədə əməl etməmək
- bütün variantlar düzdür
- satgıncılıq

496. Kombatantlar ələ keçərkən müqəssir bilinsələr hansı Konvensiya ilə himayədə olurlar ?

- ✓ III Cenevrə Konvensiyası
- I Cenevrə Konvensiyası
- IV Cenevrə Konvensiyası
- Haaqa Konvensiyası
- II Cenevrə Konvensiyası

497. Silahlı qüvvələrin heyətindən olan şəxslər hərbi cinayətkar kimi məhkəməyə verildikdə belə, onlar kombatant kimi öz hüquqi statusunu saxlayırlarmı?

- ✓ saxlayırlar
- müəyyən şərtlər daxilində saxlayırlar
- müəyyən şərtlər daxilində saxlamırlar
- bu hal BHH-la tənzimlənmir
- saxlamırlar

498. Kombatantlar partizan döyüşçülər kimi fəaliyyətdə olarkən, özlərini kombatant kimi tanıtmalıdırlarmı?

- ✓ tanıtmalıdırlar
- müəyyən şərtlərlə tanıtmalıdırlar
- müəyyən şərtlərlə tanıtmalı deyillər
- beynəlxalq təşkilatların iştirakı ilə tanıtmalıdırlar
- tanıtmalı deyillər

499. BMT-nin Baş Məclisinin Silahlı münaqişələrdə insan hüququna hörmət edilməsi adlanan 2444 sayılı qətnaməsi nə vaxtı qəbul edilmişdir?

- 19 dekabr 1965-ci il
- ✓ 19 dekabr 1968-ci il
- 19 dekabr 1967-ci il
- 19 dekabr 1966-cı il
- 19 dekabr 1963-cü il

500. Silahlı qüvvələrin heyətindən olan şəxslər mülki müdafiə təşkilatlarında təmsil oluna bilərlərmə ?

- ✓ təmsil oluna bilərlər bir şərtlə ki onlar hər hansı hərbi vəxifə yerinə yetirməsinlər
- təmsil oluna bilməzlər
- beynəlxalq təşkilatların iştirakı ilə təmsil oluna bilərlər
- düzgün cavab yoxdur
- heç bir şərt əvvəlcədən qoyulmadan təmsil oluna bilərlər

501. Yaşamaq üçün zəruri olan ərzaq məhsullarının ümumi çatışmamazlığı olarsa, döyüşən tərəflərin bütün əhalisi üçün yardım əməliyyatlarının aparılması müddəas hansı Protokolda müəyyənləşdirilimişdir?

- ✓ I Əlavə Protokolda
- III Əlavə Protokolda
- IV Əlavə Protokolda
- bütün variantlar düzdür
- II Əlavə Protokolda

502. Mülki əhaliyə yardım prinsipləri hansı Konvensiyada təsbit edilmişdir?

- ✓ IV Konvensiyanın 23-cü maddəsində
- III Konvensiyada
- Haaqa Konvensiyasında
- I Konvensiyanın 23-cü maddəsində
- II Konvensiyanın 23-cü maddəsində

503. İnternə edilənlərə aid bütün məlumatlar hansı orqan vasitəsilə hansı Beynəlxalq Təşkilata göndərməlidir?

- ✓ Milli Məlumat Bürosu vasitəsilə BQXK-nin Mərkəzi Axtarış Agentliyinə
- İnformBüro vasitəsilə İHTERPOLA
- Tərəflərin Məlumat Mərkəzlərinə
- düzgün cavab yoxdur
- Mərkəzi Məlumat Bürosu vasitəsilə BMT-nin Axtarış Bürosuna

504. İşğal edilmiş ərazidə yaşayan şəxslərin statusu hansı Konvensiyada təsbit edilmişdir?

- ✓ IV Konvensiya
- II Konvensiya
- III Konvensiya
- düzgün cavab yoxdur
- I Konvensiya

505. Hərbi işğal haqqında qanunvericiliyin əsas vəzifəsi nədir?

- ✓ Mövcud vəziyyəti, Status quo ante-ni saxlamaqdır
- silahlı münaqişənin gücünü azaltmaqdır
- tərəfləri güclü hücum əməliyyatlarından saxlamaqdır
- bütün variantlar düzdür
- mövcud vəziyyəti kökündən dəyişməkdir

506. Münaqişə tərəfin ərazisində olan əcnəbilərin statusu hansı Konvensiyada təsbit edilmişdir?

- ✓ IV Konvensiyada
- II Konvensiyada
- III Konvensiyada
- düzgün cavab yoxdur
- I Konvensiyada

507. Döyüş əməliyyatları teatrında fəaliyyət göstərən jurnalistlər hər cəhətdən hansı statusda hesab edilməlidirlər?

- ✓ mülki şəxslər
- tibbi heyyyət
- digər şəxslər
- bütün variantlar düzdür
- kombatantlar

508. I Protokola əsasən necə yaşdan az olan uşaqlar silahlı qüvvələrə cəbri bilinə?

- ✓ 15 yaşdan az
- 16 yaşdan az
- 17 yaşdan az
- bütün variantlar düzdür

- 14 yaşdan az

509. I Protokola əsasən necə yaşdan az olan uşaqlar döyüş əməliyyatlarında iştirak edə bilməzlər?

- ✓ 15 yaşdan az
- 16 yaşdan az
- 17 yaşdan az
- bütün variantlar düzdür
- 14 yaşdan az

510. Qadınların müdafiəsi haqqında müddialar hansı Konvensiyada öz əksini tapmışdır?

- ✓ I Konvensiyada
- III Konvensiyada
- IV Konvensiyada
- düzgün cavab yoxdur
- II Konvensiyada

511. Düşmənin tabeliyində olan mülki şəxslərin hüquqi statusu və himayə olunması hansı konvensiyada qaydaya salınmışdır?

- ✓ IV Konvensiyada
- II Konvensiyada
- III Konvensiyada
- düzgün cavab yoxdur
- I Konvensiyada

512. Beynəlxalq Humanitar hüququn məqsədinə görə hər bir ayrıca müdafiə tədbiri tələb edən neçə tip təhlükə fərqləndirilir?

- altı
- üç
- dörd
- beş
- ✓ iki

513. Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında (IY) Konvensiya nə vaxtı, hansə konfransda qəbul edilib?

- ✓ 1949-cu il Diplomatik konfransda
- 1947ci il Diplomatik konfransda
- 1946ci il Diplomatik konfransda
- 1945ci il Diplomatik konfransda
- 1948-ci il Diplomatik konfransda

514. Hərbi əsirlərin repatriasiyasının əsassız olaraq təxirə salınması hansı protokolun ciddi şəkildə pozulması deməkdir?

- ✓ (I) Protokolun
- (III) Protokolun
- (IV) Protokolun
- bütün variantlar düzdür
- (II) Protokolun

515. Hərbi əsirlər bir qayda olaraq repatriasiyadan imtina edə bilərlərmi?

- ✓ edə bilməzlər
- müəyyən şərtlərlə edə bilərlər
- müəyyən şərtlərlə edə bilməzlər
- beynəlxalq təşkilatların birbaşa iştirakı ilə
- edə bilərlər

516. Müharibədə əir götürülənlərin vəziyyəti ətraflı hansı Konvensiyada nəzərdən keçirilir?

- ✓ Hərbi əsirlər haqqında (III) Cenevrə Konvensiyası
- (I) Cenevrə Konvensiyası
- (II) Cenevrə Konvensiyası
- düzgün cavab yoxdur
- Haaqa Konvensiyası

517. Xəstəxana gəmilərinin funksiyaları hansı Konvensiyanın himayəsi altına düşür?

- ✓ II Cenevrə Konvensiyası
- Haaqa Konvensiyası
- III Cenevrə Konvensiyası
- IV Cenevrə Konvensiyası
- I Cenevrə Konvensiyası

518. Dənizdə quru qəspitallarının funksiyasını hansı obyektlər yerinə yetirir?

- ✓ xəstəxana gəmiləri
- xüsusi quru qəspitalları
- liman qəspitalları
- bütün variantlar düzdür
- döyüş gəmiləri

519. Səhra qəspitallarının neytrallığını bəyan edən ilk Konvensiya hansıdır?

- ✓ 1864-cü il Konvensiyası
- 1863-cü il Konvensiyası
- 1861-ci il Konvensiyası
- 1860-cı il Konvensiyası
- 1865-ci il Konvensiyası

520. Kombatantların anlayışı hansı Protokolun necənci maddəsində verilir?

- ✓ 1977-ci ilin I Əlavə Protokolun 43-cü maddəsinin 2-ci bəndi
- 1975-ci ilin I Əlavə Protokolun 43-cü maddəsinin 2-ci bəndi
- 1974-cü ilin I Əlavə Protokolun 43-cü maddəsinin 2-ci bəndi
- 1973-cü ilin I Əlavə Protokolun 43-cü maddəsinin 2-ci bəndi
- 1976-cı ilin I Əlavə Protokolun 43-cü maddəsinin 2-ci bəndi

521. Kombatant termini yalnız hansı Əlavə Protokolunda müəyyənləşdirilmişdir?

- ✓ 1977-ci ilin I Əlavə Protokolunda
- 1975-cı ilin I Əlavə Protokolunda
- 1974-cü ilin I Əlavə Protokolunda
- 1971-cı ilin I Əlavə Protokolunda
- 1976-cı ilin I Əlavə Protokolunda

522. İnsan Hüquqları ümumi Bəyannaməsi nə vaxtı qəbul edilmişdir?

- ✓ 10 dekabr 1948-ci il
- 10 dekabr 1950-ci il
- 10 dekabr 1951-ci il
- 10 dekabr 1952-ci il
- 10 dekabr 1949-cu il

523. İnsan Hüquqları ümumi Bəyannaməsi hansı beynəlxalq təşkilat tərəfindən qəbul edilmişdir?

- ✓ BMT
- Avropa Birliyi
- Avropa Şurası
- MDB

- ATƏT

524. Həddən artıq zərər vuran və ya seçilmsiz təsir göstərən silah hesab edilən adi silahların konkret növlərinin qadağan olunması və ya məhdudlaşdırılması haqqında konvensiya və onun üç protokolu nə vaxtı qəbul edilmişdir?
- ✓ 10 oktyabr 1980-ci il
- 10 oktyabr 1982-ci il
 - 10 oktyabr 1987-ci il
 - 10 oktyabr 1990-ci il
 - 10 oktyabr 1981-ci il
525. Bakterioloji (bioloji) və toksin silahların işlənilib hazırlanması, istehsalı və ehtiyatının artırılmasının qadağan olunması və onların məhv edilməsi haqqında Konvensiya nə vaxtı qəbul edilmişdir?
- ✓ 10 aprel 1972-ci il
- 10 aprel 1975-ci il
 - 10 aprel 1978-ci il
 - 10 aprel 1979-cu il
 - 10 aprel 1971-ci il
526. Mədəni Sərvətlər üçün Qırmızı Xaç yaradıldıqdan sonra onun icrasına nəzarət hansı beynəlxalq təşkilata həvalə edildi?
- ✓ YUNESKO
- ATƏM
 - ATƏT
 - Avropa Şurası
 - YUNESKOTRAL
527. Quruda döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında I Cenevrə Konvensiyası nə vaxt qəbul edilmişdir?
- ✓ 12 avqust 1949-cu il
- 12 avqust 1950-ci il
 - 12 avqust 1951-ci il
 - 12 avqust 1952-ci il
 - 12 avqust 1948-ci il
528. Döyüş meydanlarında ordu tibb birləşmələrinin fəaliyyətinin hüquqi əsasını hansı Konvensiya qoymuşdur?
- ✓ Quruda müharibə zamanı yaralı və xəstə əsgərlərin vəziyyətinin yaxşılaşdırılması haqqında 22 avqust 1864-cü il tarixli Konvensiya
- Quruda müharibə zamanı yaralı və xəstə əsgərlərin vəziyyətinin yaxşılaşdırılması haqqında 22 avqust 1865-ci il tarixli Konvensiya
 - Quruda müharibə zamanı yaralı və xəstə əsgərlərin vəziyyətinin yaxşılaşdırılması haqqında 22 avqust 1866-cı il tarixli Konvensiya
 - Quruda müharibə zamanı yaralı və xəstə əsgərlərin vəziyyətinin yaxşılaşdırılması haqqında 22 avqust 1889-cu il tarixli Konvensiya
 - Quruda müharibə zamanı yaralı və xəstə əsgərlərin vəziyyətinin yaxşılaşdırılması haqqında 22 avqust 1964-cü il tarixli Konvensiya
529. Beynəlxalq humanitar hüququn dirçəlişinin ideya əsası necənci əsrdə qoyulmuşdur?
- ✓ XIX əsrdə
- XX əsrin əvvəlində
 - XVII əsrdə
 - XVI əsrdə
 - XVIII əsrdə
530. Implementasiya nədir?
- ✓ Beynəlxalq Humanitar hüququn normalarına tam riayət olunmasını təmin etmək məqsədilə dövlətlər tərəfindən dövlətlərin qəbul etdiyi tədbirlərdir
- Silahlı qüvvələrin tərkibinə daxil olan şəxslər
 - Hərbi əməliyyatlarda faktik olaraq iştirak etmək
 - Müharibə qurbanlarının beynəlxalq-hüquqi müdafiəsi
 - Müharibə vəziyyətinin bitməsi

531. Hansı qadağan olunmuş metod deyil?
- ✓ insan bədənində asanlıqla dönən və ya yastılanan güllələr
- işgəncələr, genosid və girov götürmənin tətbiq edilməsi
 - Parlamentyoru və onu müşayiət edən şəxsləri öldürmək
 - Düşmən qoşunlarına mənsub olan şəxsləri xaincəsinə öldürmək
 - Hərbi zərurət hallarından başqa, düşmən mülkiyyətinin tələf və ya zəbt edilməsi
532. Beynəlxalq humanitar hüququ leksikona kim gətirmişdir?
- ✓ Jan Pikte
- Pol Mari Qodme
 - Brean Kelloq
 - Jan Pol Akayesu
 - Duşko Tadiç
533. İkitərəfli bəyanat hansı ölkələr arasında qəbul olunmuşdur?
- ✓ SSRİ və Yaponiya
- İngiltərə və Fransa
 - SSRİ və ABŞ
 - Yaponiya və Fransa
 - Fransa və ABŞ
534. Quru müharibəsinin qanun və adətləri haqqında Haaqa Konvensiyası nə vaxt qəbul olunmuşdur?
- ✓ 1907.0
- 1905.0
 - 1904.0
 - 1903.0
 - 1900.0
535. Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Cenevrə Konvensiyasına əlavə neçə Protokol qəbul olunmuşdur?
- ✓ 3.0
- 4.0
 - 1.0
 - 5.0
 - 2.0
536. Kombatantlar və mülki şəxslər arasında mövcud olan fərqli cəhətlər hansılardır? 1) davranış 2) hüquqlar 3) məsuliyyət 4) hücumlardan müdafiə 5) düşmən tərəfdən rəftarnecə olmalıdır
- ✓ Hamısı
- 1 4 5
 - 2 3 4
 - 1 3 5
 - 1 2 3 5
537. Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Konvensiyaya II Əlavə Protokolu nə vaxt qəbul edilmişdir?
- 26.03.1995-ci il
 - 26.03.1997-ci il
 - 26.03.1998-ci il
 - ✓ 26.03.1999-cu il
 - 26.03.1996-cı il

- 538.** Azərbaycan Respublikası Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında Konvensiya qoşulmuşdurmu? Əgər qoşulmuşdursa, hansı tarixdə?
- ✓ qoşulmuşdur, 21.04.1993-cü ildə
- qoşulmuşdur, 21.04.1992-ci ildə
 - qoşulmamışdır
 - qoşulmuşdur 21.05.1993-cü ildə
 - qoşulmuşdur, 21.04.1991-ci ildə
- 539.** Parlamentyor hansı halda saxlanıla bilər?
- ✓ hərbi hissə rəisi parlamentyorun ona tapşırılmış məlumatların toplanmasının qarşısını almaq üçün zəruri tədbirlər görərkən, sonuncu tərəfindən bu halda sui-istifadə halları olanda, o müvəqqəti saxlanıla bilər
- parlamentyor ona təsis olunmuş nişanlara məxsus olmasa o saxlanıla bilər
 - o, heç bir halda saxlanıla bilinməz
 - parlamentyor casus olduqda
 - parlamentyor hər bir halda saxlanıla bilər
- 540.** Muzdlu əsgərlər kombatant və ya hərbi əsir statusuna malikdirmi?
- ✓ malik deyillər
- malikdirlər müəyyən şərtlər əsasında
 - malik deyillər, ancaq beynəlxalq hüquq normaları tərəfindən müdafiə olunurlar
 - müəyyən ərazidə malikdirlər
 - malikdirlər
- 541.** İki və daha artıq dövlət arasında gedən müharibələr hansı növ silahlı münaqişəyə aiddir?
- ✓ beynəlxalq
- çoxsahəli
 - dövlət daxili
 - ümumi
 - məşəblı
- 542.** Silahlı münaqişə hansı formada ola bilər?
- ✓ beynəlxalq; qeyri-beynəlxalq
- beynəlxalq; məşətblı
 - çoxsahəli; beynəlxalq; qeyri-beynəlxalq
 - bir region cərcivəsində
 - çoxsahəli; beynəlxalq
- 543.** Beynəlxalq humanitar hüquq neçə bölmədən ibarətdir?
- ✓ “Cenevrə hüququ”; “Haaqa hüququ”
- “Cenevrə hüququ”; “Haaqa hüququ” və “Silahlı münaqişələr hüququ”
 - “Haaqa hüququ”; “Avropa hüququ”; “Müharibə hüququ”
 - beynəlxalq silahlı munaqisələr huququ
 - “Cenevrə hüququ”; “Avropa hüququ”; “Haaqa hüququ” və “Silahlı münaqişələr hüququ”
- 544.** Haaqa hüququnun tənzimlədiyı sahələr
- ✓ hərbi əməliyyatların aparılması zamanı müharibə edən tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirir və zərər vura biləcək vasitələri seçmək imkanlarını məhdudlaşdırır
- müharibə zamanı tərəflərin hüquqlarını məhdudlaşdırır
 - hərbi əməliyyatlar aparılması zamanı zərər vura biləcək vasitələri seçmək imkanlarını məhdudlaşdırır
 - hərbi obyektlər, hərbi qəspitallar
 - hərbi əməliyyatlar zamanı müharibə edən tərəflərin hüquq və vəzifələrini məhdudlaşdırır
- 545.** Terrorizmin qəşısının alınması və cəzalandırılması haqqında Konvensiya neçənci ildə bağlanıb

- ✓ 1937-ci ildə bağlanmış
- 1947-ci ildə bağlanmış
 - 1936-ci ildə bağlanmış
 - 1957-ci ildə bağlanmış
 - 1940-ci ildə bağlanmış
546. Beynəlxalq humanitar hüququn normalarına tam riayət olunmasını təmin etmək məqsədilə dövlətlər tərəfindən görülməli olan bütün tədbirləri..... əhatə edir
- ✓ Beynəlxalq humanitar hüququn implementasiyası
- Beynəlxalq mülki hüququn implementasiyası
 - Beynəlxalq cinayət hüququnun implementasiyası
 - Ümumdünya humanitar hüququn implementasiyası
 - Beynəlxalq insan hüququn implementasiyası
547. Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyası nə vaxtı qəbul edimişdir?
- 14 may 1960-cı il
- ✓ 14 may 1954-cü il
- 14 may 1959-cu il
 - 14 may 1956-cı il
 - 14 may 1955-ci il
548. Seçimsiz təsir göstərən silahlar və ya sursatla edilən hücumları hansı Protokol qadağan edir?
- II Protokol
- ✓ I Protokol
- III Protokol
 - IY Protokol
 - Haaqa Konvensiyası
549. Repressalilərə qoyulan ciddi qadağan hansı Əlavə Protokolda öz əksini tapmışdır
- ✓ I Əlavə Protokolda
- III Əlavə Protokolda
 - IV Əlavə Protokolda
 - düzgün cavab yoxdur
 - II Əlavə Protokolda
550. Norma yaradıcılığı baxımından beynəlxalq humanitar hüquq hansı beynəlxalq sənədlərdən başlayır?
- 1969-cu il Vyana Konvensiyası
- ✓ 1864-cü il Cenevrə Konvensiyası
- 1958-ci il Nyu-York Konvensiyası
 - 1923-cü il Cenevrə Protokolu
 - 1829-cu il Cenevrə Konvensiyası
551. Mülki əhalinin zorla köçürülməsi mümkündürmü?
- Mümkündür
- ✓ II Protokol bunu qadağan edir
- müəyyən şərtlər daxilində mümkündür
 - BHH bu halı tənzimləmir
 - I Protokol bunu qadağan edir
552. Mülki Əhalinin və ya ayrı-ayrı mülki şəxslərin hücum obyektinə ola bilməməsi hansı protokolda təsbit edilmişdir?
- ✓ I Protokol
- II Protokol

- III Protokol
- IY Protokol
- Haaqa Konvensiyası

553. Müharibə qurbanlarının müdafiəsinə aid əsas qaydalar Hansı beynəlxalq sənəddə göstərilmişdir ?

- ✓ Cenevrə konvensiyalarının 3-cü maddəsində
- Monreal konvensiyasının 3-cü maddəsində
- Moskva Konvensiyasının 3-cü maddəsində
- Vaşinqton Konvensiyasının 3-cü maddəsində
- Haaqa konvensiyasının 3-cü maddəsində

554. Qəzaya uğrayan təyyarəni paraşütlə tərk edən heyyyət üzvlərinə hücumlara qadağan edən Protokol hansıdır

- ✓ I Protokol
- II Protokol
- III Protokol
- IV Protokol
- Moskva Konvensiyası

555. Həddən artıq ziyan vuran və ya seçimsiz təsir göstərən silah hesab edilən adi silahların konkret növlərinin tətbiqinin qadağan olunması və ya məhdudlaşdırılması haqqında Konvensiyaya necə protokol əlavə edilmişdir?

- ✓ 3.0
- 4.0
- 1.0
- 5.0
- 2.0

556. Həddən artıq ziyan vuran və ya seçimsiz təsir göstərən silah hesab edilən adi silahların konkret növlərinin tətbiqinin qadağan olunması və ya məhdudlaşdırılması haqqında Konvensiya nə vaxtı qəbul edilmişdir?

- ✓ 10 oktyabr 1980-ci il
- 10 oktyabr 1982-ci il
- 10 oktyabr 1985-ci il
- 10 oktyabr 1987-ci il
- 10 oktyabr 1981-ci il

557. BQXK fəaliyyət xarakterinə görə necə təşkilatdır?

- ✓ beynəlxalq təşkilatdır
- çoxmillətli təşkilatdır
- ideoloji təşkilatdır
- bütün variantlar düzdür
- humanitar təşkilatdır

558. BQXK üzvləri hansı millətdən olmadırlar?

- ✓ hökmən isveçrəli olmalıdırlar
- hökmən ingiltərəli olmalıdırlar
- hökmən monqol olmalıdırlar
- hökmən polşalı olmalıdırlar
- çoxmillətli olmadırlar

559. BHH onun qoyduğu öhdəlikləri yerinə yetirməməyə görə hansı məsuliyyəti nəzərdə tutur?

- ✓ cinayət məsuliyyəti
- maddi məsuliyyəti
- mənəvi məsuliyyəti
- bütün variantlar düzdür

- inzibati məsuliyyəti

560. Beynəlxalq humanitar hüququnun mənbələri hansılardır?

- ✓ beynəlxalq müqavilə, beynəlxalq adət
- çoxtərəfli və ikitərəfli sazişlər
- ikitərəfli sazişlər
- beynəlxalq müqavilə, beynəlxalq adət, çoxtərəfli və ikitərəfli sazişlər
- beynəlxalq müqavilə, çoxtərəfli və ikitərəfli sazişlər

561. Sıradan çıxmış hərbiçilərin, hərbi əməliyyatlarda iştirak etməyən şəxslərin və yalnız müharibə qurbanlarının mənafeələrini qoruyan beynəlxalq humanitar bölməsi necə adlanır?

- ✓ “Cenevrə hüququ”
- “Hərb hüququ”
- “Qeyri-hərb hüququ”
- “Silahlı münaqişələr hüququ”
- “Avropa hüququ”

562. Norma yaradıcılığı baxımından beynəlxalq humanitar hüquq hansı beynəlxalq sənədlərdən başlayır?

- ✓ 1864-cü il Cenevrə Konvensiyası
- 1829-cu il Cenevrə Konvensiyası
- 1958-ci il Nyu-York Konvensiyası
- 1969-cu il Vyana Konvensiyası
- 1923-cü il Cenevrə Protokolu

563. Hansı qadağan olunmuş vasitədir?

- ✓ Yeganə təyinatı boğucu və ya zərərli qazlar yaymaqdan ibarət olan mərmilər
- Hərbi zərurət hallarından başqa, düşmən mülkiyyətinin tələf edilməsi
- Parlamentyoru və onu müşayiət edən şəxsləri öldürmək
- Düşmən tərəfə mənsub olan şəxsləri, hərbi əməliyyatlarda iştiraka məcbur etmək
- Düşmən qoşunlarına mənsub olan şəxsləri xaincəsinə öldürmək

564. Müəyyən 1 zonada yaşamağa məcbur etmə necə adlanır?

- ✓ internləşdirmə
- preambula
- depozitar
- ratifikasiya
- substitut

565. Vuruşan tərəflərin təyin etdiyi və onların mənafeələrini qorumağı olan dövlət necə adlanır?

- ✓ Himayəçi dövlət
- Razılaşan dövlət
- Üçüncü dövlət
- Danışıqlarda iştirak edən dövlət
- İştirakçı dövlət

566. Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa Konvensiyası nə vaxt qəbul olunmuşdur?

- ✓ 1954.0
- 1944.0
- 1964.0
- 1974.0
- 1934.0

567. Beynəlxalq humanitar hüquqda müharibənin sona yetməsi necə mərhələdən ibarətdir?

- ✓ 2.0
- 4.0
- 1.0
- 5.0
- 3.0

568. Kimlər kombatant statusuna malik deyillər?

- ✓ muzdlu əsgərlər
- partizan dəstələri
- müqavimət dəstələri
- hərbi müxbirlər
- yığma qoşun

569. Mühəribə qurbanlarının müdafiəsinə dair Cenevrə Konvensiyaları nə vaxt qəbul olunmuşdur?

- ✓ 1949.0
- 1945.0
- 1944.0
- 1947.0
- 1946.0

570. Beynəlxalq humanitar hüquq üçün ən əhəmiyyətli Konvensiya hansıdır?

- ✓ Mühəribə qurbanlarının müdafiəsinə dair 1949-cu il konvensiyası
- Partlayıcı və yandırıcı güllələrin istifadəsinin ləğv edilməsi haqqında SanktPeterburq Bəyannaməsi
- Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa Konvensiyası
- Hamısı
- Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya

571. humanitar hüququn əsas sazişlərini göstərin:

- ✓ hamısı
- Asanlıqla dönmə bilən və yastılanan güllələrin istifadə olunmaması haqqında Haaqa Bəyannaməsi (29 iyul 1899)
- Quru müharibəsinin qanun və adətləri haqqında IX Haaqa Konvensiyası (Quru müharibəsinin qanun və adətləri haqqında)- 18 oktyabr 1907
- boğucu, zəhərli və ya digər belə qazların və bakterioloji vasitələrin müharibədə tətbiqinin qadağan olunması haqqında Cenevrə Protokolu (17 iyun 1925)
- Partlayıcı və yandırıcı güllələrin istifadəsinin ləğv edilməsi haqqında SanktPeterburq Bəyannaməsi (11 dekabr 1868)

572. Beynəlxalq humanitar hüquq əsasən nəyə söykənir

- ✓ Müqaviləyə söykənir
- Beynəlxalq normalara söykənir.
- beynəlxalq məhkəmələrin qərarlarına söykəni
- heç biri
- Təşkilatlara söykənir

573. Beynəlxalq humanitar hüquq kim tərəfindən elmə gətirilib

- Con Lokk
- ✓ Jan Pikte
- Abram Russo
- Vilyam Çörçel
- Lətif Hüseynov

574. Beynəlxalq humanitar hüquq neçə hissədən ibarətdir?

- ✓ «Cenevrə hüququ»; «Haaqa hüququ»

- «Cenevrə hüququ»;«Haaqa hüququ» və «Silahlı münaqişələr hüququ»
- «Haaqa hüququ»;«Avropa hüququ» və «Müharibə hüququ»
- «Cenevrə hüququ»;«Müharibə hüququ»
- «Cenevrə hüququ»; «Avropa hüququ»; «Haaqa hüququ»; və «Silahlı münaqişələr hüququ»

575. ixtişaşlar və ya ayrı-ayrı vı sporadik zorakılıq hərəkətləri silahlı münaqişə sayılırmı?

- ✓ sayılmır
- müəyyən şərtlər daxilində sayılır
- müəyyən şərtlər daxilində sayılmır
- beynəlxalq təşkilatlar bu prosesdə iştirak edərsə sayılır
- sayılır

576. İnsan hüquqları baxımından beynəlxalq humanitar hüququ başlanğıc beynəlxalq sənədi

- ✓ 1948-ci il Ümumdünya Bəyannaməsi
- 1965-ci il Vaşinqton Konvensiyası
- 1969-cu il Vyana Konvensiyası
- 1961-ci il Vyana Konvensiyası1
- 1921-ci il Cenevrə Sazişi

577. Müharibə başlandıqdan sonra münaqişədə iştirak edən tərəfin ilk vəzifəsi nədir?

- ✓ Himayəçi dövləti təyin etmək
- Beynəlxalq təşkilatlara bu barədə dərhal məlumat vermək
- Sərhəd qonşu dövlətlərə məlumat vermək
- bütün variantlar düzdür
- BMT-nin nəzarətçilərini əraziyə buraxmaq

578. İkinci dünya müharibəsi nə vaxtı başlamışdır?

- ✓ 1939.0
- 1940.0
- 1937.0
- 1941.0
- 1938.0

579. Himayəçi dövlətin təyin edilməsini münaqişə tərəflərindən hansı beynəlxalq təşkilat tələb etməlidir ?

- ✓ BQXK
- BMT
- YUNESKO
- İTERPOL
- ATƏT

580. Fərqlənmə nişanında xəyanətgarcasına istifadə edilməsinin hüquqi nəticəsi?

- ✓ müharibə cinayəti kimi qiymətləndirilir
- maddi məsuliyyətinin yaradır
- hər üç variant düzdür
- düzgün cavab yoxdur
- mənəvi məsuliyyətini yaradır

581. Daxili asayişin pozulması və gərginliklər silahlı münaqişə sayılırmı?

- ✓ sayılmır
- müəyyən şərtlər daxilində sayılır
- müəyyən şərtlər daxilində sayılmır
- beynəlxalq təşkilatlar bu prosesdə iştirak edərlərsə sayılır
- sayılır

582. Bir dövlətin ərazisi hüddudlarında baş vermiş müharibələr necə adlanır?

- ✓ qeyri-beynəlxalq
- ümumi
 - tək sahəli
 - qeyri-regional
 - sadə

583. Beynəlxalq silahlı münaqişələr hansı konvensiya ilə tnzimlənilir?

- ✓ 1949 Cenevrə
- 1986 Vyana
 - 1963 Strasburq
 - 1930 Haaqa
 - 1969 Vyana

584. Müharibə vəziyyətinin bitməsi mərhələsinin hansı formaları var? 1)sülh müqaviləsi 2)birtərəfli bəyanat 3)təslim olma 4)barışıq

- ✓ 1.2
- 3.4
 - 1.3
 - 2.4
 - 1,2,3

585. Haaqa hüququ nə vaxtdan yaranmışdır?

- ✓ 1899.0
- 1875.0
 - 1888.0
 - 1900.0
 - 1876.0

586. Kombatantlar nə deməkdir?

- mədəni mülkiyyətin mühafizəsi
 - müharibə qurbanlarının müdafiəsi
- ✓ mülki şəxslərlə vuruşan şəxslər
- neytral dövlətlərin müdafiəsi
 - silahlı münaqişələr

587. Cenevrə Konvensiyalarına Əlavə Protokollar nə vaxt qəbul olunmuşdur?

- ✓ 1977.0
- 1967.0
 - 1987.0
 - 1957.0
 - 1993.0

588. Beynəlxalq humanitar hüququn əsas tətbiq sahəsi nədir?

- ✓ Beynəlxalq silahlı münaqişələr
- Zorakılığın qarşısının alınması
 - Genosid cinayətinin qarşısının alınması
 - hamısı
 - Hərbi qulluqçuları müdafiə etmək

589. Cinayətin obyektinə hansı yolla ziyan yetirilir?

- ✓ ictimai münasibətin yaranması ilə bağlı olan predmetə təsir göstərməklə obyektə ziyan yetirmə

- ictimai münasibətin elementinə informasiya təsiri göstərməklə ziyan yetirmə
- cinayətin obyektini sayılan ictimai münasibətin elementində dəyişiklik yaratmaqla ziyan yetirmə
- cinayətin obyektini – adətə, əxlaqa və hüquq normalarına təsir etməklə cinayətin obyektinə ziyan yetirmə
- cinayətin obyektini sayılan ictimai münasibətin elementinə fiziki təsir gös–tərməklə ziyan yetirilir

590. Cinayət törədən şəxsin verilməsi (ekstradisiya) mexanizminin həlli Azərbaycan Respublikasında hansı orqana həvalə edilir?

- ✓ Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə
- Azərbaycan Respublikasının Baş Prokurorluğuna
- Azərbaycan Respublikasının Ali Məhkəməsinə
- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə
- Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi

591. Qanunda sanksiyanın hansı növləri nəzərdə tutulur?

- ✓ nisbi-müəyyən, alternativ sanksiya
- mütləq-müəyyən sanksiya
- mütləq qeyri-müəyyən sanksiya
- göndərici sanksiya
- nisbi-müəyyən sanksiya

592. Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında Konvensiya nə vaxt və hansı beynəlxalq Təşkilatın himayəsi altında qəbul edilmişdir?

- ✓ 14.05.1954-cü il, YUNESKO
- 14.05.1953-cü il, Avropa Birliyi Təşkilatı
- 14.05.1955-ci il, YUNESKO
- 14.05.1956-cı il, YUNESKO
- 14.05.1959-cu il, BMT-ni Baş Assambleyası

593. Əsasən fiziki şəxslər tərəfindən törədilən və müqavilə xarakterli adlandırılan cinayətlərə nə deyilir?

- ✓ beynəlxalq xarakterli cinayət
- beynəlxalq hüquqa zidd cinayətlər
- fiziki şəxslərin beynəlxalq cinayəti
- hələ bir adlandırılan cinayətlər yoxdur
- beynəlxalq hüquqa zidd əməllər

594. Birbaşa dövlət tərəfindən törədilən və çox vaxt fiziki şəxslərin cinayət məsuliyyəti dövlətin siyasi məsuliyyətinin forması kimi sıxış edən cinayətlər necə adlanır?

- ✓ beynəlxalq cinayətlər
- hüquqa zidd cinayətlər
- təhlükəsizlik əleyhinə cinayətlər
- mülkiyyət əleyhinə cinayətlər
- hüquqa zidd əməllər

595. Beynəlxalq cinayətlər hansı növlərə ayrılır?

- ✓ beynəlxalq cinayətlər, beynəlxalq xarakterli cinayətlər
- beynəlxalq humanitar hüquq normalarına zidd hərəkətlər; beynəlxalq xarakterli cinayətlər
- bəşəriyyət əleyhinə olan cinayətlər; təhlükəsizlik əleyhinə olan cinayətlər
- genosid, ekosid
- beynəlxalq cinayətlər, hüquqa zidd cinayətlər

596. Fiziki şəxslərin beynəlxalq cinayət əməlinə hansı beynəlxalq ünsürlərin olmasını tələb edir?

- subyektdə, obyektə, nəticədə
- ✓ əməlin hüquqa zidd xarakterində, obyektə, nəticədə
- əməlin hüquqa zidd xarakterində, subyektində, nəticədə

- subyektində, obyektiv cəhətdə
- hüquqa zidd hərəkətinə

597. Yuqoslaviya Beynəlxalq Tribunalının ərazi yurisdiksiyasına hara şamil edilir?

- ✓ keçmiş Yuqoslaviya SFR-nin ərazisi
- Yuqoslaviya SFR-nin və Albaniyanın ərazisi
- keçmiş Yuqoslaviya SFR-nin, Balxas ölkələri və Albaniyanın ərazis
- Serbiya, Xarvatiya
- Yuqoslaviya SFR-mi və Balxas ölkələrinin ərazilər

598. Fransanın Lion şəhərində yerləşir:

- ✓ Interpolun mənzil qərgahı
- Yuqoslaviya Tribunalı
- Nürnberq Tribunalı
- Tokio Tribunalı
- Ruanda Tribunalı

599. Azərbaycan Respublikası neçənci ildə Müharibə cinayətlərinə və insanlıq əleyhinə cinayətlərə məsuliyyət ə cəlb etmə müddətinin tətbiq olunmaması haqqında 1968-ci il Konvensiyasına qoşulmuşdur?

- ✓ 1996.0
- 1992.0
- 1994.0
- 1997.0
- 1998.0

600. Genosid cinayətinin beynəlxalq firdi cinayət məsuliyyəti doğurması ilk dəfə olaraq BMT-nin hansı qətnaməsində təsbit olunmuşdur?

- ✓ 1946-cı il
- 1952-ci il
- 1940-cı il
- 1948-ci il
- 1950-ci il

601. İnsan leyaqətinə qarşı yönəlmiş cinayətlər hansılardır?

- ✓ girov götürülməsi,qul ticarəti
- aparteid,işgəncə
- beynəlxalq terrorizm,köləlik
- işgəncə,müharibə cinayətləri
- təcavüz,genosid

602. Hansi tribunallar öz hökümlərində dəfələrlə beynəlxalq adətlərə istinad etmişlər?

- ✓ Nürnberq və Yuqoslaviya
- Ruanda
- Tokio vəYuqoslaviya
- Ruanda və Nürnberq
- Nürnberq

603. Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər Məcəlləsinin layihəsi neçənci ildə qəbul olunmuşdur?

- ✓ 1994.0
- 1992.0
- 1996.0
- 1998.0
- 1990.0

604.	Genosid cinayətlərinin qarşısının alınması və cəzalandırılmasıhaqqında Konvensiya neçənci ildə təsbit olunub?
✓	1948-ci il 1958-ci il 1968-ci il 1978-ci il 1998-ci il
605.	Aparteid cinayəti ilə mübarizə və onun cəzalandırılması haqqında Konvensiya neçənci ildə təsbit olunub?
✓	1973-cü il 1982-ci il 1965-ci il 1996-cı il 1954-cü il
606.	Nürenberq və Tokio tribunalları ilk dəfə neçə dövlətin imzalanmış sazişinə uyğun olaraq təsis olunmuşdur?
✓	11.0 31.0 41.0 51.0 21.0
607.	Cinayətkarların verilməsi haqqında Avropa Konvensiyası neçənci ildə olmuşdur?
✓	1957-ci il 1953-cü il 1952-ci il 1950-ci il 1954-cü il
608.	Yuqoslaviya tribunalı neçənci ildə yaradılmışdır?
✓	1993-cü il 2000-ci il 1983-cü il 2003-cü il 2003-cü il
609.	Ruanda tribunalı neçənci ildə təsis olunmuşdur?
	2000-ci il 2004-cü il 2004-cü il 1984-ci il
✓	1994-cü il
610.	Regional səviyyədə terrorçuluqla mübarizədə hansı çərçivələrdə həll edilir?
✓	ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Amerika Dövlətlər Təşkilatı, Cənubi Asiyanın Regional Əməkdaşlıq Assosiasiyası - Avropa Şurası, Avropa İttifaqı, Amerika Dövlətlər Təşkilatı, Cənubi AsiyanınRegional Əməkdaşlıq Assosiasiyası - ATƏT, Avropa Şurası, Amerika Dövlətlər Təşkilatı, Afrika Dövlətlər Assosiasiyası, BMT - BMT, Avropa Şurası, Avropa İttifaqı - ATƏT, Avropa Şurası, Amerika Dövlətlər Təşkilatı, Afrika Dövlətlər Assosiasiyası
611.	Beynəlxalq Cinayət Polis Təşkilatı (İNTERPOL) nə vaxtı yaradılmışdır?
✓	1923.0 1924.0

- 1922.0
- 1926.0
- 1925.0

612. Azərbaycan Respublikası nə vaxtdan İNTERPOL-un üzvüdür?

- ✓ 1993.0
- 1991.0
- 1994.0
- 1995.0
- 1992.0

613. BMT hətətinin təhlükəsizliyi haqqında Konvensiya nə vaxt qəbul olunmuşdur?

- ✓ 1994.0
- 1998.0
- 1993.0
- 1999.0
- 1990.0

614. Cinayətkarların verilməsi sahəsində Azərbaycan Respublikası hansı ölkələrlə ikitərəfli saziş imzalamışdır? 1)Rusiya 2)Almaniya 3)İran 4)Belçika 5)Türkiyə 6)Ukrayna

- ✓ 1,2,5,6
- 2.6
- 1,4,6
- 2,4,6
- 1,2,5

615. Beynəlxalq cinayət polisi təşkilatının əsası neçənci ildə qoyulmuşdur?

- ✓ 1923.0
- 1915.0
- 1918.0
- 1930.0
- 1920.0

616. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin neçənci bölməsi Sülh və bəşəriyyət əleyhinə cinayətlərə həsr olunmuşdur?

- ✓ 7-ci
- 5-ci
- 10-cu
- 8-ci
- 4-cü

617. Hansılar insan əleyhinə törədilmiş cinayətlər qrupuna daxildir,? 1)adamöldürmə 2)kütləvi qırğın 3)işgəncə 4)kölə vəziyyətinə salma 5)zorlama 6)deportasiya

- ✓ hamısı
- 2,3,5
- 3,4,6
- 1,2,3,5
- 1,2,4,6

618. Zəruri niyyət və Qadağan olunmuş əməl hansı beynəlxalq cinayət formasının əsas ünsürüdür?

- ✓ genosid
- insanlıq əleyhinə cinayətlər
- köləlik
- işgəncə

- təcavüz
- 619.** Aşağıdakılarda hansı təcavüzün maddi-hüquqi əsası kimi hüquqi xarakterə malik olmayan,lakin çox böyük əhəmiyyət daşıyan qətnamədir?
- ✓ ”Təcavüzün tərfi haqqında”BMT qətnaməsi
- Nürnberq Tribunalının Nizamnaməsi
 - Tokio Tribunalının Nizamnaməsi
 - Ruanda Tribunasının Nizamnaməsi
 - Brian-Kelloq Paktı
- 620.** Beynəlxalq cinayət yurisdiksiyası ilk dəfə hansı tribunaların nümunəsində həyata keçirilmişdir?
- ✓ Nürnberq və Tokio
- Ruanda və Berlin
 - Yuqoslaviya və Ruanda
 - Ruanda
 - Berlin və Pekin
- 621.** Beynəlxalq cinayət hüququnun ilk layihəsi neçənci ildə meydana çıxmışdı?
- ✓ 1832.0
- 1840.0
 - 1836.0
 - 1940.0
 - 1932.0
- 622.** Avropa Azad Ticarət Assosiasiyası (AATS) hansı tarixdə yaradılmışdır?
- ✓ 1960-cı ildə
- 1964-cü ildə
 - 1963-cü ildə
 - 1961-ci ildə
 - 1965-cı ildə
- 623.** Ümumdünya Ticarət Təşkilatı nə vaxt təsis edilmişdir?
- 1992-ci ildə
 - 1994-cü ildə
- ✓ 1995-ci ildə
- 1991-ci ildə
 - 1993-cü ildə
- 624.** Trans Milli Korporasiyalar üzrə Hökumətlərarası Komissiya hansı Beynəlxalq təşkilatın nəzdində və nə vaxtı yaradılmışdır?
- ✓ 1974-cü il BMT çərçivəsində
- 1971-cı il Avropa Şurası çərçivəsində
 - 1972-cı il Avropa Birliyi çərçivəsində
 - 1973-cü il BƏM çərçivəsində
 - 1970-ci ildə ATƏT çərçivəsində
- 625.** Ticarət-iqtisadi əməkdaşlıq haqqında uzunmüddətli sazişlər əməkdaşlığın konkret hansı sahələrini müəyyən edir?
- ✓ tikinti və sənaye obyektlərinin yenidən qurulması; avadanlığın və digər malların istehsalı və tədarükü; patent və lisenziyaların alqı-satqısı; birgə sahibkarlıq
- tikinti və sənaye obyektlərinin yenidən qurulması; avadanlığın və digər malların istehsalı və tədarükü; birgə sahibkarlıq
 - avadanlığın və digər malların istehsalı və tədarükü; patent və lisenziyaların alqı- satqısı; birgə sahibkarlıq; kənd təsərrüfatı mallarının tədarükü; hərbi sənaye malları satışı
 - tikinti və sənaye obyektlərinin yenidən qurulması; patent və lisenziyaların alqı- satqısı; birgə sahibkarlıq
 - tikinti və sənaye obyektlərinin yenidən qurulması; avadanlığın və digər malların istehsalı və tədarükü; patent və lisenziyaların alqı-satqısı; kənd təsərrüfatı mallarının tədarükü

626. Ticarət dövriyyəsinə nə yaradır?

- ✓ eksport və importun qiymət həcmələrinin dəyəri ticarət dövriyyəsinə yaradır
- eksportun qiymət həcmələrinin dəyəri ticarət dövriyyəsinə yaradır
- xaricə satılan malların qiymət həcmələrinin dəyəri ticarət dövriyyəsinə yaradır
- daxildə satılan malların qiymət həcmələrinin dəyəri ticarət dövriyyəsinə yaradır
- importun qiymət həcmələrinin dəyəri ticarət dövriyyəsinə yaradır

627. Tarixdə ilk çoxtərəfli ticarət müqaviləsi nə vaxt bağlanmışdır?

- ✓ 1947-ci ildə
- 1949-cu ildə
- 1950-ci ildə
- 1946-cı ildə
- 1948-ci ildə

628. Tarixdə ilk çoxtərəfli ticarət müqaviləsi hansıdır?

- ✓ tariflər və ticarət haqqında Ümumi Saziş (TATU)
- beynəlxalq klirinq və tariflər haqqında müqavilə
- beynəlxalq investisiya və valyuta haqqında sazişi
- beynəlxalq texniki əməkdaşlıq və investisiya sazişi
- beynəlxalq valyuta və ticarət haqqında müqavilə

629. Regional beynəlxalq iqtisadi hüquq normalarının hüquqi məzmunu

- ✓ müəyyən bir coğrafi regionda yerləşən dövlətləri bağlayan beynəlxalq hüquq normalarıdır
- müəyyən bir coğrafi regionda yerləşən xalqları bağlayan beynəlxalq hüquq normalarıdır
- müəyyən bir coğrafi regionda yerləşən beynəlxalq təşkilatları bağlayan hüquq normalarıdır
- müəyyən bir coğrafi regionda yerləşən fərdi beynəlxalq hüquq subyektlərini bağlayan hüquq normalarıdır
- beynəlxalq hüquqda xalqlar arasındakı münasibətləri tənzimləyir

630. Preferensial rejimin hüquqi anlamda məzmunu

- ✓ adətən bu, ilk növbədə, bu və ya digər dövlətlər və ya bir qrup dövlət arasında mövcud olan gömrük barəsində ticarət güzəştləridir
- adətən bu, bu və ya digər dövlətlər dövlət arasında ticarət güzəştləridir
- adətən bu, beynəlxalq təşkilatların himayəsi ilə bir qrup dövlət arasında ticarət güzəştləridir
- adətən iki dövlət arasında mövcud olan gömrük barəsində ticarət güzəştləridir
- adətən bu, konkret iki dövlət arasında mövcud olan gömrük barəsində güzəştləridir və üçüncü dövlətin bu sistemə daxili mümkünsüzdür

631. Milli bazar dedikdə nə başa düşülür?

- ✓ bazarın bir hissəsi xarici alıcıya aorientasiya edilir
- bazarın bir hissəsi daxili alıcıya aorientasiya edilir
- istehsal edən özü 3-cü tərəf vasitəsi ilə məhsulu realizə edilir
- satış üçün nəzərdə tutulanlar, istehsal edən malını alıcı realizə edir
- bazarın tam bütün hissəsi xarici alıcıya aorientasiya edilir

632. Kapitalın beynəlxalq hərəkəti prosesinin təməlinə hansı məqsədlər durur?

- ✓ bazarın genişləndirilməsi; daha yüksək mənfəətin əldə edilməsi; xarici resursların əldə edilməsi; siyasi və geosiyasi məqsədlər
- bazarın genişləndirilməsi (yeni bazar, yeni məhsul); daha yüksək mənfəətin əldə edilməsi; siyasi və geosiyasi məqsədlər
- daha yüksək mənfəətin əldə edilməsi; xarici investisiya əldə edilməsi; siyasi və geosiyasi məqsədlər
- mövcud bazarın təkmilləşdirilməsi; daha yüksək mənfəətin əldə edilməsi; xarici resursların əldə edilməsi (yeni xammal mənbələri); siyasi məqsədlər
- bazarın genişləndirilməsi (yeni bazar, yeni məhsul); daha yüksək mənfəətin əldə edilməsi; xarici resursların əldə edilməsi (yeni xammal mənbələri)

633. Beynəlxalq Ticarət sistemini hansı komponentlərə bölmək olar?

- ✓ institusional xarakterli subyektiv, requlyativ-tənzimləyici, funksional, ideoloji
- requlyativ-tənzimləyici, funksional
- funksional, ideoloji
- requlyativ-tənzimləyici, funksional, ideoloji
- institusional xarakterli subyektiv, requlyativ-tənzimləyici

634. Beynəlxalq ticarət hüququ üzrə BMT Komissiyasının (YUNSIİTRAL) başlıca məqsədidir?

- ✓ Beynəlxalq konvensiyaların və digər sənədlərin layihələrini hazırlamaq yolu ilə Beynəlxalq Ticarət hüququnun inkişafına dəstək vermək
- Beynəlxalq ticarətlə bağlı maliyyələşdirmə sahəsində əməkdaşlığa dəstək vermək
- Ticarət sahəsində ayrı-seçkiliyə yol verilməməsi
- Ticarət terminlərinin təfsirinin beynəlxalq qaydalarının hazırlanması
- Fakültativ xarakterli beynəlxalq aktlar işləyib hazırlayır

635. Hansı Ticarət və inkişaf üzrə BMT Konfransıdır ?

- ✓ UNİDRUA
- İnkotermis
- YUNKTAD
- YUNİDO
- YUNSIİTRAL

636. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) nə vaxtdan fəaliyyət göstərir?

- 1955.0
- ✓ 1948.0
- 1940.0
- 1960.0
- 1945.0

637. Hansılar Aİ-nın əsas orqanlarına daxildir? 1)şura 2)katiblik 3)Avropa parlameniyi 4)komissiya 5)icra komitəsi 6)Avropa məhkəməsi

- ✓ 1,3,4,6
- 1,3,4,6
- 2,4,5,6
- 2,3,4,5
- 1,2,3,4

638. Avropa İttifaqının(Aİ) əsası hansı illərin müqavilələri ilə qoyulmuşdur?

- ✓ 1951 və 1957
- 1950 və 1956
- 1951 və 1955
- 1953 və 1957
- 1951 və 1953

639. İnkotermis in mənası nədir?

- ✓ Ticarət terminlərinin təfsirinin beynəlxalq qaydaları
- ÜTT
- Ticarət və inkişaf üzrə BMT Konfransı
- heç biri
- Beynəlxalq ticarət hüququ üzrə BMT Komissiyası

640. Ümumdünya Bankının tərkibinə daxildir:

- ✓ BMK,BİA,İTÇA
- Beynəlxalq Maliyyə Korporasiyası(BMK),Beynəlxalq İnkişaf Asosasiyası(BİA)
- BİA,İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik(İTÇA)

- BYİB,BİA
- İTÇA,BMK

641. Aşağıdakılardan hansı ÜTT-nin əsas məqsədlərinə daxildir?

- ✓ Xarici ticarətin liberallaşdırılması,gömrük tariflərinin aşağı salınması
- Müəyyən idxal,ixrac lisenziyalarının verilməsi
- Kvotaların müəyyən edilməsi
- Ömtəə dövriyyəsinə təşkil edən malların kontingentini müəyyən etmək
- Ticarət və iqtisadi əlaqələri həyata keçirmək hüququ olan subyektləri müəyyən etmək

642. Hansı bəndə göstərilən müddəa ticarətin inkişafı (azad ticarət) prinsip-standartının hüquqi məzmununa aiddir?

- ✓ beynəlxalq ticarətdən əldə edilən mənfəətdən istifadə hüququ
- dünya təsərrüfatının müxtəlif həlqələrində kapitala tələb
- kapital ixracı imkanı
- xarici ticarətdə ayrı-ayrı bazarların müqayisəli üstünlük prinsipi
- bu ölkələrdə investisiya üçün sabit mühitin və əlverişli şəraitin olması

643. Hansı bəndə göstərilən müddəa ticarətin inkişafı (azad ticarət) prinsip-standartının hüquqi məzmununa aid deyil?

- ✓ beynəlxalq ticarət sahəsində “iri dövlətlər” anlayışının qəbulu
- beynəlxalq ticarət məsələləri üzrə, azad ikitərəfli və coxtərəfli müqavilələrin bağlamaq hüququ
- beynəlxalq ticarətdə iştirak hüququ
- beynəlxalq ticarət sahəsində dünyəvi problemlərin həllində iştirak hüququ
- ticarətə mane olan daxili hüquq normalarının müəyyən edilməməsi öhdəliyi

644. Hansı əsrdə ilk beynəlxalq ticarət müqavilələri meydana gəlmişdir?

- 18-ci əsrdə
- 14-ci əsrdə
- 16- ci əsrdə
- ✓ 17-ci əsrdə
- 15-ci əsrdə

645. Dövlət investisiya proqramlarının həyata keçirilməsinin hansı metodları vardır?

- inzibati-amirlik metodu; sosial təmayül metodu; ödənişli iqtisadi siyasət metodu
- ✓ inzibati-amirlik metodu; sosial təmayül metodu; azad iqtisadi siyasət metodu
- sosial təmayül metodu; azad iqtisadi siyasət metodu
- inzibati-amirlik metodu; sosial təmayül metodu
- inzibati-amirlik metodu; azad iqtisadi siyasət metodu

646. BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı nə vaxtı təsis edilmişdir?

- 1960-cı il
- ✓ 1964-cü il
- 1963-cü il
- 1962-ci il
- 1959-cu il

647. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) nə vaxtı yaradılmışdır?

- ✓ 1945-cı il
- 1948-cı il
- 1950-ci il
- 1947-cı il
- 1946-cı il

648. Beynəlxalq ticarət sisteminin funksional komponentinin məzmunu

- bu komponentə hüquqi tənzimlənmə metodları daxildir
- ✓ bu komponentə siyasi və hüquqi tənzimlənmə metodları daxildir
- bu komponentə maliyyə tənzimlənmə metodları daxildir
- bu komponentə investisiya ilə bağlı tənzimlənmə metodları daxildir
- bu komponentə siyasi tənzimlənmə metodları daxildir

649. Beynəlxalq ticarət sisteminin ideoloji komponentinin məzmunu

- müxtəlif xarici-iqtisadi doktrinalar, beynəlxalq hüquq təfəkkürləri və beynəlxalq məhkəmələrin şərtləri
- müxtəlif xarici-siyasi, xarici-iqtisadi doktrinalar
- ✓ müxtəlif xarici-siyasi, xarici-iqtisadi doktrinalar, beynəlxalq hüquq təfəkkürlər
- müxtəlif daxili-siyasi və iqtisadi doktrinalar, beynəlxalq hüquq təfəkkürləri
- müxtəlif xarici-siyasi, doktrinalar, beynəlxalq hüquq təfəkkürləri

650. Beynəlxalq ticarət sistemində beynəlxalq hüquqi tənzimlənmənin hansı metodları tətbiq edilir?

- müştərək və çoxtərəfli tənzimlənmə metodu
- iki tərəfli tənzimlənmə metodu; çoxtərəfli tənzimlənmə metodu; universal və müştərək tənzimlənmə metodu
- universal və iki tərəfli tənzimlənmə metodu
- universal və müştərək tənzimlənmə metodu
- ✓ iki tərəfli tənzimlənmə metodu; çoxtərəfli tənzimlənmə metodu

651. Beynəlxalq ticarət hüququ mənbələri hansı xüsusiyyəti ilə seçilir?

- subyektivliyi ilə
- deklorativliyi ilə
- ✓ coxcəhətliliyi ilə
- alternativliyi və dəyişməzliyi ilə
- dəyişməzliyi və subyektivliyi ilə

652. Beynəlxalq ticarət hansı qarşılıqlı olaraq malların dövriyyəindən ibarətdir?

- beynəlxalq ticarətdə iştirak və imtina
- belə qarşılıqlı dövriyyə yoxdur
- ✓ eksport və import
- ikitərəfli və çoxtərəfli müqavilələr
- proteksionist və fiskal xarakterli daxili vergiqoyma

653. Beynəlxalq təşkilatların qərarları hansı xarakterli qüvvəyə malikdir?

- onlar bilavasitə mövcud hüquqların tamlığına xitam verir
- onların konkret situasiya ilə bağlı uyğunsuzluğunu şərh edir
- ✓ onlar tövsiyyə qüvvəsinə malikdir
- onlar bilavasitə mövcud hüquqları təkmilləşdirir
- onlar bilavasitə imperativdir

654. BMT-nin Avropa İqtisadi Komissiyasına hansı ölkələr daxildir?

- ✓ Avropa və postsovet dövlətləri, ABŞ və Kanada
- postsovet dövlətləri və Kanada
- Avropa dövlətləri və ABŞ
- Avropa və postsovet dövlətləri
- Avropa dövlətləri

655. Beynəlxalq iqtisadi hüququn əsas subyekti:

- ✓ dövlət
- Trans Milli Korporasiyalar
- iqtisadi ittifaqlar

- gömrük orqanları
- Azad ticarət zonaları

656. Bəzən Lüksemburq Məhkəməsi də adlandırılır:

- Beynəlxalq Cinayət Məhkəməsi
- Beynəlxalq İqtisadi Məhkəmə
- ✓ Avropa Məhkəməsi
- Amerika məhkəməsi
- Beynəlxalq Məhkəmə

657. Beynəlxalq Ticarət Palatası nə vaxt təsis olunmuşdur?

- 1930.0
- 1940.0
- 1950.0
- 1910.0
- ✓ 1920.0

658. Beynəlxalq ticarət hüququ üzrə BMT Komissiyası nə vaxt təsis olunmuşdur?

- 1960.0
- 1965.0
- ✓ 1966.0
- 1950.0
- 1955.0

659. YUNSIİTRAL nə deməkdir?

- ✓ Beynəlxalq ticarət hüququ üzrə BMT Komissiyası
- Beynəlxalq Ticarət Palatası
- ÜTT
- Xüsusi hüququn unifikasiyası üzrə beynəlxalq institut
- Ticarət və inkişaf üzrə BMT Konfransı

660. ÜTT-nın neçə üzvü var?

- ✓ 130.0
- 140.0
- 100.0
- 120.0
- 110.0

661. Beynəlxalq iqtisadi hüquqda köməkçi hüquq mənbələrinə aiddir:

- konvensiyalar
- normativ aktlar
- beynəlxalq müqavilələr
- ✓ beynəlxalq təşkilatların qətnamələri
- beynəlxalq adətlər

662. Gəmilərin toqquşmasının qarşısının alınması məsələləri hansı beynəlxalq Konvensiya ilə tənzimlənir?

- ✓ 1972-ci il gəmilərin toqquşmasının qarşısını almaq haqqında Qaydalar
- 1973-ci il gəmilərin toqquşmasının qarşısını almaq haqqında Qaydalar
- 1974-ci il gəmilərin toqquşmasının qarşısını almaq haqqında Qaydalar
- 1975-ci il gəmilərin toqquşmasının qarşısını almaq haqqında Qaydalar
- 1971-ci il gəmilərin toqquşmasının qarşısını almaq haqqında Qaydalar

663. Dəniz limanlarının hüquqi rejimi hansı konvensiya ilə təsdiq edilmişdir?

- ✓ 1928-ci il Cenevrə Konvensiyası
- 1931-ci il Cenevrə Konvensiyası
- 1932-ci il Cenevrə Konvensiyası
- 1952-ci il Cenevrə Konvensiyası
- 1929-cu il Cenevrə Konvensiyası

664. Dəniz və okean sahələri beynəlxalq hüquq baxımından hansı növlərə bölünür?

- ✓ müxtəlif dövlətlərin suverenliyi altında olan və onlardan hər birinin ərazisinitəşkil edən sahələr, dövlətlərdən heç birinin suverenliyinin şamil edilmədiyi sahələr
- müxtəlif dövlətlərin suverenliyi altında olan sahələr, müxtəlif dövlətlərin hər birinin ərazisini təşkil edən sahələr
- dövlətlərin heç birinin suverenliyinin şamil edilmədiyi sahələri, bütün dövlətlərin suverenliyinə şamil edilən sahələr
- hamısı
- konkret dövlətə məxsus sahələr, beynəlxalq təşkilatlar, bloklar, qurumlara məxsus sahələ

665. Dəniz dibi üzrə Beynəlxalq orqanın Müəssisə yaratmaqda məqsədi nə idi?

- ✓ Dəniz dibi rayonun bilavasitə istismarı və burada hasil olunmuş faydalı qazıntıların nəql edilməsi, emalı və realizəsi
- Texniki məsələlər
- Beynəlxalq kanallardan istifadədən faydalanmaq
- Dənizlərin hüquqi statusunu müəyyən etmək
- Beynəlxalq gəmiçiliyin inkişafı

666. Sahilyanı dövlət təbii sərvətlərin kəşfiyyatı və istismarı məqsədilə şelfdə düzəlttdiyi qurğuların ətrafında neçə metrlik radiusa malik təhlükəsiz zona yarada bilər?

- ✓ 500 metr
- 300 metr
- 400 metr
- 600 metr
- 200 metr

667. Panama kanalı haqqında və Panama kanalının daimi neytrallığı və istismarı haqqında müqavilələr neçənci ildə və hansı dövlətlər arasında bağlanıb?

- ✓ 1977-ci il, Panama və ABŞ
- 1978-ci il, Panama və ABŞ
- 1978-ci il, Panama və Meksika
- 1970-ci il, Panama və ABŞ
- 1977-ci il, Panama və Meksika

668. Suveyş kanalında sərbəst üzmənin təmin edilməsi üzrə konvensiyanın qəbul olunduğu il:

- ✓ 1888- ci il
- 1878- ci il
- 1898- ci il
- 1901- ci il
- 1900- cu il

669. İNMARSAT neçənci ildən fəaliyyət göstərir və məqsədi nədir?

- ✓ 1979-cu il, Yerin süni peykləri vasitəsilə dəniz gəmilərinin gəmi sahibləri ilə və bu təşkilatı təsis etmiş dövlətlərin müvafiq orqanları ilə əlaqəni təmin edir
- 1980-cı il, dəniz sərvətlərinin paylanması
- 1988-ci il, Yerin süni peykləri vasitəsilə dəniz gəmilərinin gəmi sahibləri ilə və bu təşkilatı təsis etmiş dövlətlərin müvafiq orqanları ilə əlaqəni təmin edir
- 1977-ci il, dəniz dibinin tədqiqi
- 1979-cu il, beynəlxalq gəmiçiliyin texniki məsələləri

670. Dəniz məkanlarını seçin 1. Azad İqtisadi Zona 2. Müstəsna İqtisadi Zona 3. Xüsusi İqtisadi Zona 4. şelf 5. açıq dəniz 6. bitişik zona

- ✓ 2, 4, 5, 6
- 1, 3, 5
- 4, 5, 6
- 3, 5, 6
- 1, 2, 3

671.

1) gəmiçilik azadlığı; 2) uçuş azadlığı; 3) balıqçılıq azadlığı; 4) sualtı kabel və boru kəmərləri çəkilişi azadlığı; 5) elmi tədqiqatlar azadlığı; 6) süni adalar və qurğular yaratmaq azadlığı Bunlar hansı növ dəniz məkanının hüquqi rejiminə daxil olan azadlıqlardır?

- ✓ açıq dəniz
- daxili dəniz suları
- kontinental şelf
- qapalı dəniz
- müstəsna iqtisadi zona

672.

Bitişik zona nədir?

- ✓ əcnəbi gəmiləri tərəfindən gömrük, vergi, sanitariya və immiqrasiya qaydalarına əməl olunmasına nəzarəti həyata keçirmək üçün sahilyanı dövlətin müəyyən etdiyi, onun ərazi dənizinə bitişik açıq dəniz rayonudur
- sahilyanı dövlətin quru ərazisinə və daxili sularına bitişik olan və onun tam suverenliyi altında olan dəniz zolağı
- sahilyanı dövlətin ərazi dənizinin xarici sərhədindən başlamış açıq dənizə doğru beynəlxalq hüquqla müəyyən olunmuş həddə qədər uzanan dəniz dibi və habelə onun təki
- 1 neçə dövlətin sahilini yuyan və öz coğrafi vəziyyətinə görə başqa dənizə tranzit keçid kimi istifadə olunmayan dəniz
- ərazi dənizi hüduddlarından kənarda yerləşən ona bitişik olan, eni 200 mildən artıq olmayan açıq dəniz rayonudur

673.

Dənizə çıxışı olmayan dövlətlərin hüquqları: 1. dənizə çıxış hüququ (dəniz sahilində yerləşən dövlət arasında müqavilə əsasında) 2. Bəşəriyyətin ümumi irsi ndən istifadə 3. dəniz sahilində yerləşən dövlət arasında müqavilə olmadan dənizə çıxış hüququ əldə etmək 4. Müstəsna İqtisadi Zona canlı ehtiyatlarının bu və ya digər səbəbə görə sahilyanı dövlətlər tərəfindən istifadə olunmayan hissəsinin istismarında ədalətli əsasda iştirak etmək hüququ 5. dənizə çıxış hüquqları yoxdur

- ✓ 1, 2, 4
- 2, 3, 4
- 1, 3, 5
- 2, 4, 5
- 1, 4, 5

674.

1) Azərbaycan Respublikası limanlarının hidrotexniki və başqa qurğularının dənizə doğru ən uzaq nöqtələrindən keçən xətlə məhdudlaşdırılmış liman suları 2) sahilləri tamamilə Azərbaycan Respublikasına məxsus olan körfəzlərin, buxtaların suları Bunlar hansı növ dəniz məkanına daxildir?

- kanal
- ✓ axili dəniz suları
- ərazi dənizi
- müstəsna iqtisadi zona
- şelf

675.

İlk dəfə sahil dövlətin bitişik zonası neçə dəniz həddində və hansı Beynəlxalq Konvensiyada təsbit edilmişdir?

- ✓ ilk dəfə sahil dövlətin bitişik zonası 12 dəniz mili həddinə qədər müəyyən etmək hüququ Ərazi dənizi və bitişik zona haqqında 1958-ci il Konvensiyada təsbit edilmişdir
- ilk dəfə sahil dövlətin bitişik zonası 22 dəniz mili həddinə qədər müəyyən etmək hüququ Dəniz hüququ haqqında 1982-ci il Konvensiyasında təsbit edilmişdir
- ilk dəfə sahil dövlətin bitişik zonası 32 dəniz mili həddinə qədər müəyyən etmək hüququ 1973-cü il gəmilərin toqquşmasının qarşısını almaq haqqında Qaydalarında təsbit edilmişdir
- ilk dəfə sahil dövlətin bitişik zonası 42 dəniz mili həddinə qədər müəyyən etmək hüququ 1952-ci il Cenevrə Konvensiyasında təsbit edilmişdir
- ilk dəfə sahil dövlətin bitişik zonası 22 dəniz mili həddinə qədər müəyyən etmək hüququ Ərazi dənizi və bitişik zona haqqında 1958-ci il Konvensiyada təsbit edilmişdir

676.

Beynəlxalq Dəniz Təşkilatı (BDT) nə vaxt yaradılmışdır?

- ✓ 1958.0

- 1956.0
- 1957.0
- 1959.0
- 1955.0

677. 1935-ci il Sovet- İran müqaviləsinə görə:

- ✓ Xəzər hər 2 hökumət tərəfindən Sovet və İran dənizi sayılır
- 10 dəniz mili həddində öz sahil sularında balıqtutma azadlığı
- Beynəlxalq hüququn qapalı dənizlərə aid normalar şamil olunmur
- Xəzər dənizi bütün dövlətlər üçün açıq hesab olunur
- Xəzər Sovet dənizi sayıldı

678. Dəniz dibi üzrə Beynəlxalq Orqanın strukturu:

- ✓ Assambleya, 36 üzvdən ibarət Şura və katiblik
- Assambleya və katiblik
- Assambleya
- 36 üzvdən ibarət Şura və katiblik
- Assambleya, 30 üzvdən ibarət Şura və katiblik

679. Bitişik zonanın növləri:

- ✓ fiskal zona, gömrük zonası, sanitar zona, immiqrasiya zonası
- Müstəsna İqtisadi Zona, fiskal zona, gömrük zonası
- fiskal zona, qapalı dəniz, kanal
- Müstəsna İqtisadi Zona, sanitar zona, immiqrasiya zonası
- Müstəsna İqtisadi Zona, şelf, gömrük zonası

680. Ərazi dənizi hüduqlarından kənarda yerləşən və ona bitişik olan, eni 200 mildən artıq olmayan açıq dəniz rayonu necə adlanır?

- ✓ müstəsna iqtisadi zona
- kontinental şelf
- qapalı dəniz
- açıq dəniz
- bitişik zona

681. Dəniz hüququ üzrə BMT Konvensiyası nə vaxt qəbul edilib?

- ✓ 10 oktyabr 1982-ci ildə
- 1972-ci ildə
- 1973-cü ildə
- 1992-ci ildə
- 16 noyabr 1994-cü ildə

682. Qara dəniz boğazlarının hüquqi rejimi haqqında konvensiya neçənci ildə qəbul edilib?

- ✓ 1936- cı ildə
- 1988- ci ildə
- 1982- ci ildə
- 1970- ci ildə
- 1976- cı ildə

683. Müstəsna İqtisadi Zona hansı dəniz məkanının 1 hissəsidir?

- ✓ açıq dəniz
- şelf
- bitişik zona
- gömrük zonası
- qapalı dəniz

- 684.** Ərazi dənizinin eni nə qədər olmalıdır?
- ✓ 12 dəniz mili
 - 11 dəniz mili
 - 13 dəniz mili
 - 14 dəniz mili
 - 10 dəniz mili
- 685.** Beynəlxalq Dəniz Təşkilatının təsis olunduğu il:
- ✓ 1958- ci il
 - 1897- ci il
 - 1900- cu il
 - 1977- ci il
 - 1948- ci il
- 686.** Hər hansı 1 dənizin hissələrini və ya ayrı-ayrı dəniz və okeanları birləşdirən və bütün dövlətlər tərəfindən bərabər əsasda beynəlxalq gəmiçilik və hava naviqasiyası üçün istifadə edilən təbii dəniz keçidləri necə adlanır?
- ✓ beynəlxalq boğazlar
 - açıq dəniz
 - qapalı dəniz
 - şelf
 - beynəlxalq kanallar
- 687.** Sahilyanı dövlətin ərazi dənizinin xarici sərhədindən başlamış açıq dənizə doğru beynəlxalq hüquqla müəyyən olunmuş həddə qədər uzanan dəniz dibi və habelə onun təki necə adlanır?
- arxipelaq suları
 - müstəsna iqtisadi zona
 - bitişik zona
 - dəniz dibi
 - ✓ kontinental şelf
- 688.** 1 neçə dövlətin sahilini yuyan və öz coğrafi vəziyyətinə görə başqa dənizə tranzit keçid kimi istifadə olunmayan dəniz necə adlanır?
- ✓ qapalı dəniz
 - ərazi dənizi
 - daxili dəniz suları
 - dəniz dibi
 - kontinental şelf
- 689.** Sahilyanı dövlətin quru ərazisinə və daxili sularına bitişik olan və onun tam suverenliyi altında olan dəniz zolağına Deyilir
- ✓ ərazi dənizi
 - arxipelaq suları
 - kontinental şelf
 - açıq dəniz
 - daxili dəniz suları
- 690.** Sahil xətti ilə ərazi dənizinin enini hesablamaq üçün götürülən başlanğıc xətlər arasında yerləşən su məkanı
- ✓ daxili dəniz sularıdır
 - kontinental şelfdir
 - müstəsna iqtisadi zonadır
 - açıq dənizdir
 - arxipelaq sularıdır
- 691.** Qara dəniz boğazlarının hüquqi rejimi haqqında konvensiya neçənci ildə qəbul edilib?

- ✓ 1936- cı ildə
- 1988- ci ildə
- 1982- ci ildə
- 1970- ci ildə
- 1976- cı ildə

692. Müstəsna İqtisadi Zona hansı dəniz məkanının 1 hissəsidir?

- ✓ açıq dəniz
- şelf
- gömrük zonası
- bitişik zona
- qapalı dəniz

693. Ərazi dənizinin eni nə qədər olmalıdır?

- ✓ 12 dəniz mili
- 11 dəniz mili
- 13 dəniz mili
- 14 dəniz mili
- 10 dəniz mili

694. Beynəlxalq Dəniz Təşkilatının təsis olunduğu il:

- ✓ 1958- ci il
- 1897- ci il
- 1900- cu il
- 1977- ci il
- 1948- ci il

695. Hər hansı 1 dənizin hissələrini və ya ayrı-ayrı dəniz və okeanları birləşdirən və bütün dövlətlər tərəfindən bərabər əsasda beynəlxalq gəmiçilik və hava nəviqasiyası üçün istifadə edilən təbii dəniz keçidləri necə adlanır?

- ✓ beynəlxalq boğazlar
- açıq dəniz
- qapalı dəniz
- şelf
- beynəlxalq kanallar

696. Sahilyanı dövlətin ərazi dənizinin xarici sərhədindən başlamış açıq dənizə doğru beynəlxalq hüquqla müəyyən olunmuş həddə qədər uzanan dəniz dibi və habelə onun təki necə adlanır?

- ✓ kontinental şelf
- bitişik zona
- dəniz dibi
- arxipelaq suları
- müstəsna iqtisadi zona

697. 1 neçə dövlətin sahilini yuyan və öz coğrafi vəziyyətinə görə başqa dənizə tranzit keçid kimi istifadə olunmayan dəniz necə adlanır?

- ✓ qapalı dəniz
- ərazi dənizi
- daxili dəniz suları
- dəniz dibi
- kontinental şelf

698. Sahilyanı dövlətin quru ərazisinə və daxili sularına bitişik olan və onun tam suverenliyi altında olan dəniz zolağına Deyilir

- ✓ ərazi dənizi

- kontinental şelf
- açıq dəniz
- daxili dəniz suları
- arxipelaq suları

699. Sahil xətti ilə ərazi dənizinin enini hesablamaq üçün götürülən başlanğıc xətlər arasında yerləşən su məkanı

- ✓ daxili dəniz sularıdır
- arxipelaq sularıdır
 - açıq dənizdir
 - müstəsna iqtisadi zonadır
 - kontinental şelfdir